



# Mukəddəs Kitab

Təwrat 10-ķisim

«Samuil «2» »

© Mukəddəs Kitab 2012

CC BY-SA 4.0

[www.mukeddeskalam.com](http://www.mukeddeskalam.com)

«Uyğurqə Kalam Tərjimisi»

# Samuil «2»

## Saul wə Yonatan üçün həsrət qekix

**1** <sup>1</sup> Saul əlgəndin keyin, Dawut Amaləklərni kirojin kılıp yenip kəlgəndə, u Ziklagda ikki kün turdi. <sup>2</sup> Üqinqi künü xundak boldiki, mana Saulning ləxkərgahıdin kiyimi yirtik wə bexioja topa-qang qaqqan bir adəm kəldi. U Dawutning kəxioja kəlgəndə, yərgə yikilip bax urdi.

**3** Dawut uningdin: Nədin kəlding? dəp soridi. U jawap berip: Israilning ləxkərgahıdin əqip kəldim – dedi.

**4** Dawut uningdin: Ix kandaq boldi? Manga dəp bərgin, dedi. U: Həlk jəngdin qaqtı, həlkətin bək jılık kixi soküxtə əldi. Saul bilən oqlı Yonatanmu əldi, – dedi.

**5** Dawut həwər elip kəlgən yigittin: Saul bilən oqlı Yonatanning əlginini kandaq bilding? – dəp soridi.

**6** Uningoja həwər bərgən yigit: Mən tasadipiy Gilboa teojoja qikkənidim, mana Saul nəyzigə yelinip turuptu; jəng hərwiliri wə atlıklär uningoja hujum kılıp uni қooqlawatattı. <sup>7</sup> U kəynigə karap meni kerüp qaqirdi. Mən «Mana mən», dedim.

**8** U: Əzüng kim bolışan, dəp məndin soriwidı, mən Amaləklərdinmən, dedim.

**9** U yənə manga: Üstümədə turup meni əltürüwətkin; gərqə jenim məndə bolsimu, mən bək azaplinip ketiwatımən – dedi.

**10** Xunga mən uning üstidə turup, uni əltürdüm, qunki, u xu əhalda yikilsila, tirik əkalmaydiojanlığını biləttim. Andin bexidiki tajni wə bilikidiki biləzükni elip muxu yərgə oyojamoja elip kəldim, – dedi.

**11** Xuan Dawut eż kiyimlirini yirtip, tilma-tilma kiliwətti; uning bilən bolovan barlıq adəmlərmə həm xundak kıldı. <sup>12</sup> Ular Saul bilən oqlı Yonatan üçün, Pərvərdigarning həlkı üçün, xundaklı Israilning jəməti üçün matəm tutup ah-zar ketürüp kəqkiqə roza tutti; qunki ular kılıq astida yikilip kaza kılınanı.

**13** Dawut uning əzigə həwər bərgən yigittin: Kəyərdin sən? – dəp soridi. U: Mən bir Amalək musapirning oqlılmən – dedi.

**14** Dawut uningoja: Sən kandaqmu Pərvərdigarning məsih kılıojinini əhalak kılıxka kəlungsı sozuxtin ərkəkmiding? – dedi.

**15** Andin Dawut eż oqlamlaridin birini qakırıp uningoja: Buyakka kəl, uningoja etilip berip, uni əltürgin – dəp buyrudi. Xuning bilən u uni uruwidi, Amalək əldi.

**16** Dawut uningoja: Kən kərzinq bexingoja qüxsun! Qırkı eż aozzing Pərvərdigarning məsih kılıojinini əltürginenga guwahlıq berip əyiblidi, – dedi.

**17** Xuning bilən Dawut Saul bilən oqlı Yonatan üçün matəm tutup mundaq bir nəzmə okudu <sup>18</sup> (u «Okyə» dəp atalojan bu nəzmini pütükül Yəhuda həlkigə egingilər, dəp buyrudi. Dərwəkə u «Yaxar» değən kitabta pütülgənidid): –

**1:1** 1Sam. 30:17

**1:9** «mən bak azaplinip ketiwatımən» – yaki «mening bexim ayliniwatidu».

**1:10** «Xunga mən uning üstidə turup, uni əltürdüm, ... andin ... tajni wə ... biləzükni elip ... oyojamoja elip kəldim» – «1Sam.» 30-babtiki təpsilatlar oja qariojanda, bu yigitning degənlərinin hamması yalojan, Dawuttin malum in'am yaki mərtiwigə erixix məksitidə eytikan bolsa kerak; lekin yalojanlıqliki ezining hayatıqə zəmin bolidu.

**1:11** 2Sam. 3:31; 13:31

**1:14** «Pərvərdigarning məsih kılıojını» – Huda bekitkən padisah, deməkqi. «Təbirlər»ni kərung.

**1:18** «Dərwəkə u «Yaxar» değən kitabta pütülgənidid» – muxu yərdə «u» «Okyə» dəp atalojan nəzminin əzini yaki Dawutning bu nəzmini əgətənlilikini kərsitudi. «Okyə» değən nəzmə bolsa bəlkim təwəndikli 19-27-ayəttiki mərsiyəni kərsitixi mümkün. ««Yaxar» değən kitab» – hazır yokılıp kətkən əqdimki bir kitab («Yə.» 10:12-13ni kərung).

**1:18** Yə. 10:13

## « Samuil «2» »

<sup>19</sup> — I Israel, sening güzel əzizing yüksəri jayliringda kirojin bolup yatidu!  
Palwanlar xundak dəhxətlik yikildioq!?

<sup>20</sup> Gat xəhiri idə bu həwərni bərmənglər,  
Axkelonning koqlırıda uni elan kilmanglar,  
Filistiyining kızlıri xadlanmışsun,  
Hətnisizlərning kızlıri təntənə kilmisun!

<sup>21</sup> I Gilboa taoqları, üstüngləroqa nə xəbnəm bolmuşsun, nə yamojur qüxmışsun,  
Na silərdə kettürüləmə hədiyalər üçün həsul beridiojan etizlər yənə kərünmişsun!  
Qünki u yərda palwanlarning kalkını buloqandi;  
Saulning kalkını yaq bilən sürülməydiyoq boldi..

<sup>22</sup> Kirilidiojanlarning kənini tekəməy,  
Palwanlarning tenidiki yeojını qapmay,  
Yonatanning okyasi həqqaqan jəngdin yanəjan əməs,  
Saulning kılıqi həqqaqan kınışa käytən əməs.

<sup>23</sup> Saul bilən Yonatan hayatı waktida seyümlük həm yekimlik idi,  
Ular əlümidimə bir-biridin ayrılmidi;  
Ular bürkütərədən qaqqan, xirlardin küqlük idi.

<sup>24</sup> I Israel kızlıri, Saul üçün yioqlanglar,  
U silərni bezəp kizəq qiyimlərni kiydürüp,  
Kiyimliringlərni altun zibu-zinnət bilən zinnətligənidi..

<sup>25</sup> Palwanlar kəskin jəngdə xundak dəhxətlik yikildioq!?

Yonatan yüksəri jayliringda kirojin bolup yatidu!

<sup>26</sup> Sən üçün həsrəttə qaldım, i inim Yonatan! Manga xunqə seyümlük iding!  
Manga bolovan muhəbbiting kəltis idi,  
Hətta kız-ayallarning muhəbbitidin artuk idi.

<sup>27</sup> Palwanlar xundak dəhxətlik yikildioq!  
Jəng koralları xundak dəhxətlik wəyran kılindioq!»

### Dawut Məsih kılınip padixah bolidu

**2** <sup>1</sup> Andin keyin Dawut Pərvərdigardin yol sorap: Yəhuda xəhərlirinə birigə qıçaymu? dedi;  
**Pərvərdigar uningoja:** — Qıkkın, dedi. Dawut, nəgə qıçay? — dəp soriwidi, U: Həbronə qıkkın — dedi.  
<sup>2</sup> Xuning bilən Dawut ikki ayalı bilən, yəni Yizrəellik Ahinoam wə əslİ Karməllik Nabalning ayalı bolovan Abigail bilən və yərgə qıktı. <sup>3</sup> Dawut uning bilən birgə bolovan adəmlərning hərbirini həm ularning hərbiri ez eyidikilərni və yərgə elip qıktı; ular Həbronning xəhərliridə olturnaqlaxtı. <sup>4</sup> Yəhudanı adəmlərimi və yərgə kelip Dawutni Yəhuda jəmətigə padixah boluxka məsəh kıldı. Dawutka Saulni dəpnə kılıqlanlar Yabəx-Gileadtiliklər, dəp həwər berildi; <sup>5</sup> Dawut

**1:19** «sening güzel əzizing» — ibraniy tilida «sening güziling». Bu Israilning pəzilətlik kəhrimanları bolovan Saul wə Yonatanı kərsitudu.

**1:20** Mik. 1:10

**1:21** «I Gilboa taoqları, üstüngləroqa nə xəbnəm bolmuşsun, na yamojur qüxmışsun,... həsul beridiojan etizlər yənə kərünmişsun!» — Saul wə Yonatan Gilboa taoqları üstidə yikiliş eləgəndi. «palwanlarning kalkını buloqandi» — yaki «palwanlarning kalkını həkərat kılındı» yaki «palwanlarning kalkını lənatlık nərsidək taxlandı». «Saulning kalkını yaq bilən sürülməydiyoq» — kona zamanlarda jəngqilər kalkanning terisi (kalkanning bir kismiqa terə ixlitəti) kurup yerilip kətmisən dəp, kalkanlarqa may sürətti. Müxü yurda «sürüx» ibraniy tilida «əməsih kifix» bilən ipadilindidu.

**1:24** «U silərni bezəp kizəq qiyimlərni kiydürüp...» — kizıl yaki kizəq rəhət intayıñ kimmətlik idi.

**1:26** «Manga bolovan muhəbbiting kəltis idi» — «kəltis» yaki «karamət» deyən bu sez ibraniy tilida adətə Hudaçşa has bolovan hususiyətlərni kərsitudu.

Yabəx-Gileadtikilərgə əlqilər əwətip ularoğa: — «Olojanglar bolğan Sauloğa xundak yahxilik kılıp, uni dəpnə kılɔjininglar üçün Pərvərdigar silərgə bəht-bərikət ata kılɔjayı. <sup>6</sup> Pərvərdigar silərgimu məhribanlıq wə eż wapalıqını kərsətkəy; silər bundak kılɔjininglar üçün mənmu bu yahxiliqlərini silərgə käytürimən. <sup>7</sup> Əmdi həzir oqyratlıq bolunglar; qünki oojanglar Saul oldu, Yəhədua jəməti meni məsih kılıp, əzəlirigə padixah kıldı» — dəp həwər yətküzdi.

### Dawutning қoxunu Saulning қoxunu bilən sokuxidu

<sup>8</sup> Əmma Saulning қoxunining sərdarı Nərning oqlı Abnər Saulning uqlı Ixboxətni Maḥanaimoqa elip berip, <sup>9</sup> uni Gileadka, Gəxuriylarqa, Yızrəlgə, Əfraiməqa, Binyaminoqa wə xundakla püt-kül Israiloşa padixah kıldı. <sup>10</sup> Saulning oqlı Ixboxət padixah bolğanda kırıq yaxka kırğənidi. U Israilning üstidə ikki yil səltənət kıldı. Həlbuki, Yəhədua jəməti Dawutka əgixətti. <sup>11</sup> Dawutning Həbronda Yəhədua jəməti üstidə səltənət kılɔjan waqtı yəttə yil altə ay boldı.

<sup>12</sup> Bir künü Nərning oqlı Abnər Saulning oqlı Ixboxətning adəmliri bilən Maḥanaimdin qıkıp Gibeonoqa bardı. <sup>13</sup> Xu qaçda Zəruiyaning oqlı Yoab bilən Dawutning adəmliri qıkıp ular bilən Gibeondiki kəlninq yenida uqraxtı. Ulardın bir tərəp kəlninq u yekida, yənə bir tərəp kəlninq bu yekida olturdu. <sup>14</sup> Abnər Yoabka: Yigitlər kopoyp aldimizda elixip oynisun — dedi. Yoab: Kopsun — dedi.

<sup>15</sup> Ular bekitilgən san boyiqə Binyamin bilən Saulning oqlı Ixboxət tərəptin on ikki kixi wə Dawutning adəmliridin on ikki kixi qıkıp otturioğa etti. <sup>16</sup> Ular bir-birininə bexini կamallap tutup hərbəri rəkibininq bikinioqa kılıqi bilən sanjixti, həmmisi yikilip əldi. Xuning bilən u yər «Kılıq bislirining etizi» dəp ataldi; u Gibeondidur.

<sup>17</sup> U kündiki bolğan sokuxux intayın əxəddiy boldi; Abnər bilən Israilning adəmliri Dawutning adəmliri təripidin məoqlup kılındı.

<sup>18</sup> Xu yərda Zəruiyaning oqulları Yoab, Abixay wə Asahəl degən üqəylən bar idi. Asahəl huddi daladiki jərəndək qakqan idi. <sup>19</sup> Asahəl Abnərning kəyidin kooqlap yüngüldü; Abnərgə əgixip ongoşa yaki soloşa burulmay tap besip kooqlıdı. <sup>20</sup> Abnər kəynigə қarap: Sən Asahəlmusən? — dəp soridi. U: — Xundak, man xu, dəp jawab bərdi.

<sup>21</sup> Abnər uningoşa: Ya ongoşa ya soloşa burulup yigitlərning birigə hujum kılıp uning yarioqını ezüngə tartıwalıqın, dedi. Lekin Asahəl uni kooqlaxtin buruluxka unımidı.

<sup>22</sup> Abnər Asahəlgə yəna: Meni əmdi kooqlımay burulup kətkin; mən seni nemə dəp urup yikitkudəkmən? Undak kılsam akang Yoabning aliddə կandağmu yüzümni kətürüləymən? — dedi..

<sup>23</sup> Lekin Asahəl yənilə kooqlaxtin tohtımıdi; xuning bilən Abnər nəyzisining tutkuqını uning կorsikioqa tikiwətti. Nəyzə dümbəsinə tixip qıktı; u xu yərda yikilip əldi. Xundak boldiki, Asahəl yikilip elən yərgə həzir kelidiojan hərbir kixilər u yərda tohtap kalıdu.

<sup>24</sup> Xuning bilən Yoab bilən Abixay Abnərnı kooqlaxtı. Kün patkında ular Gibeonning qələğə mangidiojan yolning boyiqə, Giaħ yezisining udulidiki Ammaħ edirlikioqa yetip kəldi; <sup>25</sup> Binyaminlar bolsa Abnərning kəynidə қoxundək səp bolup, bir dəng təpisigə qıkıp turdu. <sup>26</sup> Abnər

<sup>2:9</sup> «Gəxuriylarqa» — yaki «Axurlar (Asuriyəliklər)». «...püt-kül Israiloşa padixah kıldı» — muxu yərda «püt-kül Israel» asasən Israilning ximaliy wə xərkij tərəplir, yəni on bir əkbəlini kərsitudu. Dawut bolsa Yəhədua əkbəlisigə padixah boldı.

<sup>2:11</sup> 2Sam. 5:5; 1Pad. 2:11

<sup>2:12</sup> «Ixboxətning adəmlirisi» — iibrani tilida «Ixboxətning hizmatkarları» — muxu yərda xübhisizki, əskərlərini kərsitudu.

<sup>2:14</sup> «Yigitlər kopoyp aldimizda elixip oynisun» — əməliyətta bolsa bu «oyun» əməs, bəlkı müsabiqə harakteridiki sokuxux. İkki tərəptin balgiləngən adəmlər otturioqa qıktı, bir tərəp ərəxi tərəpning adımini pütünləy yatkuzuwətsə, xu tərəp qəlibə kılɔjan bolup «oyun» ahirləndi. Lekin bu ketim bir tərəp enik oqlılıb kılɔjıqan bolqaqka, «oyun» əhir berip ikki қoxunning qong sokuxioja aylandı.

<sup>2:16</sup> «Kılıq bislirining etizi» — yaki «qakmak taxlıri etizi». Ibraniy tilida: «Həllküt-Hazzurim».

<sup>2:22</sup> «mən seni nemə dəp urup yikitkudəkmən» — muxu yərda «urup yikitix» əltürükni bildürirdi.

<sup>2:23</sup> «Asahəl ... elən yərgə həzir kelidiojan hərbir kixilər u yərda tohtap əkəlidi» — demək, Asahəlnıñ hərimiti üçün tohtaydu. Baxka birhil tərjimi: «Asahəl yikilip elən yərgə kəlgən hərbir kixilər u yərda tohtap əkəldi».

## « Samuil «2» »

Yoabni qakırıp: Kılıq daim adəmlərni yəp turuxi kerəkmə? Bu ixlarning akıwiti pəkət eq-adawəttin ibarət bolidoqanlığını bilməmsən? Sən qaçanojıqə həlkələrgə: «Kerindaxliringlarnı kooqlaxtin tohtanglar» dəp buyrumay turiwerisən?

<sup>27</sup> Yoab: Hudanıng hayatı bilən kəsəm kılımənki, əgər sən muxu sözni kilmiojan bolsang, kəpqilikning həqbiyi kərindaxlirini kooqlaxtin ətigəngiqimu yanmattyti — dedi.

<sup>28</sup> Buning bilən Yoab kanay qaldı; həmmə Yəhudalar xuan tohtidi wə kayta Israilni kooqlımidı, ular bilən kayta jəng kilixmidi. <sup>29</sup> Abnər bilən adəmləri bolsa keqiqə mengip, Arabah, tüzənglikidin qıçıq, Iordan dəryasidin etüp Bitron degən pütkül yurtnı kezip etüp, Mahənayiməqə yetip kəldi.

<sup>30</sup> Yoab Abnərni kooqlaxtin yenip barlıq adəmlərni jəm kıldı. Asahəldin baxka Dawutning oqulamlıridin on tokkuz adəm yok qıktı; <sup>31</sup> Lakin Dawutning adəmləri Binyaminlardın wə Abnərning adəmləridin üç yüz atmix kixini urup eltürgənidi.

<sup>32</sup> Ular Asahəlni elip Bəyt-Ləhəmdə əz atisining kəbrisidə dəpnə kıldı; andin Yoab bilən adəmləri keqiqə mengip, tang atkanda Həbrənoğlu yetip kəldi.

**3** <sup>1</sup>Həlbuki, Saulning jəməti bilən Dawutning jəməti ottursidiki jəng uzun wakitqiqə dawamlaxtı; Dawutning jəməti barəqanseri küqeydi, lekin Saulning jəməti barəqanseri ajizlaxmağta idi.

<sup>2</sup>Həbronda Dawut bir ənənə oqulluk boldı, uning tunjisi Amnon bolup, Yızrəllik Ahinoamın tuquldu; <sup>3</sup> ikinqisi Kileab bolup Karməllik Nabalning ayalı bolovan Abigailın tuquldu. Üqinqisi Abxalom idi. U Gəxorning padixahı Talmayning kizi Maakahın tuqulmuşanı, <sup>4</sup> tətinqisi Adoniya bolup Haggittin tuqulmuşan idi. Bəixinqisi Xəfatiya bolup Abitaldin tuqulmuşan idi. <sup>5</sup> Altinqisi Yitriam bolup Dawutning ayalı Əglahdin tuquldu. Dawutning bu altə oqlining həmmisi Həbronda tuquldu.

<sup>6</sup>Saulning jəməti bilən Dawutning jəməti otturisidiki jəng dawamida, Abnər Saulning jəmətidə əz hökükini küqeytti. <sup>7</sup> Əmdı Saulning bir kiniziki bar idi; u Ayaħħining kizi bolup, ismi Rizpah idi. Bir künü Ixboxat Abnərgə: Nemixka atamning keniziki bilən billə boldung? — dedi.

<sup>8</sup> Abnər Ixboxətning bu sözlerigə intayın aqqıqlınlıq mundaq dedi: — «Man bugünkü kündimə atang Saulning jamatığa, uning uruk-tuoqkanlırlıqqa wə dostlırlıqqa mehribanlıq kərsitip, seni Dawutning kolioja tapxurmiojan tursam, meni Yəhuda oja təwə bir itining beşidək kərəp, bugün bu hotun üçün meni gunahka buyrumakqimusən? <sup>9</sup> Mən Pərvərdigarning Dawutka kəsəm bilən wədə kələqinidək kilmisən Huda mənki Abnərni kattık ursun wə uningdin artuk ursun! <sup>10</sup> — yəni, padixahlıklıq Saulning jəmətidin yətkəp, Dawutning təhtini Dandin Bəər-Xəbaqıqə pütkül Israil bilən Yəhudanıng üstigə tiklimisəm!».

<sup>11</sup> Ixboxat Abnərdin korkup, uningoja jawabən bir eqiz söz kiliixkimu jür'ət kılalmıdı.

<sup>12</sup> Abnər bolsa əzi üçün əlqilərni Dawutning əxioja mangdurup uningoja: Zemin kimningki? Mən bilən əhdə tüzgin, mening kolumn sening təripingdə bolup, pütkül Israilni sanga mayıl kiliqmən — dedi.

<sup>3:2</sup> 1Tar. 3:1-9

<sup>3:7</sup> 2Sam. 21:8, 10, 11

<sup>3:8</sup> «Saulning ... uruk-tuoqkanlırlıq...» — ibranıy tilida «Saulning... kərindaxlirıq».

<sup>3:9</sup> «Huda mənki Abnərni kattık ursun wə uningdin artuk ursun!» — ibranıy tilida «Huda Abnərning beşioja mundaq ix qübürsün yaki tehimə eojar ix qübürsün».

<sup>3:10</sup> «Dandin Bəər-Xəbaqıqə» — «Dan» Israilning əng ximaliy yurti, «Bəər-Xeba» Yəhudanıng əng jənubidiki jay idi.

<sup>3:12</sup> «Abnər bolsa əzi üçün əlqilərni Dawutning əxioja mangdurup uningoja...» — muxu yərdə «əzi üçün» deyənning ibranıy tilida üq hil qüxənqisi bar: — (1) «Abnərning əzi üçün» (Ixboxat bilmigən haldə); (2) «uning üçün» (yəni Ixboxat üçün); (3) «nək məydandə». Biz birinqi tərjimigə mayilmiz.

## « Samuil «2 »»

<sup>13</sup> Dawut jawab berip: — Bolidu, mən sən bilən əhdə kılay. Pəkət birlə ixni tələp kılay; menin qeximoja kəlgəndə Saulning kızı Mıqalni elip kəlmisəng, yüzümni kərəlməysən, dedi.

<sup>14</sup> Andin Dawut Ixboxətninq kəxioqa əlqilərni mangdurup: Mən bir yüz Filistiyning hətniliyi bədili bilən alojan ayalim Mıqalni manga käyturup bərgin — dedi.

<sup>15</sup> Ixboxət adəm əwətip Mıqalni uning eridin, yəni Laixning oöqli Paltiyəldin elip kəldi.<sup>16</sup> Ləkin uning eri Bahurimojqə uning kəynidin yioqlıqan peti əgixip mangdi. Ahir berip Abnər uningoja: — Yenip kətkin, dewidi, u käytip kətti.

<sup>17</sup> Əmdi Abnər Israilning akşakallırıq: Silər burun Dawut üstimizgə padixaḥ bolsun, degen arzu-istəktə boldunglar.<sup>18</sup> Əmdi hazır hərikət kilinglar; qünki Pərvərdigar Dawut tooprısida: — Külbəndəm Dawutning əcoli bilən Israil həlkimni Filistiyərning əolidin, xundakla barlıq düxənlirinin əolidin kutkuzımən, — degenidi.

<sup>19</sup> Abnər yənə Binyaminlarning əlikiojumu muxu səzlərni eytti. Andin Israil bilən Binyaminning pütkül jəmətinə arzu-istəklərini Dawutning əlikioja eytixkə Həbrondoja bardi.

<sup>20</sup> Xundak əlip Abnər yigirmə adəmning həmrəhlikidə Həbrondoja Dawutning kəxioja kəlgəndə Dawut Abnər wə uning adəmlirigə bir ziyanət təyyarlıdı.<sup>21</sup> Abnər Dawutka: Mən əzəmətli pütkül Israilni oyojam padixaḥning aldiqə jəm kılay, ular sening bilən əhdə kilixsun, andin sən əz kənglüng halıqənning barlıqi üstidin səltənat kılalaydiqan bolisən, dedi. Xuning bilən Dawut Abnərni yoloja selip koydi, u aman-esən käytip kətti.

### Abnər əltürülidü

<sup>22</sup> Mana, xu əsnada Dawutning adəmləri bilən Yoab bir yərgə hujum əlip nuroqun olja elip käytip kəldi. Lekin Abnər xu qəoşa Həbronda Dawutning kəxida yok idi; qünki Dawutning uzitip koyuxi bilən aman-esən käytip kətkənidə.<sup>23</sup> Yoab wə uning bilən bolovan pütkül əksər yetip kəlgəndə, həlk uningoja: Nərning oöqli Abnər padixaḥning kəxioja kəldi, padixaḥ uni yoloja selip koyuxi bilən u aman-esən käytip kətti — dedi.

<sup>24</sup> Andin Yoab padixaḥning kəxioja berip: Bu sening nəmə əkiliyin?! Mana, Abnər kəxingəja kaptı! Nemixkə uni yoloja selip koydung? U hazır ketiptu!<sup>25</sup> Sən Nərning oöqli Abnərni bilisanou! Uning kelixi jəzmən seni aldax üçün, sening qikip-kiridiqan yolungni, xundakla barlıq ix-paaliyitingni biliwelik üçündür, — dedi.

<sup>26</sup> Yoab Dawutning kəxidin qikixi bilən u həvarqılerni Abnərning kəynidin mangdurdi. Əlar uni Sirah əkərəqinə yendin yandurup elip kəldi; lekin Dawut bu ixtin bihəwər idi.<sup>27</sup> Abnər Həbrondoja yenip kəlgəndə Yoab uni xəhər əkərəqinə uqrıtıp, «Sanga dəydiojan məhpiv səzüm bar idı» dəp uni bir qətkə əkilip u yərdə inisi Asaḥəlning kan kışasını elix üçün qorsikioja piqak saldı, xuning bilən u əldi.

<sup>28</sup> Keyin, Dawut bu ixni anglap: Mən wə padixaḥlikim Pərvərdigarning aldida Nərning oöqli Abnərning əkərəq kəni üçün manggüy bigunaḥdurmız;<sup>29</sup> uning kənini akkuzux gunahı Yoabning bəxiqə wə atisining jəmətinə bəxiqə käynam bolup qüxsün; Yoabning ailisidin akma yara kesili, yaki mahaw kesili, yaki əhəsiqə tayanoquqı, kiliqin elgūqı yaki ax-tülüksizlər eksümisün! — dedi.

<sup>30</sup> Xundak əlip, Abnər Gibeondiki jəngdə ularning inisi Asaḥəlni əltürgini üçün, Yoab bilən inisi Abixay uni əltürdü.

<sup>3:14</sup> «Mən bir yüz Filistiyning hətniliyi bədili bilən alojan ayalim Mıqalni manga käyturup bərgin» — muxu ix toopruluk «1Sam.» 18:20-27ni kərung.

<sup>3:14</sup> 1Sam. 18:25, 27

<sup>3:15</sup> «Laixning oöqli Paltiyəl» — «1Sam.» 25:44də «Laixning oöqli Falti» yaki «Laixning oöqli Palti» dəp atılıdu.

<sup>3:15</sup> 1Sam. 25:44

<sup>3:21</sup> «Mən əzəmətli pütkül Israilni oyojam padixaḥning aldiqə jəm kılay...» — yaki «Mən hazır qikip pütkül Israilni oyojam padixaḥning aldiqə jəm kılay...» yaki «Mən ornumdun turup oyojam padixaḥning aldiqə jəm kılay...».

<sup>3:27</sup> 2Sam. 2:23; 1Pad. 2:5

<sup>3:29</sup> «əhəsiqə tayanoquqı» — yaki «qak egirgüqi».

## « Samuil «2» »

<sup>31</sup> Dawut Yoabka wə uningoja əgəxkən barlıq həlkə: Kiyimliringlarnı yirtinglar! Bəz kiyim kiyinglər! Abnərning meyiti aldida matəm tutunglar! dedi. Dawut padixah Abnərning jinazisining kəynidin mangdi. <sup>32</sup> Ular Abnərni Həbronda dəpnə kıldı, padixah Abnərning kəbrisining yenida awazını kətürüp yioqlidi; həlkəning həmmisimə yioqlaxtı. <sup>33</sup> Padixah Abnər üçün mərsiyyə okup:

— «Abnərning əhməktək əlgini toqrimu?

<sup>34</sup> Kolliring baqlaqlıq bolmisimu,

Putlurung ixfəllik bolmisimu,

Lekin sən kixilərning rəzzillərning kolida yikiləjinidək, yikilip əlgənsən! — dedi.

Xuning bilən həlkəning həmmisi uning üçün yənə yioqlaxtı. <sup>35</sup> Andin barlıq həlk Dawutning yəniçə kelip, uningoja kün patkuqə tamaq yeyixni etündi. Əmma Dawut kəsəm iqip: Mən kün patmasta ya nan ya baxka hərkəndək nərsini tetisam, Huda meni ursun yaki uningdin artuk jazalısın, — dedi.

<sup>36</sup> Barlıq həlk buni baykap, bu ixtin razi boldi; əməliyəttə padixah kılıqan hərbir ix barlıq həlkni razi kılattı.

<sup>37</sup> Xuning bilən barlıq həlk, xundakla pütkül Israil xu künü Nərning oqli Abnərning eltürülixining padixaḥının kərsətmisi əməslikini bilip yətti. <sup>38</sup> Padixaḥ ez hizmətkarlırioqa: Biləmsilər? Bugün Israilde bir sərdar, uluoq bir zat yıkıldı!. <sup>39</sup> Gərqə mən Məsih kılınip padixaḥ, tikləngən bolsammu, mən ajiz bir bəndimən. Bu adəmlər, yəni Zəruiyanıng oqullırının wəhxiyilikini mən kətürəlmigüdəkmən; Pərvərdigar rəzzillik kılıquning rəzillikini ez bəxioqa կaytursun! — dedi.

### Ibboxət eltürülidü

**4** <sup>1</sup>Saulning oqli Abnərning Həbronda əlgini anglioşanda çoli boxixip kətti, barlıq Israil dəkkə-dükkgə qüxti.

<sup>2</sup>Saulning oqlining koxunining aldin yürər kismında ikki sərdarı bolup, birining ismi Baanaḥ, yənə birining ismi Rəkab idi. Ular Binyamin kəbilisidin bolovan Bəerotluq Rimmonning oqulları idı (qünki Bəerot Binyamin kəbilisigə təwə həsablinatti; <sup>3</sup> lekin Bəerotluqlar Gittaimoqa əqip berip u yərdə bu küngiçə musapirdək yaxawatidu).

<sup>4</sup>Saulning oqli Yonatanıng bir oqli bolup, puti akşak idi. Saul bilən Yonatanıng əlgənlikli toqrluluk həwər Yızrəəlgə yətkəndə, u bəx yaxka kirgən idi. Inik anisi uni elip қaqtı; lekin xundak boldiki, u aldirap yügürəqkə, bala qüxup ketip, akşak bolup қalojanıdi. Uning ismi Məfiboxət idi.

<sup>5</sup>Əmdi bir künü Bəerotloq Rimmonning oqulları Rəkab bilən Baanaḥ qıngki qüix waktida Ibboxətning eyigə bardi. Ibboxət qüxlük uyküda uhlawatkanıdi. <sup>6</sup>Ular buğday alımız degənni bəhanə kili, eyining iqririgə kirip, Ibboxətning korsikioqa piqak sanjidi. Andin Rəkab wə Baanaḥ əqip kətti <sup>7</sup>(ular Ibboxət hujrisida karıwatta yatçıında, eygə kirip, uni eltürgənidı). Ular uning kallisini kesip, andin kallisini elip keqiqə Arabaḥ tüzlənglikidin mengip etti.

<sup>8</sup>Ular Ibboxətning kallisini Həbronoqa, Dawutning əkəsi elip berip, padixaḥka: Mana, bu janablırının jenini izdigan düxmənlili Saulning oqli Ibboxətning kallisi! Bugün Pərvərdigar ojojam padixaḥını Saul bilən nəslidin intikam elixəkə müvəssər kıldı — dedi.

<sup>9</sup>Dawut Bəerotluq Rimmonning oqulları Rəkab bilən inisi Baanaḥə: Meni barlıq

<sup>3:35</sup> «Huda meni ursun yaki uningdin artuk jazalısın» — ibraniy tilida «Huda menin bexioja bundak yaki undak kilsun yaki uningdin tehimə artuk kilsun!».

<sup>3:38</sup> «Padixaḥ ez hizmətkarlırioqa: Biləmsilər...?» — ibraniy tilida «Padixaḥ ez hizmətkarlırioqa: Bilməmsilər...?».

<sup>4:2</sup> Ya. 9:17; 18:25

<sup>4:4</sup> 2Sam. 9:3-13

## « Samuil «2 »»

kiyinqılıklardin kutkuzojan Pərwərdigarning hayatı bilən կəsəm kılımənki, <sup>10</sup> burun birsti Dawutka hux həwər elip kəldim, dəp oylap, manga: — Mana, Saul əldi, dəp kəlgəndə, mən uni elip Ziklagta əltürütüvəttim. Bərhək, mana bu uning yətküzən həwirining mukapati bolovanidil.

<sup>11</sup> Əmdı mən xundak kılıqan yərdə, rəzil adamlar eż eyidə orunda yatkan bir həlkənisi kixini əltürgən bolsa, mən nemə kılayı?! Uning akğan qan kərzini silərnin qolunglardın elip, silərnin yər yüzidin yokatmamdim? — dedi.

<sup>12</sup> Dawut oqlamlırıqa buyruk kılıwidı, ular bularni kətl əldi. Ularning kol-putlurunu kesip, ularni Həbrondiki kəlnin yenida esip koydi; lekin ular Ixboxətning bexini elip Həbronda Abnərning kəbrisidə dəpnə əldi.

### Dawut Israiloja padixah boluxka məsih kılınıdu

1Tar. 11:1-9; 14:1-17

**5** <sup>1</sup> Andin keyin Israilning barlıq kəbililəri Həbrondoja Dawutning kəxişa kelip: Karisila, biz əzlirinət ət-səngokliridurmız! <sup>2</sup> Burun Saul bizning üstümüzdə səltənət kılıqandıru Israil həlkigə jənggə qıkip-kirixkə yolbaxqi bolovan əzliri idila; Pərwərdigar silige: Sən Mening həlkim Israilning padıqisi bolup, ularni bağısan, Israilning əmiri bolısan, degənidi — dedi.

<sup>3</sup> Xuning bilən Israilning həmmə akşakalları Həbrondoja padixahning kəxişa əldi; Dawut padixah Həbronda, Pərwərdigarning aldida ular bilən əhdə tütüxti. Andin ular Dawutni Israiloja padixah boluxka məsih əldi.

<sup>4</sup> Dawut padixah boloğanda ottuz yaxka kirgən bolup, kırık yil səltənət əldi. <sup>5</sup> U Həbronda Yəhūdanıng üstidə yətta yil altə ay səltənət əldi, Yerusalemda pütküll Israil bilən Yəhūdanıng üstidə ottuz üç yil səltənət əldi.

<sup>6</sup> Padixah eż adamları bilən Yerusalemə qıkip, xu zemində turojan Yəbusiyalar bilən jəng kılıjılı bardı. Ular Dawutka: Sən bu yərgə kirəlməyən, bəlkı hətta korlar bilən akşaklar seni qekindürdü! — dedi. Qırkı ular: «Dawut bu yərgə kət'iy kirəlməydu», dəp oylayttı. <sup>7</sup> Lekin Dawut Zion kəroqınıni aldı (bu yər Dawutning xəhiri dəp atılıdu)..

<sup>8</sup> Dawut u küni: Kimki Yəbusiyaları uray desə süngüq bilən qıqxı kerək, andin u Dawut kjin-kinidin eq kəridiqən bu kor, akşaklar bilən hesablıxalaydu, dedi. Xuning bilən «Korlar ya akşaklar eygə kirmisun» dəyidiqən makəl pəyda boldı..

4:10 2Sam. 1:15

4:12 «Rəkəb bilən Baanañning kol-putlurunu kesip, ularni Həbrondiki kəlnin yenida esip koydi» — «ularni» bəlkim Rəkəb bilən Baanañning kol-putlurunu əməs, bəlkı jəsətlərini kərsitixi mumkin.

4:12 2Sam. 3:32

5:2 «Israil həlkigə jənggə qıkip-kirixkə yolbaxqi bolovan əzliri idila» — ibranıty tilida «Israilning qıqxıda həm kirixida ularaq baxlılıqçı idila» deyənlilik bilən ipadilinidü; muxu ibarə Israilning barlıq paaliyətlrinimə kərsitixi mumkin.

5:2 2Sam. 7:7; Zəb. 78:70-72

5:5 2Sam. 2:11; 1Pad. 2:11; 1Tar. 3:4

5:6 «bəlkı hətta korlar bilən akşaklar seni qekindürdü! — dedi. Qırkı ular: «Dawut bu yərgə kət'iy kirəlməydu», dəp oylayttı — bu ikki jümlinən baxka birhil tarjimi: — «bəlkı san korlar bilən akşakları həydiwətməsəng, bu yərgə kirəlməyən, — dedi, Dawutni hərgiz bu yərgə kirmayıd, dəp oylattı».

5:7 «Zion kəroqınıni» — «Zion» Yerusalemning iqidiki egizlik bolup, xu yərgə daim korqan selinip turatti. Keyin ibadəthanımı Zionsda kurulqan. Keyin «Zion» deyən isim bəzidə pütküll Yerusalem xəhiringimə wə bəzidə Israilning eziğimə wəkkiliq bolovan.

5:8 «Kimki Yəbusiyaları uray desə, süngüq bilən qıqxı kerək» — bu sırlık sözünənən pəkət yekinda arheologalar təkxürüp tapkan tarixiy izlərdin enikləndi. Əslidə Yerusalem xəhiringin astida məhpiy bir su yoli bar idi; xəhərdə bu su yoluşa tutixidinqən til bir kuduk bar idi. Dawutning adamları xükküdtün yamixip qıkkən bolsa kerək. «korlar ya akşaklar eygə kirmisun» — bu sözünənənən bəlkim (1) hərkəndək butpərəs adamların (məsilən, Yəbusiyalarning) padixahıñ ordisişa kirixiga ruhsət yok; (2) Dawut Yəbusiyalar təyanqan hərkəndək butlar («kor wa akşaklar») ni hərgiz eyigə kirixğa ruhsət kilməydi (demək, butlar «kor», «akşak»lardək heqnemə kılmalıdır). Bu söz korlar ya akşaklarning əzlərini kərsitməydi, qırkı keyin akşak bolovan Məfiboxət hərkənini Dawut bilən həmdastıhan olturnattı.

5:8 1Tar. 11:6

## « Samuil «2» »

<sup>9</sup> Xundak kılıp Dawut қоролanda turdi wə u yerni «Dawutning xəhiri» dəp atidi. Dawut xəhərning ətrapıqa Millodin tartip iq tərəpkıqə imarət saldı. <sup>10</sup> Dawut baroqanseri kudrataptı; samawiy қoxunlarning Sərdari bolovan Huda Pərvərdigar uning bilən billə idi.

<sup>11</sup> Turning padixahı Hiram Dawutning əkəxiqə əlgilərni əwətti wə ular bilən қoxup, kədir yaqəqlir, yaqəqqilar wə taxqılları əwətti; ular Dawut üçün bir orda yasap bərdi. <sup>12</sup> Dawut Pərvərdigarning əzini Israiloja padixah tikləp, əz həlkəi Israil üçün əzinining padixahlığını gülləndürgənlilikini bilip yətti.

<sup>13</sup> Dawut Həbrondin kəlgəndin keyin Yerusalemdin yənə ayallarnı wə kenizəklərni aldı; xuning bilən Dawutka yənə kep oqul-çızılar tuquıldı.

<sup>14</sup> Yerusalemdə uningdin tuqulqanlarning isimləri mana mundak idi: Xammua, Xobab, Natan, Sulayman, <sup>15</sup> İbhar, Elixua, Nəfəg, Yafiya, <sup>16</sup> Elixama, Eliada wə Elifələt.

### Filiştiyə bilən jəng kılıx

<sup>17</sup> Filistiy'lər Dawutning Israiloja padixah boluxka məsihlənginini angloqanda, ular həmmisi Dawutnrı tutkılı qıktı, Dawut buri anglapla, қorolanoja qüxti.

<sup>18</sup> Filistiy'lər kelip «Rəfayim jilojisi»da yeyilip turdi; <sup>19</sup> Dawut Pərvərdigardin yol sorap: Filistiy'lərə ərəxi atlınaymu? Ularnı kolumna tapxurarsənmə? — dedi. Pərvərdigar Dawutka: Qıkkın! Qünki, Mən Filistiy'lərnı jəzmən kolungoja tapxurimən — dedi.

<sup>20</sup> U waqtıtt Dawut Baal-Pərazimoja bardi. U yerdə Dawut ularnı tarmar kıldı. U: — «Pərvərdigar menin aldımda dükənərim üstügə huddi kəlkün yarın elip kətkəndək besüp kirdi» — dedi. Xuning bilən u yerni «Baal-Pərazim» dəp atidi. <sup>21</sup> Filistiy'lər u yerdə əz məbudlırını taxlap kətti; Dawut bilən adəmləri ularnı elip kətti.

<sup>22</sup> Əmdi Filistiy'lər yənə qıkıp «Rəfayim jilojisi»da yeyilip turdi.

<sup>23</sup> Dawut Pərvərdigardin yol soridi. Pərvərdigar: Sən u yərgə qıkmayı, bəlkı ularning kəynidin aylınip etüp üjmə dərəhlirinin udulidin hujum kılqın — dedi,

<sup>24</sup> Xundak boliduki, sən üjmə dərəhlikining üstidin ayaq tiwixini anglixing bilənla dərhal atlən; qünki xu tapta Pərvərdigar Filistiy'lərning əkəxiqə hujumoja qıkkən bolidu, — dedi.

<sup>25</sup> Dawut Pərvərdigarning uningoja əmr kılqınidək kılıp, Filistiy'lərni Gibeondin Gəzərgiqə əkoqlap kirdi.

### Dawut əhdə sandukını Yerusalemoja əkilidu

1 Tar. 13:1-14; 15:25-29; 16:1-3

**6** <sup>1</sup> Dawut Israillning arisidin barlıq sərhil adəmlərni yiojiwidı, bular ottuz ming qıktı. <sup>2</sup> Andin Dawut wə uningoja əgəxkənlərning həmmisi Hudanıng əhdə sandukını yətkəp kılıx üçün Yəhudadiki Baalaqoja qıktı; sanduk mukəddəs nam bilən, yəni kerublarning otturisida olturnuqı samawiy əkəxiqəlarning Sərdari bolovan Pərvərdigarning nami bilən ataloqanıdı..

<sup>3</sup> Ular Hudanıng əhdə sandukını dəngdə olturnuxluk Abinadabning eyidə yengi bir əhəməli selip, uni xu yərdin elip qıktı. Abinadabning oğulları Uzzah bilən Ahriyo u yengi əhəməli

<sup>5:9</sup> «Millodin tartip iq tərəpkıqə imarət saldı» — «Millo»: «pələmpəylik yər» degən mənidə boluxi mumkin.

<sup>5:13</sup> 1 Tar. 3:9; 14:3-7

<sup>5:18</sup> «Rəfayim jilojisi» — Yerusalemoja yekin, Hinnom jilojisining jənubiyyə taripidə.

<sup>5:20</sup> «Baal-parazim» — «besüp qıkkəqıllarning Rəbbi» degən mənidə.

<sup>5:20</sup> Yəx. 28:21

<sup>5:23</sup> «Üjmə dərəhli» — bu bizning kiyasımız. Ibraniy tilida «yioqliquqı dərəhli». Zadi kaysi dərəh ikənlikli bizgə naməlum. Baxka bir kiyas «hinə dərəhli».

<sup>5:25</sup> «Gibeondin» — yəki «Gebadın».

<sup>6:2</sup> «Yəhudadiki Baalaq» — (yəki «Baalaq-Yəhudaq») — baxka ismi «Kiriat-Yearim» («1Sam.» 7:2, «1 Tar.» 13:6ni kərüng).

## « Samuil «2 »»

həyididi.<sup>4</sup> Ular hərwini Hudaning əhdə sandukı bilən dəngdə olturuxluk Abinadabning eyidin elip qıktı; Ahıyo əhdə sandukınınaldida mangdi.<sup>5</sup> Dawut bilən pütkül Israel jəmətidikilər Pərvərdigarning aldida təntənə kılıp kuy okup qiltar, təmbur, dap, dağa-dumbak wə qanglar qelip ussul oynidi.

<sup>6</sup>Lekin ular Nakonning haminoja kəlgəndə, kalilar aldioja müdürəp kətkənlikli üçün, Uzzah əolini sozup Hudaning əhdə sandukını tutuvaldi.<sup>7</sup> Pərvərdigarning əzəzipi Uzzahka əkozalıdı; u hata kılojını üçün, uni Huda xu yerdə urdi. Xuning bilən Uzzah Hudaning əhdə sandukining yenioja yikılıp eldi.

<sup>8</sup>Lekin Dawut bolsa Pərvərdigarning Uzzahning tenini bəskənlilikgə aqqiklandı wə u yərni «Pərəz-Uzzah» dəp atidi; u yər bugünkü küngiqə xundak atılıdu.<sup>9</sup> U kuni Dawut Pərvərdigardin körküp: Pərvərdigarning əhdə sandukını eżümningkigə kaysı yol bilən akelərmən? — dedi.

<sup>10</sup> Xuning üçün Dawut Pərvərdigarning əhdə sandukını «Dawut xəhiri»gə, eżininkigə yətkəxni halimidi; Dawut uni elip berip, Gatlik Obəd-Edomning eyidə qaldurdi.

<sup>11</sup> Pərvərdigarning əhdə sandukı Gatlik Obəd-Edomning eyidə üq ay turdi; Pərvərdigar Obəd-Edom wə uning pütkül eyidikilərni bərikətlidi.

<sup>12</sup> Dawut padixahą: — «Pərvərdigar Əz əhdə sandukı wajidin Obəd-Edom wə uning barini bərikətlidi» dəp eytildi. Xunga Dawut Hudaning əhdə sandukını Obəd-Edomning eyidin elip qıkip, huxlux bilən Dawutning xəhiriğə elip kəldi.

<sup>13</sup> Pərvərdigarning sandukunu ketürgənlər altə əkdəm mengip, xundak boldiki, u bir buka bilən bir bordak mozayni kurbanlıq kıldı.<sup>14</sup> Dawut bolsa kanap əfodni kiyip Pərvərdigarning aldida kükinqing bariqə ussul oynaytti;<sup>15</sup> Dawut bilən Israilning pütkül jəməti təntənə kılıp warkırıxi, kanay qelixin Pərvərdigarning əhdə sandukunu elip qıçıwatattı.

<sup>16</sup> Pərvərdigarning əhdə sandukı Dawutning xəhiriğə elip kirilginidə, Saulning kizi Mişal derizidin ətarap, Dawut padixahıng səkrəp Pərvərdigarning aldida ussul oynawatkanlığını kərüp, uni əz kənglidə mənsitmidi.

<sup>17</sup> Ular Pərvərdigarning əhdə sandukunu elip kirip, Dawut uning üçün tiktürgən qedirning ottursida koydi. Andin Dawut Pərvərdigarning aldida kəydürmə kurbanlıq bilən inaklıq kurbanlıqlarını sundı.

<sup>18</sup> Dawut kəydürmə kurbanlıq bilən inaklıq kurbanlıqlarını kəltürüp bolup, halayıkkə samawiy koxunlarning Sardarı bolovan Pərvərdigarning namida baht-bərikət tilidi.<sup>19</sup> U pütkül Israel jamaitigə, ər bilən ayallarning hərbirigə birdin qoturmaq, birdin horma poxkili wə birdin üzüm poxkilini təksim kılıp bərdi. Andin həlkəning hərbiri əz eyigə yenip kətti.

<sup>20</sup> Dawut əz ailisidikilərni mubarəkləx üçün yenip kəlgəndə, Saulning kizi Mişal uning aldioja qıkip: Bugün Israilning padixahı əzini xunqə xərəplik kərsəttimi, kəndak? U huddi pəs bir adəmning nomussızlaqə əzini yalingaqlıqınioja ohxax, hizmətkarlırinining dedəklirinинг kez aldida əzini yalingaqlıdi!

<sup>6:3</sup> 1Sam. 6:7, 8; 7:1, 2

<sup>6:5</sup> «təntənə kılıp kuy okup... » — yaki «hərhil arqa yaqoqlarından yasalojan sazlarnı qelip...». «dağa-dumbak» — yaki «xakıldak(lar)».

<sup>6:8</sup> «Pərəz-Uzzah» — «Uzzahqa besüp kirix» deyən mənida.

<sup>6:12</sup> «Pərvərdigar Əz əhdə sandukı wajidin...» — ibrani tilida «Pərvərdigar Hudaning əhdə sandukı wajidin...».

<sup>6:13</sup> «Pərvərdigarning sandukunu ketürgənlər altə əkdəm mengip, xundak boldiki, u bir buka bilən bir bordak mozayni kurbanlıq kıldı» — «altı əkdəm» bizningqə bu daslepki altə əkdəmnin kərsitidü. Baxka birhəl tarjimisi «Ular hər altə əkdəm mangojanda, bir ketim buka wə bordak mozay kurbanlıq kıldı». Lekin undak bolsa, ilgərləx bək asta bolatlı!

<sup>6:14</sup> «Dawut bolsa kanap əfodni kiyip...» — «əfod» adətə pakət kahınlar kiyidən jılıtkidak kışka bir keynək idi. Bizning «tabırlar» imizini kərung. Dawutning əfodni kiyixi bəlkim ussul oynaxka azadə bolux üçün idi (14-ayetni kərung).

<sup>6:19</sup> «birdin horma poxkili» — yaki «bir yutum xarab» yaki «bir parqə gəx».

<sup>6:20</sup> «...əz ailisidikilərni mubarəkləx üçün...» — «mubarəkləx» muxu yerdə «baht-bərikət tiləx»ni əz iqigə alidu. «Bügün Israilning padixahı ... hizmətkarlırinining dedəklirinинг kez aldida əzini yalingaqlıdi!» — «əzini yalingaqlıdi» deyən gəp ərkinrək ussul oynaxka Dawutning «əfod»ni kiygənlikini kərsitudu.

## « Samuil «2» »

<sup>21</sup> Dawut Mıkalıja: Undak xadlanıjinim Pərvərdigar aldida idi. U atang wə uning pütkül jemətini erüp, meni Pərvərdigarning həlkı bolovan Israil üstigə baxlamqı kılıp tiklidi. Xunga mən Pərvərdigarning aldida ussul oynaymən! <sup>22</sup> Əməliyəttə mən əzümni tehimu ərziməs kılıp, eż nəzirimdə əzüm təwən boluxka razımən. Lekin sən eytən u dedəklərning nəziridə bolsa, hərmətə sazawər bolimən — dedi.

<sup>23</sup> Saulning kizi Mikal bolsa, əlidiojan künigiqə bala tuoymidi.

### Pərvərdigarning Dawutka kılıjan uluoq wədiliri

1Tar. 17:1-5

**D**awutka hələkəmənliyinə qədər, Pərvərdigar uningoja ətrapidiki barlıq düxmənliridin aram bərgəndin keyin, <sup>2</sup> padixah Natan pəyojəmbərgə: Mana kara, mən kədir yaqıqıdin yasalojan eydə olturiman, lekin Hudanıng əhədə sandukı bir qidirning iqidə turuwatidu — dedi.

<sup>3</sup> Natan padixahka jawap berip: Kənglüngdə nemə oyliqining bolsa, xuni kılıjin; qünki Pərvərdigar sening bilən billidür — dedi.

<sup>4</sup> Lekin keqidə xundak boldiki, Pərvərdigarning səzi Natanoja kılıp mundak deyildi: <sup>5</sup> — Berip ələm Dawutka degin: «Pərvərdigar: — «Sən dərəvəkə Manga turidiqanoqa ey salmaqımızusən?» — dəydu.. <sup>6</sup> — «Mən Israillarnı Misirdin qıçaroqandin tartip, bu küngiçə bir eydə olturmidim, bəlkı bir qedirni makan kılıp, kezip yurdüm. <sup>7</sup> Mən Əzüm barlıq Israillar bilən yürgən həmmə yərlərdə, həlkim Israilni padiqi bolup bekixka əmr kılıjanlarqa, yəni Israilning hərkəndək əməkliyinə yetəkçisə: Nemixə Manga kədir yaqıqıtin bir ey yasimaysılər? — dəp bakşanmu? <sup>8</sup> Əmdi ələm Dawutka mundak degin: — Samawiy қoxunlarning Sərdarı bolovan Pərvərdigar: — Seni həlkim Israiloja baxlamqı kılıp tikləx üçün seni yaylaqlardın, koy bekixtin elip kəldim, — dəydu, <sup>9</sup> — wə məyli kəyərgə barmöqin, Mən həman sening bilən billa boldum wə sening aldingdin barlıq düxmənliringni yokitip kəldim; yər yüzidiki uluoqlar nam-xəhrətkə iğə bolqandək seni uluoq nam-xəhrətkə sazawər kıldı. <sup>10-11</sup> Mən həlkim bolovan Israiloja bir jayni bekitip, ularni xu yərdə tikip estürimən; xuning bilən ular eż zeminida turidiqan, parakəndiqiliğə uqrımaydiqan bolidu. Rəzillər dəsləptidikidək, xundakla Mən həlkim Israil üstigə həkümranlıq kılıxka həkimlərini təyinligən künldərlikidək, ularqa käytidin zulum salmaydu. Mən hazır sanga həmmə düxmənliringdin aram bərdim. Əmdi Mənki Pərvərdigar sanga xuni eytip կoyayki, Mən sening üçün bir eyni կurup berimən! — dəydu.

<sup>12</sup> «Künliring toxup, ata-bowiliring bilən ələmdə uhliqiningda, Mən eż puxtingdin bolovan nəslinqni sening ornungda turquzup, padixahlıqını məzmut kılımən. <sup>13</sup> Mening namim üçün bir eyni yasiqnuqı u bolidu, wə Mən uning padixahlıq təhtini əbədgiqə mustahkəm kılımən. <sup>14</sup> Mən uningoja ata bolimən, u Manga oqul bolidu. Əgər u əbədliy kilsə, uningoja insanlarning

<sup>7:2</sup> «Hudanıng əhədə sandukı bir qidirning iqidə turuwatidu» — muxu yərdə «qedirning iqidə» ibraniy tilida «pərdilər iqidə» deyən söz bilən ipadilinidu.

<sup>7:5</sup> «kulum Dawut» — «kul» deyən ukum toorluk «təbirlər»imizni körüng.

<sup>7:7</sup> «Israilning hərkəndək əməkliyinə yetəkçisi...» — «1Tar.» 17:6də «Israilning hərkəndək yetəkçi hakimi» deyilidu.

<sup>7:9</sup> 2Sam. 8:6,14

<sup>7:10-11</sup> «Mən sening üçün bir ey կurup berimən» — Dawut əslı Huda üçün bir ey կurmakçı bolovan, lekin Huda Dawutka: Sanga bir ey (aila, jəmət, sulala deyən mənində) կurup berimən» dəp jawab beridu.

<sup>7:12</sup> «Mən eż puxtingdin bolovan nəslinqni sening ornungda turquzup, ...» — muxu yərdə «puxtingdin» — ibraniy tilida «iq-baqırıngdin».

<sup>7:12</sup> 1Pad. 8:20

<sup>7:13</sup> 1Pad. 5:19; 6:12; 1Tar. 22:10

## « Samuil «2 »»

tayıki bilen wə adəm balılırinining sawak-dumbalaxliri bilen tərbiyə berimən.<sup>15</sup> Əmma Mən sening aldingda erüwətkən Sauldin mehîr-xəpkítimni juda kılqınimdək, uningdin mehîr-xəpkítimni juda kilmaymən.<sup>16</sup> Xuning bilen sening əyüng wə sening padixahlıking aldingda həmixə məzmut kılınıdu; təhting əbədgıqə məzmut turoquzulidu».

<sup>17</sup> Natan bu barlıq səzlər wə barlıq wəhīyni həqnemə qaldurmay, Dawutka eytip bərdi.

<sup>18</sup> Andin Dawut padixah kirip, Pərvərdigarning alidda olturup mundak dedi: «I, Rəb Pərvərdigar, mən zadi kim idim, mening əyüm nemə idi, Sən meni muxu dərijiga keturgüdək?

<sup>19</sup> Lekin, i Rəb Pərvərdigar, mening bu mərtiwmə Sening nəzirində kiqikkina bir ix hesablandı; qünki Sən mən əkulungning əyining yırak kəlgüsü tooqruluk səzliding; bu həmmila adəmgə daim bolidiqan ixmu, i, Rəb Pərvərdigar!<sup>20</sup> Əmdi Dawut Sanga yənə nemə desun? Sən Əz əkulungi tonuysan, i, Rəb Pərvərdigar!<sup>21</sup> Sən sez-wədəng wəjidin, Əz kənglüngdikigə asasan bu uluoq ixning həmmisini əkulung bilsun dəp bekitip kılqansən.<sup>22</sup> Xunga Sən uluoqsən, i Pərvərdigar; əkulaklırimiz barlıq anglojinidək, Sening təngdixing yok, Səndin baxxə həqkəndək ilah yoktur.

<sup>23</sup> Həlkinq Israildək yənə baxxə bir əl barmu, ular jahanda alahıdə turidu? — Qünki Sən Huda ularni Misirdin kütkuzup Əzünggə has bir həlk kılıx üçün, xundakla nam-xəhrətkə igə bolux üçün, Əzüng barding; Sən Əzüng üçün Misirdin, əllərdin wə ularning ilahlıridin kütkuzup qıqqan həlkinq aldida zemining üçün uluoq wə dəhəxətlik ixlarnı kıldıng..<sup>24</sup> Sən həlkinq Israile Əzüng üçün əbədgıqə bir həlk boluxka bekitting; Sən, i Pərvərdigar, ularning Hudasi boldung.

<sup>25</sup> Əmdi hazır, i Pərvərdigar Huda, Əz əkulung wə uning eyi tooprısında eytkən wədənggə əbədgıqə məzmut əməl kilojn; Sən degənliring boyiqə ixni ada kılqaysən!<sup>26</sup> Sening naming əbədgıqə uluoqlanıp: — Samawiy koxunlarning Sərdarıolojan Pərvərdigar Israile üstdə turidiojan Hudadur, dəp eytilsun, xundakla Əz əkulungning əy-sulalisi sening aldingda məzmut turoquzulsun.

<sup>27</sup> Qünki Sən, i samawiy koxunlarning Sərdarıolojan Pərvərdigar, Israile Hudasi Əz əkulungoja: Mən sanga bir əy-sulalə kürup berimən, dəp wəhīy kıldıng; xunga əkulung bu duani sening aldingda kılıxka jür'ət kıldı.

<sup>28</sup> Əmdi sən, i Rəb Pərvərdigar, birdinbir Hudadursən, Sening səzliring həkikəttur wə Sən bu baht-iltipatmı Əz əkulungoja wədə kıldıng,<sup>29</sup> xunga əkulungning əy-jəmətini Sening aldingda məngəgű turuxka nesip kılıp bərikətligəysən; qünki Sən, i Rəb Pərvərdigar, buni wədə kılqansən; bu baht-iltipating bilən Əz əkulungning əy-jəməti əbədgıqə baht-iltipatka nesip bolidu».

<sup>7:14</sup> «uningoja insanlarning tayıki bilen wə adəm balılırinining sawak-dumbalaxliri bilen tərbiyə berimən» — demək, Dawutning əvladlıridinolojan padixahlar gunah kilsə, Huda ularoja insaniy wasitə (bəlkim düxmənning wasitisi) bilen tərbiya beridu.

<sup>7:14</sup> Zəb. 89:26-27, 31; Ibr. 1:5

<sup>7:16</sup> «...sening əyüng wə sening padixahlıking aldingda həmixə məzmut kılınıdu» — yaki «...sening əyüng wə sening padixahlıking aldimda həmixə məzmut kılınıdu».

<sup>7:19</sup> «mening bu mərtiwmə Sening nəzirində kiqikkina bir ix hesablandı» — demək, «Sən (allıqaqan) meni muxu (yükiri) dərijiga keturganınsən...» deyən sez (18-ayətni kerüng) uning padixaholojanlığını kərsitidü. Lekin Huda bu imtiyazın yənə keş imtiyazlarını koxup bərməkqı. 9-16-ayətlərni kəydiin kerüng.

<sup>7:22</sup> Kan. 3:24; 4:35; 32:39; 1Sam. 2:2; Zəb. 86:8; Yəx. 45:5, 18, 22; Mar. 12:29, 32

<sup>7:23</sup> «ularını... kütkuzup Əzünggə has bir həlk kılıx üçün, xundakla nam-xəhrətkə igə bolux üçün, əzüng barding» — tekistirən eniç mənisi xukusi, Israile Misirdin kütkuzuz üçün Huda Əzi xəhsən Misiroja baroqan. «...ularını... əllərdin wə ularning ilahlıridin kütkuzup qıqqan» — muxu ibarət bəlkim Hudanıng Israile alidda Pelestən zeminidə turuwatkan butpəras əllərni қoqlıwişinizi kərsitixi mumkin.

<sup>7:23</sup> Kan. 4:7, 34; 10:21; 33:29; Zəb. 147:19-20

<sup>7:28</sup> Yh. 17:17

## « Samuil «2» »

### Dawut ətrapidiki əllərni əzığa bekündürudu

1Tar. 18:1-14

**8**<sup>1</sup> Bu ixlardin keyin xundak boldiki, Dawut Filistiylərgə hujum kılıp, ularni boysundurdi. Xundak kılıp, Dawut Filistiylərning əllidin mərkiziy xəhərning hökükini aldı.

**2** U həm Moabiylar oja hujum kılıp, ularnimu məəqlup kıldı. U ularni yərgə yatçuzup, tana bilən əlqəp, ikki tana kəlgənlərni əltürdi, bir tana kəlgənlərni tirik əldürdü. Moabiyalar bolsa Dawutka bekinip, uningoja selik tapxurdu.

**3** Andin Zobahning padixahı Rəhəbning oqlu Hədad'ezər əfrat dəryasiqa qıkıp, xu yərdiki hakimiyətni əzığa kaytidin tartiwalmaqçı bolqanda, Dawut uningoja hujum kılıp, məəqlup kıldı. **4** Dawut uning əxunidin bir ming yəttə yüz atlıq əskərni wə yigirmə ming piyadə əskərni əsir kıldı; Dawut hərwa atlirining piyini kəstürdü, lekin əzığa yüz hərwilik atni əldürüp kəydi..

**5** Dəməxkətiki Suriylər Zobahning padixahı Hədad'ezərgə yardım berix üçün qıkçı, lekin Dawut Suriylərdir yigirmə ikki ming adəmni əltürdi.. **6** Andin Dawut birnəqqə bargah əskərlərni Dəməxkətiki Suriylərning zeminida turoquzdi; xuning bilən Suriylər Dawutka bekinip uningoja selik tapxurdu. Dawut kəyərgə barsa, Pərvərdigar uningoja nusrət berətti..

**7** Dawut Hədad'ezərning oqlamlırıqə təminləngən altun qalğannı tartiwelip, Yerusaleməqə kəltürdü **8** wə Hədad'ezərning xəhərliri bolovan Bitəh bilən Birotay xəhərliridinmu intayin keş misni əloqo qüxürdü.

**9** Hamatning padixahı Toy Dawutning Hədad'ezərning pütün əxununu məəqlup kılıqını anglap, **10** əz oqlu Yoramni Dawutning əhalini soraxqa wə Dawutning Hədad'ezər bilən jəng kılıp uni məəqlup kılıqını uni təbrikəlxəkə əwətti. Qünki Hədad'ezər daim Toy bilən jəng kılıp keliwatatti. Yoram bolsa kümüx, altun wə mis əqə-buyumlarnı elip kəldi. **11-12** Dawut padixah muxularnı wə ezi bekinduroqan həmmə əllərdin, jümlidin Suriylərdin, Moabiyardin, Ammoniyardin, Filistiylərdin wə Amaləklərdin olja alojan altun-kümüxlərni Pərvərdigar oja atap beoixlidi. Bular Zobahning padixahı Rəhəbning oqlu Hədad'ezərdin alojan oljini əz iqigə alidu.

**13** Dawut Suriylərni məəqlup kılıp, yəni on səkkiz ming adəmni «Xor wadisi»da əltürüp yanoqanda, uning nam-dangki heli qıqqanıdi. **14** U Edomda əskər bargahlarını turoquzdi; pütün Edomda bargahlarını kurdu. Xuning bilən Edomiyarning həmmisi Dawutka bekindi. Dawut kəyərgə barsa, Pərvərdigar uningoja nusrət berətti.

**15** Dawut pütkül Israil üstiga səltənat kıldı; u pütkül həlkini sorap, adil həkümlər qıqırıp adalət yürgüzətti.

### Orda əməldarlırı

2Sam. 20:23-26; 1Tar. 18:15-17

**16** Zəruiyanıng oqlu Yoab əxununing sərdarı boldi; Ahiludning oqlu Yəhoxafat mirza boldi;

**17** Ahitubning oqlu Zadok bilən Abiyatarning oqlu Ahimələk kahın boldi; Seraya diwan begi boldi. **18** Yəhoyadanıng oqlu Binaya Kərətiylər bilən Pələtiylərning yolbaxqısı boldi; Dawutning oqlullirımı kahın boldı..

**8:1** «...mərkiziy xəhərning hökükini aldı» – yaki «Məttag-Ammaḥ xəhirini aldı».

**8:4** «bir ming yəttə yüz atlıq əskər» – yaki «bir ming yəttə yüz jəng hərwisi».

**8:4** 1Tar. 18:4

**8:5** «Dəməxkətiki Suriylər» – yəni «Dəməxkətiki Suriyəliklər».

**8:6** «Suriylər» – yaki «Aramıylar». Həzirki Suriyədikər ulardın, yəni Aramiyardin qıqqan.

**8:8** «Bitəh» – yaki «Tebah» – «1Tar.» 18:8ni kerüng.

**8:10** «Toy ... əz oqlu Yoramni ... təbrikəlxəkə əwətti» – «1Tar.» 18:10də «Yoram» «Hadoram» degen baxka bir isim bilən atılıdu.

**8:11-12** «Suriylərdin» – yaki «Edomlardin» – 14-ayətni wə «1Tar.» 18:11ni kerüng.

**8:13** Zəb. 60:1-4

**8:18** «Kərətiylər bilən Pələtiylər» – bəlkim Dawutka alahidə muhəpizətlər yaki alahidə zərbidər əskərlər bolovan boluxi mümkün idi. «Dawutning oqlullirımı kahın boldı» – muxu yərdə «kahın» bəlkim (1) ularning Hudanıng ibaditidə

## « Samuil «2 »»

### Məfiboxətkə xəpkət kərsitix

**9**<sup>1</sup> Dawut: Saulning eyidin tirik қalojan birəsi barmikin, bar bolsa mən Yonatanning hərmitidə uningoja xapaət kərsitəy? — dedi.

**2** Əmdi Saulning ailisidiki Ziba degən bir hizmətkar қalojanidi. Ular uni Dawutning kəxiçə qakırdı. Kəlgəndə, padixaḥ uningdin: Sən Zibamu? dəp soridi. U: Pekir mən xu! — dedi..

**3** Padixaḥ: Saulning ailisidin birəsi tirik қaldımu? Mən uningoja Hudanıng xapaitini kərsitəy dəwatiñən, — dedi. Ziba padixaḥkə: Yonatanning bir oqlı tirik қaldı; uning ikki puti aksaydu — dedi..

**4** Padixaḥ uningdin: U kəyərdə, dəp soridi. Ziba padixaḥkə: U Lo-Dibarda, Ammiəlning oqlı Makirning eyida turidu — dedi.

**5** Xunga Dawut padixaḥ kixi əwətip uni Lo-Dibardin, Ammiəlning oqlı Makirning eyidin elip kəldi.

**6** Saulning nəvrisi, Yonatanning oqlı Məfiboxət Dawutning aldiçə kəlgəndə, yüzini yərgə yikip, təzim kıldı. Dawut: Sən Məfiboxətmu? — dəp qakırıwidi, u: Pekir xu! — dəp jawap kəyturdu.

**7** Dawut uningoja: Korkmiojin, atang Yonatan üçün, sanga xapaət kılmay қalmaymən; bowang Saulning həmmə yər-zemirinrini sanga kəyturup berəy, sən həmixə menin dastihinimdin qızılalınışən — dedi..

**8** Məfiboxət təzim қılıp: Külung nemə idi, məndək bir əlük it alıyları қədirligüdək nemə idim? — dedi.

**9** Andin padixaḥ Saulning hizmətkari Zibani qakırıp uningoja: Saulning wə pütükül ailisinin həmmə təəllükatını mana mən oqjangning oqlining қolioja bərdim. **10** Sən bilən oqulliring wə hizmətkarliring uning üçün xu zemində terikqılık қılıp, qıkkən məhsulatlarını oqjangning oqlıqə yeyikə tapxurunglar. Oqjangning oqlı Məfiboxət mən bilən həmixə həmdastihan bolup ojizalinidu, — dedi (Zibaning on bəx oqlı wə yigirmə hizmətkarı bar idi).

**11** Ziba padixaḥkə: Olojam padixaḥ kullirioja buyruqənnəng həmmisigə kəminiliri əməl қılıdu, — dedi. Padixaḥ Dawut yənə: Məfiboxət bolsa padixaḥning bir oqlıdək dastihinimdin taam yesun — dedi.

**12** Məfiboxətnıg Mika degən kiqik bir oqlı bar idi. Zibaning eyidə turuwtənlərlərning həmmisi Məfiboxətnıg hizmətkarlı boldi. **13** Əmdi Məfiboxət Yerusalemda turattı; qunki u həmixə padixaḥning dastihinidin taam yep turattı. Uning ikki puti aksak idi.

### Dawut wə Ammoniyalar

1 Tar. 19:1-19

**10**<sup>1</sup> Keyin xundak ix boldiki, Ammoniyalarning padixaḥı əldi wə uning Hənun degən oqlı ornında padixaḥ boldı.

**2** Dawut bolsa: Uning atisi manga iltipat kərsətkəndək mən Nahaxning oqlı Hənunoja il- tipat kərsitəy, — dedi. Andin Dawut atisining pətisigə Hənunning kenglini soraxkə əz hizmətkarlıridin birnəqqını mangdurdu. Dawutning hizmətkarlı Ammoniyalarning zeminiçə kəlgəndə, **3** Ammoniyalarning əməldarlısı oqjisə Hənunoja: Sili Dawutni rastla atılırining

adəttiki kahinlərinin baxka alaһidə wəzipiləri barlığını; (2) hakimiyyətə birhil wəzirlərini kərsitixi mumkin («1 Tar.» 18:17 nimü kerüng).

**9:3** 2Sam. 16:1-4; 19:17

**9:3** «Yonatanning bir oqlı tirik қaldı; uning ikki puti aksaydu» — Zibaning bu səzni deyixi, bəlkim, Dawutning həmətikilərni izdaxtiki məksiti əz tahtığə həqkandak təhdit bolmaslıq üçün, ularını yokıtış, dəp oylısa kerək; xunga u Məfiboxətnı aksak daydu — aksak bir adam tahtka həqkandak təhdit bolmayıdu, əlwətə.

**9:3** 2Sam. 4:4

**9:7** «bowang Saul» —ibraniy tilida «atang Saul» degən söz bilən ipadilinidu. «Ata» degənning ibraniy tilida mənisi kəngdur.

## « Samuil «2» »

hərmiti üçün қaxlirioqa kəngül sorap adəm əwətiptu, dəp karamla? Dawutning hizmətkarlarını қaxlirioqa əwətkini xəhərni paylap uningdin məlumat elix, andin bu xəhərni aqdurux üçün əməsmu? — dedi.

<sup>4</sup> Xuning bilən Hənun Dawutning hizmətkarını tutup, sakallırining yerimini qüsürüp, kiyimlirining bəldin təwinini kəstürüp, kətini ekip kətküzüwətti. <sup>5</sup> Bu həwər Dawutka yətküzüldi; u ularni kütüwelixinə aldiqə adəm mangdurdı; qünki ular intayın nomus hes kiloqanıdi. Padixah ularoqa: Sakal-burutunglar əskiqilik Yeriho xəhirdə turup, andin yenip kelinglər, — dedi.

<sup>6</sup> Ammoniyalar əzlirining Dawutning nəpritigə uqriqanlığını bilip, adəm əwətip Bəyt-Rəhəbdiki Suriylər bilən Zobahdiki Suriylərdin yigirmə ming piyadə əskər, Maakaḥning padixahıdına bir ming adam wa Tobdiki adamlərdin on ikki ming adəmni yallap kəldi. <sup>7</sup> Dawut buna anglap, Yoabning pütkül jənggiwar köxununu ularning aldiqə mangdurdı. <sup>8</sup> Ammoniyalar qıkıp xəhərning dərvazisining aldida səp tüzidi; Zobah bilən Rəhəbdiki Suriylər wə Tob bilən Maakaḥning adəmləri dalada səp tüzidi; <sup>9</sup> Yoab jəngning aldi həm kəynidin bolidioqanlıqioqa kezi yetip, Israildin bir kisiim sərhil adəmlərni iloqap, Suriylərgə karxi səp tüzidi; <sup>10</sup> kaloqanları Ammoniyalaroqa karxi səp tizojin dəp inisi Abixayning kolioqa tapxurp, uningoşa:

<sup>11</sup> — Əgar Suriylər manga küqlük kəlsə, sən manga yardım bərgəysən; emma Ammoniyalar sanga küqlük kəlsə, mən berip sanga yardım berəy. <sup>12</sup> Jürətlik bolqın! Əz halkımız üçün wə Hudayimizning xəhərlili üçün baturluk kılıyli. Pərwərdigar Əzığə layik kərünginini kılqayı! — dedi.

<sup>13</sup> Əmdi Yoab wə uning bilən bolqan adəmlər Suriylərgə hujum kılqılı qıktı; Suriylər uning aldida qaqtı. <sup>14</sup> Ammoniyalar Suriylərning əqəməni kərgəndə, ularmu Abixaydin qeqip, xəhərgə kiriwaldi. Yoab bolsa Ammoniyalar bilən jəng kılıxtın qekinip, Yerusalem oja yenip kəldi.

<sup>15</sup> Suriylər bolsa əzlirining Israillarning aldida məəqlup bolqinini kərgəndə, yənə jəm boluxtı.

<sup>16</sup> Hədad'ezər adəmlərni əwətip, əfrat dəryasining nerı təripidiki Suriylərni yardımga qakırıp, ularni yətkəp kəldi; ular Helam xəhərigə kəlgəndə, Hədad'ezərninq köxununing sərdarı Xobak ularoqa baxqılıq kıldı.

<sup>17</sup> Bu həwər Dawutka yətkəndə, u pütkül Israillni yıldurup, İordan dəryasının etüp, Helam xəhərigə bardı. Suriylər Dawutka karxi səp tizi, uningoşa hujum kıldı. <sup>18</sup> Suriylər yənə Israilldin qaqtı. Dawut bolsa yəttə yüz jong hərwilikni, kırıq ming atlıq əskərni kirdi həm köxununing sərdarı Xobakni u yərdə eltürdi.

<sup>19</sup> Hədad'ezərgə bekinojan həmmə padixahalar əzlirining Israill aldida yengilginini kərgəndə, Israill bilən sülh kılıxip ularoqa bekindi. Xuningdin keyin Suriylər Ammoniyalaroqa yənə yardım birixkə jürət kılalmıdı.

### Dawutning eojir gunahı

**11** <sup>1</sup>Xundak boldiki, yengi yılning bexida, padixahlar jənggə atlanıqan wakitta Dawut <sup>2</sup>Yoabni adəmləri bilən həmdə həmmə Israillni jənggə mangdurdı; ular Ammoniyalarning zeminiñi wəyrən kılıp, Rabbah xəhərini muhəsirigə aldi. Lekin Dawut Yerusalemda kəldi.

<sup>2</sup>Bir künü kəqtə Dawut kariwattin kopyup, padixah, ordisining əgizisidə aylınip yürətti; əgzidin

<sup>10:8</sup> «xəhərning dərvazisi» — «xəhər» bəlkim ularning paytahti Rabbahni kərsitudu (14-ayətni kərüng).

<sup>10:18</sup> «kırıq ming atlıq əskər» — yaxşı «kırıq ming piyadə əskərnı» — «1Tar.» 19:18ni kərüng. Xu yərdə «yəttə ming jəng hərwisi» deyilidə. Pərkining səwəbi bəlkim: (1) kəlimizdiki keçürmilərdə keçürögüninq səwənlilik boluxı mumkin; (2) ikki ayotta hatırıləngən sanlıları həsablax nuktişi oxhixmaydiqan boluxı mumkin.

<sup>11:1</sup> «yengi yılning bexida» — Huda Yəhədiy həlkigə tapxurojan kalendar boyiqə «yengi yıl» atiyazda baxlinatti («Mis.» 12:1).

<sup>11:1</sup> 1Tar. 20:1-3

## « Samuil «2 »»

u munqida yuyuniwatkan bir ayalni kərdi. Bu ayal bək qiraylik idi. <sup>3</sup>Dawut adəm əwətip, ayalning həwirini soridi; birsı uningoja: — Bu Eliamning kizi, Hittiy Uriyaning ayali Bat-Xeba əməsmu? — dedi.

<sup>4</sup>Dawut kixi əwətip, uni ķexioja əkəltürdi (u wakitta u adəttin pakliniwatkanidi). U uning ķexioja kəlgəndə, Dawut uning bilən billə boldi; andin u eż eyiga yenip kətti..

<sup>5</sup>Xuning bilən u ayal ħamilidar boldi, həm Dawutka: Mening boyumda kəptu, dəp həwər əwətti.

<sup>6</sup>Xuning bilən Dawut Yoabka həwər yətkütüp: Hittiy Uriyani mening ķeximoja əwətinglar, dedi. Yoab Uriyani Dawutning ķexioja mangdurdı. <sup>7</sup>Uriya Dawutning ķexioja kəlgəndə, u Yoabning ħalini, halkning ħalini wə jəng əħħwalini soridi. <sup>8</sup>Andin Dawut Uriyoqa: Θ əyünggə berip putliringni yuojin, dedi. Uriya padixahning ordisidin qikkanda, padixah kəynidin uningoja bir sowoja əwətti.. <sup>9</sup>Lekin Uriya eż eyiga barmay, padixahning ordisinining dərwazisida, ojorisining baxka kul-hizmətkarlirining arisida yatti.

<sup>10</sup>Ular Dawutka: Uriya eż eyigə barmidi, dəp həwər bərdi. Dawut Uriyadin: Sən yirak səpərdin kəlding əməsmu? Nemixka eż eyünggə kətmidinq? — dəp soridi.

<sup>11</sup>Uriya Dawutka: Maria, əħħad sanduk, Israillar wə Yəħudalar bolsa kəpilərdə turup, ojoram Yoab bilən ojoramning hiszmatkarliri oquq dalada qedir tikip yetiwatsa, mən yəp-iqip, ayalim bilən yetixka əyümgə baraymu? Sening jeninq bilən wə hayating bilən kəsəm kılımanki, mən undak ixni kilmaymən — dedi.

<sup>12</sup>Dawut Uriyoqa: Bugün bu yərdə қalojin, etə seni kətküzvetimən, — dedi. Uriya u kün wə atisi Yerusalemda kəldi. <sup>13</sup>Dawut uni qakirip ħəmdastihan kılıp, yəp-iqküzüp məst kıldı. Lekin xu keqisi Uriya eż eyigə barmay, qikip ojorisining kul-hizmətkarlirining arisida eż kariwitida uhlidi.

<sup>14</sup>Ətisi Dawut Yoabka hət yezip, Uriyaning aloqaq ketixiqə bərdi. <sup>15</sup>Həttə u: Uriyani sokux əng kəskin bolidiojan aldinkı səptə turoquzojin, andin uning əltürülüxi üçün uningdin qekinip turunglar, dəp yazoqanidi.

<sup>16</sup>Xuning bilən Yoab xəħərnı kəzitip, Uriyani palwanlar kəskin sokuxkən yərgə mangdurdı.

<sup>17</sup>Xəħərdiki adəmlər qikip, Yoab bilən sokuxkanda halktin, yəni Dawutning adəmliridin birnəqqisi yikıldı; Uriyamu əldi.

<sup>18</sup>Yoab adam əwətip jəengning həmmə wəkəliridin Dawutka həwər bərdi. <sup>19</sup>U həwərqığə mundak tapılıdi: Padixahka jəengning həmmə wəkəlirini dəp bolojiningda, <sup>20</sup>əgər padixah, ojəzəplinip seningdin: Sokuxkanda nemixka xəħər sepiloja xundak yekin bardinglar? Ularning sepilidin ya atidiojanlığını bilməmtinqular? <sup>21</sup>Yərubbəxətninq oqlu Abimələknı kim eltürginini bilməmsən? Bir hotun sepildin uningoja bir parqə yarоjunqaq texini etip, u Təbəzə xəhirişdə olmidimu? Nemixka sepiloja undak yekin bardinglar? — Desə, sən: Silining külliri Hittiy Uriyamu əldi, dəp eytkin — dedi..

<sup>22</sup>Həwərqı berip Yoab uningoja tapxurup əwətkən həwərning həmmisini Dawutka dəp bərdi.

<sup>23</sup>Həwərqı Dawutka: Dükənlər bizdin küqlük kelip, dalada bizgə hujum kıldı; lekin biz ularoqa zərbə berip qekindürüp, xəħərning dərwazisioja qoqliduk, <sup>24</sup>Andin ya atkuqilar sepildin kul-hizmətkarliringoja ya etip, padixahning kul-hizmətkarliridin birnəqqini əltürdi. Külliri Uriyamu əldi — dedi.

<sup>11:4</sup> «u wakitta u adəttin pakliniwatkanidi» — yaki «u wakitta u yengila paklanoqanidi». Musaşa qüixürülgən kanun boyiqə («Law.» 15:19-20) ar xixining eż ayalining adət waktida (7 kün hesablinati) uning bilən billə yetixioja bolmayıttı, bolmisa u ibadətkə nisbatən «napak» kılınatti (ayal xixining «adəttin yengila paklanoqan» waktında ħamilidar boluxi əng mumkin bolojan wakit, alwatta), «Pak» bolsun «napak» bolsun baxka birsining ayalioja tegix intayin eoşir gunahdur, əlwətta.

<sup>11:4</sup> Law. 15:19-24; 18:19

<sup>11:8</sup> «Θ əyünggə berip...» — iibraniy tilida «Θ εγύνγε φύξη» — orda Yerusalemning bək yukiri bir jayda idi. «putliringni yuojin...» — demak, «rahħətlən».

<sup>11:21</sup> «Bir hotun sepildin uningoja bir parqə yarоjunqaq texini etip, u ... olmidimu?» — bu wəkə «Hak.» 9:50-57də tepilidi.

<sup>11:21</sup> Hak. 9:52, 53

## « Samuil «2» »

<sup>25</sup> Dawut həwərqigə: Yoabka mundak degin: — Bu ix nəzirində eojir bolmisun, kılıq ya uni ya buni yəydi; xəhərgə bolğan hujuminglarnı qattık kılıp, uni oqlulitinglar, dəp eytip uni jür'ətləndürgin — dedi.

<sup>26</sup> Uriyaning ayalı eri Uriyaning əlginini anglap, eri üçün matəm tutti.

<sup>27</sup> Matəm küniliri ətkəndə Dawut adəm əwətip uni ordisioja kəltürdi. Xuning bilən u Dawutning ayalı bolup, uningoşa bir oşul tuojdı. Lekin Dawutning kılɔjan ixi Pərwərdigarning nəziridə rəzil idi.

### Natan pəyojəmbər Dawutka tənbih beridu

**12**<sup>1</sup> Pərwərdigar Natanni Dawutning kəxioşa mangdurdı. U Dawutning kəxioşa kelip uningoşa mundak dedi: «Bir xəhərdə ikki adəm bar bolup, birsə bay, yənə birsə kəmbəqəl idi. <sup>2</sup> Bayning intayın tola koy wə kala padiliri bar idı. <sup>3</sup> Lekin kəmbəqəlning ezi setiwelip bakşan kiqik bir saoqlik kozidin baxka bir nərsisi yok idı. Koza kəmbəqəlning əyidə baliliri bilən təng esüp qong boldı. Koza uning yeginidin yəp, uning iqtinidin iqip, uning ķuqikida uhlidi; uning nəziridə u eż kizidək idı. <sup>4</sup> Bir künə bir yoluqi bayningkiga kəldi. Əmma u eżigə kəlgən mehman üçün əzining koy yaki kala padiliridin birini yegüzükə təyyar laxka kezi kiymay, bəlkı kəmbəqəlning kozisini tartiwelip soyup, kəlgən mehman üçün təyyarlıdı».

<sup>5</sup> Dawut buni anglap u kixığa qattık qəzəpləndi. U Natanoşa: Pərwərdigarning hayatı bilən kəsəm kılımənki, xuni kılɔjan adəm olumgə layikтур! <sup>6</sup> U həq rəhİMdilliK kərsətməy bu ixni kılɔjını üçün kozioşa tet həssə tələm təlisun — dedi..

<sup>7</sup> Natan Dawutka: Sən dəl xu kixidursən! Israilning Hudasi Pərwərdigar mundak dəydu: «Mən seni Israilning üstidə padixaḥ bolaklı məsih kildim wə Saulning қolidin қutkuzdum; <sup>8</sup> Mən ojojangning jəmətini sanga berip, ojojangning ayallırını ķuqikingoşa yatkuzup, Israilning jəməti bilən Yəhudanıng jəmətini sanga bərdim. Əger sən buni az kərgən bolsang, Mən sanga yənə həssiləp berəttim; <sup>9</sup> Nemixka Pərwərdigarning sezini kezgə ilmay, uning nəziridə rəzil bolqanni kılding? Sən Hittiy Uriyanı kılıq bilən oltürgütüp, uning ayalını əzüngə ayal kılding, sən uni Ammoniylarning kılıqi bilən kətl kılding. <sup>10</sup> Əmdi sən Meni kezgə ilmay, Hittiy Uriyaning ayalını əzüngə ayal kılɔjining üçün, kılıq sening əyüngdin ayrılmaydu».

<sup>11</sup> Pərwərdigar mundak dəydu: — «Manə eż əyüngdin sanga yamanlıq kəltürüp, kəzliringning aldida ayalliringni elip, sanga yekin birsigə berimən, u bolsa küpkündüzdə ayalliring bilən ya-tidu.. <sup>12</sup> Sən bolsang u ixni məhpipi kılding, lekin Mən bu ixni pütkül Israilning aldida kündüzdə kılımən» — dedi.

<sup>13</sup> Dawut Natanoşa: — Mən Pərwərdigarning aldida gunah kıldım — dedi. Natan Dawutka: Pərwərdigar həm gunahıngdin etti; sən olməysən. <sup>14</sup> Halbuki, bu ix bilən Pərwərdigarning düxmənlirigə kupurluk kılıxka pursət bərgining üçün, seningdin tuoqulojan oşul bala qoqum elidü, — dedi.

<sup>15</sup> Xuning bilən Natan eż əyigə kaytip kətti. Pərwərdigar Uriyaning ayalidin Dawutka tuoqulojan balını xundak urdiki, u qattık kesəl boldı.

<sup>16</sup> Dawut bala həkkidə Hudaoşa yelindi. U roza tutup, keqilərdə iqtirigə kirip yərdə düm ya-tatti. <sup>17</sup> Uning jəmətining akşakalları kopup uning kəxioşa berip, uni yərdin kopurmakçı bol-

<sup>12:6</sup> «bu ixni kılɔjını üçün kozioşa tet həssə tələm təlisun» — «Mis.» 22:ni kerüng.

<sup>12:6</sup> Mis. 22:1

<sup>12:7</sup> 1Sam. 16:13

<sup>12:8</sup> «Mən ojojangning jəmətini sanga berip, ojojangning ayallırını ķuqikingoşa yatkuzup...» — «əyüng» Saul padixaḥını kərsitidü.

<sup>12:11</sup> Kən. 28:30; 2Sam. 16:22

<sup>12:16</sup> «U roza tutup, keqilərdə iqtirigə kirip yərdə düm yatatti» — yaki «U roza tutup, keqidə iqtirigə kirip yərdə düm yattı».

## « Samuil «2 »»

di; lekin u unimidi wə ular bilən tamak yeyixni rət kıldı. <sup>18</sup> Yəttinqi küni bala əldi. Dawutning hizmətkarlıri bala əldi, degən həwərni uningoşa berixtin körküp: «Bala tirk wakıtıda padixah bizning sözlimizgə կulak salmida, əmdi biz qandaqmu uningoşa bala əldi, dəp həwər berimiz? U əzini zəhimləndürüxi mumkin!» — deyixti.

<sup>19</sup> Lekin Dawut hizmətkarlırinin piqirlaxşını körüp, balining əlginini ukhti. Xunga Dawut hizmətkarlıridin: Bala əldim? dəp soridi. Ular: Əldi, — dəp jawab bərdi.

<sup>20</sup> Xuning bilən Dawut yərdin kopup, yuyunup, huxbuy may bilən məsihlinip, kiyimliri ni yənggüxləp, Pərvərdigarning əyigə kirip ibadət kıldı; andin eż əyigə käytip əzığə tamak əkəltürüp yedi. <sup>21</sup> Hizmətkarlıri uningoşa: Silining bu nemə կıləolanları? Bala tirk qəođda roza tutup yioqlidila, lekin bala əlgəndin keyin kopup tamak yedila, — dedi.

<sup>22</sup> U: Mən: «Kim bilsun, Pərvərdigar manga xapaət kərsitip, balini tirk kəldurarmikin» dəp oylap, bala tirk wakıttı roza tutup yioqlidim. <sup>23</sup> Lekin əmdi u əlgəndin keyin nemixka roza tutay? Mən uni yandurup alalaymənmə? Mən uning yenioşa barımən, lekin u yenimoşa yenip keləlməydu, — dedi

<sup>24</sup> Dawut ayalı Bat-Xebaşa təsəlli bərdi. U uning kəxioşa kirip uning bilən yatti; u bir oojul tuşiqwidi, Dawut uni Sulayman dəp atidi. Pərvərdigar uni səydi, <sup>25</sup> wə Natan pəyoqəmbər arkılık wəhij yətküzüp, uningoşa Pərvərdigar üçün «Yədidiya» dəp isim koydi..

### Dawutning koxunlari Ammoniylarnı məoplup kılıdu

1Tar. 20:1-3

<sup>26</sup> Yoab Ammoniylarning xələnə paytəhtı Rabbahka hujum kılıp uni aldı. <sup>27</sup> Andin Yoab həwərqiłerni Dawutning kəxioşa mangdurup: Mən Rabbahka hujum kılıp, xəhərning su bar kışmini aldım. <sup>28</sup> Həzir sən կalojan əskərləri yiojip, xəhərni kamal kılıp, uni ixojal kilojin; bolmisa mən xəhərni alsam, mening ismim bilən atılıxi mümkün — dedi.

<sup>29</sup> Xunga Dawut həmmə həlkni jəm kılıp, Rabbahka hujum kılıp uni aldı.

<sup>30</sup> U ularning padixahının tajini uning bexidin aldı. Uning üstdikisi altunning eoqırılıqı bir talent idi, wa uning kəzidə bir gəhər bar idi. Kixilər bu tajni Dawutning bexioşa kiyüzdi, Dawut bolsa u xəhərdin nuroqun olja aldı..

<sup>31</sup> Əmma u yərdiki həlkni xəhərdin qıkırıp ularını hərə, haman tepidioğan tırnilar wə təmür paltılar bilən ixlətti yaki humdanda kattık əmgəkkə saldı; Dawut Ammoniylarning həmmə xəhərliridə xundak kıldı; andin Dawut barlıq həlk bilən Yerusalemə moja yenip kəldi..

### Dawutning kizi Tamar ziyankəxlikkə uqrayıdu

**13** <sup>1</sup>Dawutning ooji Abxalomning Tamar degən qiraylık bir singlisi bar idi. Bu ixlardın keyin, Dawutning ooji Amnon uningoşa axik bolup կaldı. <sup>2</sup>Amnon singlisi Tamarning ixtkida xunqə dərd tarttiki, u kesəl bolup կaldı. Əmma Tamar tehi kız idi; xuning bilən Amnonoşa

**12:24** «Dawut uni Sulayman dəp atidi» — «Sulayman»ibraniy tilida «xalom» — aman-tinqlik, hatırjəmlik degən mənidiki söz bilən munasibatlı.

**12:24** 1Tar. 22:9; Mat. 1:6

**12:25** «Natan pəyoqəmbər arkılık ... uningoşa ... «Yədidiya» dəp isim koydi» — «Yədidiya»: «Pərvərdigar səygən», degən manida.

**12:26** 1Tar. 20:1-3

**12:30** «altunning eoqırılıqı bir talent idi» — «bir talent» bəlkim 34 kilogramdur. «uning kəzidə bir gəhər bar idi» — yaki uningoşa birnaqqa gəhər կadaldı.

**12:30** 1Tar. 20:2

**12:31** «u ... ularını hərə, haman tepidioğan tırnilar wə təmür paltılar bilən ixlətti yaki humdanda kattık əmgəkkə saldı» — baxşa birhil tərjimi: «u ... ularını hərilərning tegigə besip yaki haman tepidioğan tırnilar astioşa yaki paltining astioşa aldi yaki ularını humdandan ətküzdü» (demək, ularını intayin kiyndidi).

**12:31** 1Tar. 20:3

## « Samuil «2» »

uni bir ix қılıx mumkin bolmaydiqandak köründi.

<sup>3</sup> Lekin Amnonning Yonadab isimlik bir dosti bar idi. U Dawutning akisi Ximeahning oɔqli idi. Bu Yonadab tolimu hıyligər bir kixi idi.

<sup>4</sup> U Ammonoja: Sən padixaħning oɔqli turup, nemixka kündin küngə bundak jüdəp ketisən? Kəni, manga eytip bər, dedi. Amnon uningoja: Mən inim Abxalomning singlisi Tamaroja axik boldum, dedi..

<sup>5</sup> Yonadab uningoja: Sən aqrip orun tutup, yetip қalojan boluwal; atang seni kərgili kəlgəndə uningoja: Singlim Tamar kelip manga tamaq bərsun; uning tamaq ətkinini kərəxüm üçün, aldimda tamaq etip bərsun, mən uning қolidin tamaq yəy, dəp eytkin, dedi.

<sup>6</sup> Xuning bilən Amnon yetiwelip eżini kesəl kərsətti. Padixaħ uni kərgili kəlgəndə, Amnon padixaħka: Ətünimən, singlim Tamar bu yərgə kelip, manga ikki қoturmaq təyyar kılıp bərsun, andin mən uning қolidin elip yəy, dedi.

<sup>7</sup> Xuning bilən Dawut ordisoja adəm əwətip Tamaroja: Səndin ətünimənki, akang Amnonning əyiga berip, uningoja yegüdək bir nemə təyyarlap bərgin, dəp eytti.

<sup>8</sup> Tamar Amnonning əyiga bardı; u yatkanidi. U un elip yuoqurup, қoturmaqlarnı kez aldida attı.

<sup>9</sup> Andin u қoturmaqni kazandin elip, uning aldioja koydi. Lekin u yigili unimidi; u: — Həmmə adəm mening kəximdin qıkıp kətsun, dedi. Xuning bilən həmmə kixilər uning kəxidin qıkıp kattı.

<sup>10</sup> Andin Amnon Tamaroja: Taamni iqtiriki hujriqa elip kırın, andin қolungdin elip yəymən, — dedi. Tamar ezi ətkən қoturmaqni iqtiriki hujriqa, akisi Amnonning kəxiçə elip kirdi.

<sup>11</sup> Tamar ularını uningoja yegüzüp koymaqçı boluwidi, u uni tutuwelip: I singlim, kəl! Mən bilən yatkin! dedi.

<sup>12</sup> Lekin u uningoja jawab berip: Yak!, i aka, meni nomuska koymioqin! Israilda bundak ix yok! Sən bundak pəskəxlilik kilmioqin! <sup>13</sup> Mən bu xərməndiqılıkni қandağmu kətürüp yürələymən?! Sən bolsang Israilning arisidiki əhməklərdin bolup əhalisən. Ətünüp əhalay, pəkət padixaħka desəngla, u meni sanga təwa boluxtin tosimaydu, — dedi.

<sup>14</sup> Lekin u uning səzığə қulak salmidi. U uningdin küqlük kelip, uni zorlap ayaq astı kılıp uning bilən yatti.

<sup>15</sup> Andin Amnon uningoja intayın kattik nəprətləndi; uning uningoja bolojan nəprəti uningoja bolojan əslidiki muhəbbətidin ziyadə boldi. Amnon uningoja: Kopup, yokal! — dedi.

<sup>16</sup> Tamar uningoja: Yak! Meni həydigən gunahıng sən həli manga қilojan xu ixtin bəttərdür, dedi. Lekin Amnon uningoja қulak salmidi, <sup>17</sup> bəlkı hizmitidiki yax yigitni qakırıp: Bu hotunni manga qaplaxturmay, sirtqa qıkırıwət, andin ixikni takəp koy, dedi..

<sup>18</sup> Tamar tolimu rəngdar bir kənglək kiygənidir; qünki padixaħning tehi yatlıq bolmiojan kızılıri xundak kiyim kiyətti. Ammonning hizmətkarı uni kooqlap qıkırıp, ixikni takəwaldi. <sup>19</sup> Tamar bexioja kül qeqip, kiygən rəngdar kənglikini yırtıp, əholini bexioja koypup yioqlıqan peti ketiwa-tatti. <sup>20</sup> Akisi Abxalom uningoja: Akang Amnon sən bilən yattimu? Həzirqa jim turoqin, singlim. U sening akang əməsmu? Bu ixni kənglüğə almiqin, — dedi. Tamar akisi Abxalomning əyidə kengli sunuk əhalə turup əldədi.

<sup>21</sup> Dawut padixaħmu bolojan barlıq ixlarnı anglap intayın aqqıqländi.

<sup>22</sup> Abxalom bolsa Ammonoja ya yahxi, ya yaman həq gəp kilmidi. Qünki Abxalom singlisi Tamarı Amnonning horliojanlığının uni eç kərətti.

<sup>13:4</sup> «kündin küngə ...» — ibraniy tilida «ətigəndin ətigəngə...».

<sup>13:17</sup> «bu hotunni manga qaplaxturmay...» — ibraniy tilida «buni manga qaplaxturmay...».

### Abxalom Amnonni əltürüdu

<sup>23</sup> Toluk ikki yil ətüp, Əfraim oğlu yekin Baal-Həzorda Abxalomning kırkıoquqları köylirini kırkıwatıttı; u padixahning həmmə oqullurını təklip kıldı.<sup>24</sup> Abxalom padixahning kəxişa kelip: Mana küllürləri köylirini kırkıtiwatıdıcı, padixah wə hizmətkarlırinining silining küllürləri bilən billə berixini ətünimən, — dedi.

<sup>25</sup> Padixah Abxalom oğlu: Yak, oğlum, biz həmmimiz barmaylı, sanga eojirqlik qüxüp kalmışın, — dedi. Abxalom xunqə desimu, u baroqlı unimidi, bəlkı uningoja amət tilidi.

<sup>26</sup> Lakin Abxalom: Əgər berixkə unimisila, akam Amnonni biz bilən baroqlı əyvansıla, — dedi. Padixah uningdin: Nemixkə u sening bilən baridu? — dəp soridi..

<sup>27</sup> Əmma Abxalom uni kəp zorlıqını üçün u Amnonning, xundakla padixahning həmmə oqullurining uning bilən billə berixşa əkoxuldu.

<sup>28</sup> Abxalom eż oqulamlıroja buyrup: Səgək turunglar, Amnon xarab iqip hux kəyp bolqanda, mən silərgə Amnonni urunglar desəm, uni dərhal əltürüngələr. Korkmangalar! Bularni silərgə buyruquqı mən əməsmə? Jür'ətlik bolup baturluk kərsitinglər — dedi.

<sup>29</sup> Xuning bilən Abxalomning oqulamları Amnon oğlu Abxalom ezi buyruqəndək kıldı. Xuan padixahning həmmə oqullurunu kopup, hər biri eż kəqirioja minip əftəti. <sup>30</sup> Xundak boldiki, ular tehi yolda kəqip ketiwatkanda, «Abxalom padixahning həmmə oqullurunu əltürdü. Ularning həq biri kalmıdi» degən hawər Dawutka yətküzüldi.

<sup>31</sup> Padixah kopup kiyimlirini yırtıp yardımə düm yattı; uning həmmə əkul-hizmətkarlıri bolsa kiyimliri yırtıq əhəldə yenida turattı.<sup>32</sup> Əmma Dawutning akisi Ximeahning oğlu Yonadab uningoja: — Olojam, ular padixahning oqullurunu bolqan həmmə yigtlərni əltürdü, dəp hiyal kilmisila. Qünki pəkət Amnon əldi; u ix Amnonning Abxalomning singlisini Tamarı har kılıqları kündin baxlap Abxalomning aqzidin qıçarmıçılan niyiti idi.<sup>33</sup> Əmdi oğojam padixah, «Padixahning həmmə oqullurunu əldi» degən oyda bolup kəngüllürini biaram kilmisila. Qünki pəkət Amnonla əldi — dedi.

<sup>34</sup> Abxalom bolsa kəqip kətkənidir. Yerusalemdiki kəzətqi oqulam əkariwidi, mana, oğerb təripidin təqəninq yenidiki yol bilən nuroqun adamlar keliwatıttı.<sup>35</sup> Yonadab padixah: Mana, padixahning oqullurunu kəldi. Dəl küllürləri degəndək boldi — dedi.

<sup>36</sup> Sezini tütütip turiwidi, padixahning oqullurunu kelip kəttik yioqa-zar kıldı. Padixah bilən hizmətkarlırimu kəttik yioqlaxtı.<sup>37</sup> Lakin Abxalom bolsa Gəxurnıng padixahı, Ammihədning oğlu Talmayning kəxişa bardı. Dawut oğlu üçün hər künü haza tutup əyvənlərdən kəlmədi.

<sup>38</sup> Abxalom kəqip, Gəxuroja berip u yerdə üç yil turdi.<sup>39</sup> Dawut padixahning kəlbini Abxalomning yenioja berixkə intizar boldı; qünki u Amnon oğlu nisbətən təsəlli tapşanıdı, qünki u əlgənidi..

### Abxalom Yerusalem oğlu kəytip kelidü

**14**<sup>1</sup> Əmdi Zəruiyanıñ oğlu Yoab padixah kəlbining Abxalom oğlu təlmüriwatkanlığını baykıdı..<sup>2</sup> Xuning üçün Yoab Təkoəlaq adəm əwətip u yərdin danixmən bir hotunni

<sup>13:23</sup> «ikki yil ətüp... Baal-Həzorda Abxalomning kırkıoquqları köylirini kırkıwatıttı» — ibranıy tilida: «... ikki yil ətüp... Abxalomning ...Baal-Həzorda (köy) kırkıoquqları bar idi».

<sup>13:26</sup> «Əgər berixkə unimisila, akam Amnonni biz bilən baroqlı əyvansıla» — Abxalom atisi Dawutning gumanını əzələp koymasık üçün (təkəllüp boyiq) uni awwal təklip kıldı. U padixah koxulmasalıq mümkün, dəp bilətti (padixah dərəwəzə unimidi); xuning bilən təkəllüp bilən padixahning tunji oğlu Amnonni təklip kılalayıttı.

<sup>13:31</sup> 2Sam. 1:11

<sup>13:34</sup> «oğerb təripidin...» — yaki «uning kəyni təripidin...».

<sup>13:37</sup> «Abxalom bolsa Gəxurnıng padixahı, Ammihədning oğlu Talmayning kəxişa bardı» — Talmay Abxalomning qong atisi (apisinin atisi) idi («İTər.» 2:3).

<sup>13:39</sup> «Dawut padixahning kəlbini Abxalomning yenioja berixkə intizar boldı» — bu ayətnin birinci hissəsi toopluluk baxla birhil qıxənqı: «Dawut padixah kəlbində «mən qıçıp Abxalomni uray» degen niyəttin yenip kıldı».

<sup>14:1</sup> «...Yoab padixah kəlbining Abxalom oğlu təlmüriwatkanlığını baykıdı» — baxla birhil tərjimisi: «...Yoab padixah,

## « Samuil «2» »

əkəldürüp uningoja: Səndin ətünəy, əzüngni matəm tutkən kixidək kərsitip karılık kiyimi kiyip, əzüngni ətirlik may bilən yaqolimay, bəlkı əzüngni əlgüqi üçün uzun wakıt hazırlar bołożan ayaldək kılıp.<sup>3</sup> Dawut padixahning kəxişa berip uningoja mundak degin, — dedi.

Xundak kılıp, Yoab deməkqi bołożanlarını u ayaloja eğətti.<sup>4</sup> Xuning bilən Təkoalik bu ayal padixahning aldişa berip, təzim kılıp, bax urup: I padixahım, meni kutkuziwaloşayla, — dedi.

<sup>5</sup> Padixah uningdin: Nema dərding bar? dəp soridi. U jawap berip: Mən dərwəkə bir tul hotunmən! Erim əlüp kətti;<sup>6</sup> Dedəklirining ikki oqlı bar idi. İkkisi etizlikta uruxup kəlip, arişa qüxidioqan adəm bolmioraqqa, biri yənə birini urup eltürüp koydi.<sup>7</sup> Mana, hazır pütün eydikilər dedəklirigə karxi kopup, inisini eltürginini bizgə tutup bərgin; inisining jenini elip, kətl kılqını üçün biz janşa jan alımız. Xuning bilənmə miras aloquqını yokitimiz, dəwatidu. Ular xundaş kılıp yalouz қalojan qoşumni əqürüp, erimə nə nam nə yər yüzidə əwladmu қalduroqılı қoymaydu, — dedi.

<sup>8</sup> Padixah ayaloja: Əyünggə baroqin, mən əhwaloja қarap sən toorluluk həküm qikirimən, — dedi.

<sup>9</sup> Təkoalik ayal padixahka: I, ojojam padixah, bu ixta gunah bolsa, həmmisi menin bilən atamning jəməti üstidə bolsun, padixah wə uning təhtini bilən munasiwətsiz bolsun, — dedi..

<sup>10</sup> Padixah: Birər kim sanga bu toorluluk gəp kilsə, uni menin kəximoja elip kəlgin, u seni yənə awarə қilmaydioqan bolidu, — dedi.

<sup>11</sup> Ayal jawab berip: Undakta padixah Pərvərdigar Hudalirini yad kılqayla, şanşa kan intikam aloquqıldarning oqlumni yokatmaslıq üçün, ularning һalak kılıxışa yol koymıqayla, — dedi. Padixah: Pərvərdigarning hayatı bilən kəsəm kılımənki, Sening oqlungning bir tal qeqi yərgə qüxməydi, — dedi..

<sup>12</sup> Lekin ayal: Dedəkliri ojojam padixahka yənə bir səzni degili қoymayla, dewidi, u: Eytkin — dedi. <sup>13</sup> Ayal yənə mundak dedi: Əmdi sili nemixka Hudanıng һəlkigə xuningdoja ohxax ziyanlık bir ixni niyet kıldı? Padixah xu gezi bilən əzini gunahkar kılıp bekitiyatidu, qunki u əzi palioqan kixini käyturup əkəlmidi. <sup>14</sup> Dərwəkə həmmimiz qoşum əlüp, yərgə təkulgən, käytidin yiqiwaloqli biləlməydi. Lekin Huda adəmning jenini elixə əməs, bəlkı Əz palanojinini Əzigə käyturup əkilixkə ilaj kıldı..

<sup>15</sup> Əmaliyəttə, menin ojojam padixahka xu ix toorlisdin səz kılqılı keliximning səwəbi, һəlk meni körkətti. Lekin dedəkliri: Bu gəpni padixahka eytay! Padixah bəlkim ez qərisining iltimasını bəja kəltürər, degən oyda boldi. <sup>16</sup> Qunki padixah anglix mumkin, qərisini həm oqlumni Hudanıng mirasidin təng yokatmakçı bołożan kixining қolidin kutkuzup қalar.. <sup>17</sup> Xunga dedəkliri, ojojam padixahning səzi manga aramlıq berər, dəp oylidim. Qunki ojojam padixah Hudanıng bir pərixtisidək yahxi-yamanni pərk ətküqidur. Pərvərdigar Hudaliri sili bilən billə bołożay!

kəlbining Abxalomıja əq bołożanlığını baykıdi». Bırak Yoabning ixlətkən tədbiridin (2-23) karioqanda, bizning tərjimimizni xu əhwaloja bəkrək maslıxidu, dəp karayız.

<sup>14.2</sup> «əzüngi ətirlik may bilən yaqolimay...» — ibraniy tilida «əzüngi ətirlik may bilən məsihliməy,...». Kona zamanlarında ottura xərktiki əllər arısında xixilərdə (ərlər wə ayallardımı) yüzlərini ətirlik may bilən sürüx aditi bar idi. Lekin matəm tutkənlər kəyəqini bildürük üçün xundak қilmayı.

<sup>14.9</sup> «bu ixta gunah bolsa...» — Musa payoşəmbərgə qüxürulgən kanun boyiqə, birsə baxxa birləşə bikardin-bikar eltürgən bolsa, eltürlügüninqeykin uruk-tuoqşanlırinin uning üçün kışas elix həkuki bar idi («Qəl.» 35:9-34). Birsə birərsini tasadiqiliyin təltürüp koyası, eltürgüçü kixi qətəlgə yakı «panahlıq xəhiri»ga kaqsa bolatti. Əmma muxu yerdə padixah xu ayalının tuqşanlıringin «kışas elix»tin ibarət ənənələk hökükini tosmakçı bolidu. Keyin u xuni bilişdi, əmma sezlar pəkət bir təmsildür, halas.

<sup>14.11</sup> «padixah Pərvərdigar Hudalirini yad kılqayla...» — degənning mənisi bəlkim «padixah Pərvərdigarning namı bilən kəsəm kılqayla...».

<sup>14.14</sup> «Huda... palanojinini Əziga käyturup əkilixkə ilaj kıldı» — ibraniy tilida: «Huda... Əzining paloqınınini Əzidin palandı kəliwərməsliyigə ilaj kıldı» degən səz bilən ipadilinidu.

<sup>14.16</sup> «Hudanıng mirası» — xübhisiżki, tul hotun wə oqlışa (Hudanıng birnəqqə dəwr ilgiri Israel һəlkiniñ əjdadlırişa tapxurojan kərsətmisigə asasən) («Yə.» 12:7 kətarlıklär) miras қalojan zeminini kərsitidu.

## « Samuil «2 »»

<sup>18</sup> Padixah ayalqa jawab berip: Səndin etünimənki, mən səndin sorımaqçı bolğan ixni məndin yoxurmıqaysən, dedi. Ayal: Olojam padixah səz kilsila, dedi.

<sup>19</sup> Padixah: Bu gəpliringning həmmisi Yoabning kərsətmisimu, qandak? — dedi. Ayal jawab berip: I, oojam padixah, silining janlırları bilən կəsəm kılımənki, oojam padixah eytənləri ongojumu, solojumu կaymaydılqan həkikəttür. Dərwəkə silining կulları Yoab manga xuni təpi-lap, bu səzlərni dedəklirining aqzioja saldı. <sup>20</sup> Yoabning bundak կilixi bu ixni həl կilix üçün idi. Olojamning danalıki Hudaning bir pərixtisiningkidək ikən, zemində yüz beriwatqan həmmə ixlarnı bilidikən, — dedi.

<sup>21</sup> Xuning bilən padixah Yoabka: Mağul! Mana, bu ixka ijazət bərdim. Berip u yigit Abxalomni elip kalgın, dedi.

<sup>22</sup> Yoab yərgə yikilip bax urup, padixahka bəht-bərikət tilidi. Andin Yoab: I oojam padixah, eż կulungning təlipiqə ijazət bərginингdin, eż կulungning sening aldingda iltipat tapkınıni bugün bildim, — dedi.

<sup>23</sup> Andin Yoab կozojilip, Gəxuroja berip Abxalomni Yerusaleməqəli elip kəldi. <sup>24</sup> Əmma padixah: — U meninɡ yüzümni kərməy, eż eyigə barsun, degənidi. Xunga Abxalom padixahning yüzini kərməy, eż eyigə kətti.

<sup>25</sup> Əmdi pütkül Israil təwəsidə Abxalomdək qiraylik dəp mahtələqan adəm yok idi. Tapinidin tartip qoqkusiojqə uningda heq əyib yok idi. <sup>26</sup> Uning qeqini qüxürgənda (u hər yilning ahirida qeqini qüxürətti; qeqi eçirlixiq katkəqə, xunga uni qüxürətti), qeqini padixahning «əlqəm taraza»si bilən tatsa ikki yüz xəkəl qıqatti. <sup>27</sup> Abxalomdin üq oqşul wə Tamar isimlik bir kız tuquldı. Kızı tolımı qiraylı idi.

<sup>28</sup> Abxalom padixahning yüzini kərməy, Yerusalemda toptooqra ikki yil toxkuqə turdi; <sup>29</sup> Abxalom Yoabka adəm mangdurup, eżini padixahning կexioja əwətixini etündi, əmma u kəlgili umimi. Abxalom ikkinqi ketim uning yenioja adəm əwətti, lekin Yoab kelixni halimidi.

<sup>30</sup> Xuning bilən Abxalom eż hizmətkarlırioja: — Yoabning meningkigə yandax arpa teriklik bir parqə etizlikli bar. Berip uningoja ot koyunlar, dəp buyrudi. Xundak կilip, Abxalomning hizmətkarlı Yoabning bu bir parqə etizlikioja ot koydi. <sup>31</sup> Andin Yoab կozojilip Abxalomning eyigə kirip uningdin: Nemixka hizmətkarlıring etizlikiməqə ot koydi! — dəp soridi.

<sup>32</sup> Abxalom Yoabka jawab berip: Mana, mən sanga adəm əwətip: Կeximəqə kəlsun, andin padixahning կexioja manga wakalitən barojuzup uningoja: Mən nemixka Gəxurdın yenip kəlgəndimən? U yərdə kəlsəm, yahxi bolattikən, dəp eytkuzmakçı idim. Əmdi padixah bilən didarlaxsam dəymən; məndə կəbihlik bolsa, u meni eltürsün, — dedi.

<sup>33</sup> Xuning bilən Yoab padixahning կexioja berip, uningoja bu həwərnı yətküzdi. Padixah Abxalomni qakirdı; u padixahning կexioja kelip, padixahning aldida təzim կilip bax urdi; padixah Abxalomni səydi.

### Abxalom padixahka isyan ketürudu

**15**<sup>1</sup> Bu ixlardin keyin Abxalom ezigə jəng һərwisi bilən atlarnı təyyarlattı həm eż aldida yığıridiojan əllik əskərnı bekitti. <sup>2</sup> Abxalom tang səhərdə kəpup, dərwəzioja baridiojan yolning yenida turattı. Қaqan bırsı dəwayimni kəssun dəp, padixahka ərz tutkılı kəlsə, Abxalom uni qakırıp: Sən կaysi xəhərdin kəlding, — dəp sorayıttı. U kixi: Կulung Israilning palanqı կəbilisidin kəldi, desə, <sup>3</sup> Abxalom uningoja: Mana, dəwayinglər durus wə hək ikən,

<sup>14:19</sup> «Yoabning kərsətmisi» — ibranıy tilida: «Yoabning koli». «Oojam padixah eytənləri ongojumu, solojumu կaymaydılqan həkikəttür» — ibranıy tilida «Birsı oojam padixah eytənlərinidən ongojumu, solojumu burulsə, u həkikəttə turmadı».

<sup>14:26</sup> «ikki yüz xəkəl» — 1.4 kilogram boluxi mumkin.

lekin padixah təripidin əzığə wakalıtən ərzingni anglaxqa köyüləşən adəm yok, dəyitti.<sup>4</sup> Andin Abxalom yənə: Kaxki, mən zəminda sorakçı kılınsam'ıdı, hər kimning ərzi yaki dəwayi bolup, menin kəsimimə kəlsə, uningoja adalət kərsitəttim! — dəyitti.

<sup>5</sup> Birkim uningoja təzim kılçılı aldişa barsa, Abxalom əlini uzutup, uni tutup səyətti.<sup>6</sup> Abxalom xundak kılıp padixahning həküm qıqırıcıja kəlgən Israilning hərbir adəmlirinə kengüllərini utuwalətti.

<sup>7</sup> Tət yil ətkəndə, Abxalom padixahka: Mening Həbronda Pərvərdigarə qıpkən kəsimimni ada kılıxım üçün, xu yərgə berixkə ijazət bərsəng;<sup>8</sup> qünki əkulung Suriyədiki Gəxurda turojinimda kəsəm iqiş: Əgər Pərvərdigar meni Yerusalemə qaytursa, mən Pərvərdigarə ibadət kılımən, dəp eytikanidi, — dedi.

<sup>9</sup> Padixah uningoja: Tinq-aman berip kalgin, dewidi, u əzığını qozqılıp Həbrondoja kətti.

<sup>10</sup> Lekin Abxalom Israilning həmmə kəbililirigə məhpiy əlqılırni mangdurup: Buroğa awazini angloqininglarda: «Abxalom Həbronda padixah boldi!» dəp elan kılıngılar, dedi.

<sup>11</sup> Əmdı ikki yüz adəm təklip bilən Abxalom bilən birgə Yerusalemın barojanidi. Ular həkikiyə əhəwaldin bihəwər bolojaqqa, saddilik bilən barojanidi.<sup>12</sup> Abxalom kurbanlıq ətküzəndə, u adəm əwətip Dawutning məslihətqisi bolovan Gilohluk Ahitoftənə eż xəhiri Gilohdin elip kəldi. Xuning bilən kəst baroqanseri küqəydi, Abxalomə qəgəxənlər baroqanseri kəpüyüwatətti.

### Dawut Yerusalemın əqidi

<sup>13</sup> Dawutka bir həwərqı kelip: Israilning adəmlirinə kengülləri Abxalomə mayıl boldı, — dedi.

<sup>14</sup> Xuning bilən Dawut Yerusalemda uning bilən bolovan həmmə əkul-hizmətkarlırıça: Kopup əqaylı! Bolmisa, Abxalomdən əntulmamız. İttik ketəylə; bolmisa, u tuyuksız üstimizgə besip kelip, bizə bala kəltürüp xəhər həlkini kılıq bisi bilən uridu, dedi.

<sup>15</sup> Padixahning əkul-hizmətkarlırı padixahka: Ojojam padixah nemə bekitsə, xuni kılımımız, dedi.

<sup>16</sup> Xuning bilən padixah pütün ailisidikilərni elip, qıkip kətti; əmma padixah kenizəkliridin onni ordıqə karaxka kəydi.<sup>17</sup> Padixah qıkip kətkəndə həmmə həlk uningoja əgəxəti; ular Bəyt-Mərhakta turup kəldi...<sup>18</sup> Həmmə hizmətkarlırı uning bilən billə Kidron ekiniñin etüwatətti; barlıq Kərətiylər, barlıq Palətiylər, barlıq Gatlıqlar, yəni Gat xəhəridin qıkip uningoja əgəxəkən altə yüz adəm padixahning aldida mangattı...<sup>19</sup> Padixah Gatlıq İttayə: Sən nemixkə biz bilən barışan? Yenip berip padixahning kəxida turojin; qünki sən eż yurtundin musapir bolup palanoqansən...<sup>20</sup> Sən pəkət tünügünlə kəlding, mən bugün qandağığə seni əzüm bilən billə sərsan kılıy? Mən bolsam, nəgə baralısam, xu yərgə barımən. Kərindaxlıringni elip yenip kətkin; Hudanıng rəhəim-xərpəti wə həkikiti sanga yar boloqay! — dedi.<sup>21</sup> Lekin İttay padixahka jawab berip: Pərvərdigarning hayatı bilən wə ojojam padixahning hayatı bilən kəsəm kılımənki, məyli hayatı yaki mamat bolsun, ojojam padixah kəyərdə bolsa, əkulung xu yərdimə bolidu! — dedi.

<sup>22</sup> Dawut İttayə: Əmdı sənmə berip ekindin ətkin, dedi. Xuning bilən Gatlıq İttay həmmə adəmləri wə uning bilən mangovan barlıq bala-qakılırı etüp kətti.<sup>23</sup> Həmmə həlk etüwatçında, pütüklu xu yurttikilər kəttik awaz bilən yioqlidi. Padixah əzimə Kidron ekiniñin ətkəndə, barlıq həlk qəllük təripiga ətarap yol aldı.

<sup>15:7</sup> «tət yil ətkəndə...» — bəzi kona keqürmilərdə «kırık yil ətkəndə...» deyilidu. Bu bəlkim keqürmiqinə hatalığının bolovan.

<sup>15:17</sup> «Bəyt-Mərhək» — yaki «yiraktiki orda».

<sup>15:18</sup> «Kidron dəryasidin» — bu sözələr İbraniy tekistidə yok, lekin «etüwatətti» deyən söz bu mənini kərsitidü (23-ayətni kərung). Kidron ekini Yerusalemın xərkəy taripa yekin bolup, İordan dəryasının mangozanda uningdin etüxi kerək.

<sup>15:18</sup> 2Sam. 8:18; 1Pad. 1:38; 1Tar. 18:17

<sup>15:19</sup> «yenip berip padixahning kəxida turojin...» — Dawut «padixah» deyən sözü ixlitip, Abxalom «yengi padixah»nı kərsitidü. 34-ayətnimə kərung.

<sup>15:22</sup> «ekindin ətkin» — bəlkə Kidron dəryasidin (23-ayətni kərung).

<sup>15:23</sup> Yh. 18:1

## « Samuil «2 »»

<sup>24</sup> Wə mana, Zadok bilən Lawiylarmu Hudanining əhdə sandukını ketürüp billə kəldi; ular Hudanining əhdə sandukını yerdə koydu. Barlıq həlk xəhərdin qikip etküqə Abiyatar bolsa, ərbanlıqlarını sunup turattı.<sup>25</sup> Padixah Zadokka: Hudanining əhdə sandukını xəhərgə yandurup elip kirgin. Mən əgər Pərvərdigarning kəzlrirdə iltipat tapsam, U oqum meni yandurup kelidü wə U manga əhdə sandukını wə Əz makanını yənə kərgüzidü;<sup>26</sup> lekin U menin toorramda: Səndin hursənlikim yok, desə, mana mən; U meni kəndak qılıxni layık kərsə, xundak kilsən, — dedi.

<sup>27</sup> Padixah kahin Zadokka: Sən aldin kərgüqi əməsmu? Sən wə eż oqlung Ahimaaz wə Abiyatarning oqli Yonatan, yəni ikkinglarning ikki oqlunglar sanga həmrəh bolup tinq-aman xəhərgə käytkin.<sup>28</sup> Mana, mən silərdin həwər kəlgüqə qəldiki etkəllərda kütüp turay, — dedi.

<sup>29</sup> Xuning bilən Zadok bilən Abiyatar Hudanining əhdə sandukunu Yerusalemqa kāyturup berip, u yerdə kəldi.

<sup>30</sup> Lekin Dawut Zəytun teojoqa qıkqanda, bexini yepip yalang ayaq bolup yioqlawatatti; uning bilən boğan həmmə həlkning hərbiri bexini yepip yioqlap qikqiwatatti.<sup>31</sup> Birsi kəlip Dawutka: Ahitofəlmü Abxalomning kəstigə katnaxşalar iqidə ikən, dedi. Xuning bilən Dawut dua kılıp: I Pərvərdigar, Ahitofəlning məslihətini əhməkanılıkkə aylanduroqaysən, dedi.

<sup>32</sup> Dawut taqning qoqqisioqa, yəni adətə u məhsus Hudaqa ibadət kılıdiqan jayoja yatkəndə, Arkılıq Huxay toni yırtıq, bexioqa topa-qang qeqiloqan halda uning aldiqə kəldi.<sup>33</sup> Dawut uningoja: Mening bilən barsang, manga yük bolup əalisən;<sup>34</sup> lekin xəhərgə kätip berip Abxalomqa: I padixah, mən bügüngə kədər atangning əkul-hizmətkarı boğandək, əmdi sening əkul-hizmətkaring bolay, disəng, sən mən üçün Ahitofəlning məslihətini bikar kiliwetəlaysən.

<sup>35</sup> Mana Zadok wə Abiyatar degən kahinlarmu xu yerdə sən bilən billə bolidu əməsmu? Padixahning ordisidin nemə anglisang, Zadok bilən Abiyatar kahinlərə eytkin.<sup>36</sup> mana, ularning ikki oqli, yəni Zadokning oqli Ahimaaz bilən Abiyatarning oqli Yonatanmu xu yerdə ularning yenida turidi. Hərnemə anglisang, ular arkılıq manga həwər yətküzgin — dedi.

<sup>37</sup> Xuning bilən Dawutning dosti Huxay xəhərgə bardı; Abxalommu dəl xu qəoşa Yerusalemqa kirdi.

### Dawut Zibadin sowojatlarnı қobul қılıdu

**16**<sup>1</sup> Dawut taqning qoqqisidin əmdila etüxigə Məfiboxətning hizmətkarı Ziba ikki yüz nan, bir yüz kixmix poxkili, yüz yazılıq mewə poxkili wə bir tulum xarabni ikki exəkkə artip uning aldiqə qikti..

<sup>2</sup> Padixah Zibaqa: Bularni nemə üçün əkəlding? dedi. Ziba: Exəklərni padixahning ailisidikilər menixi üçün, nanlar bilən yazılık miwilərni oqlamların yeyixi üçün, xarabni qəldə həriq kətkənlərning iqixi üçün əkəldim — dedi.

<sup>3</sup> Padixah: Olojangning oqli nədə? — dəp soridi. Ziba padixahqa jawab berip: U yənilə Yerusalemda kəldi, qünki u: Bugün Israil jəmətidikilər atamning padixahlığını manga yandurup beridu, dəp olturidu — dedi..

<sup>4</sup> Padixah Zibaqa: Mana Məfiboxətning həmmisi sanga təwə bolsun, dewidi, Ziba: Mən siligə təzim kılımən; silining aldilirida iltipat tapsam, i oqojam padixah, — dedi.

<sup>5</sup> Dawut padixah Bahurimoja kəlgəndə, mana Saulning jəmətidin boğan, Geranıng oqli Ximəy isimlik bir adam xu yərdin uning aldiqə qikti; u bu yakka kəlgəq kimdu birini karojawatatti.

<sup>15:24</sup> «Barlıq həlk xəhərdin qikip etküqə Abiyatar bolsa, ərbanlıqlarını sunup turattı» — baxka birhil tərjimisi: «Barlıq həlk xəhərdin qikip etküqə Abiyatar saklap turup, andın etti».

<sup>16:1</sup> «yüz yazılıq mewə poxkili» — yaki «yüz ənjür poxkili».

<sup>16:3</sup> 2Sam. 19:27

<sup>16:5</sup> 1Pad. 2:8

## « Samuil «2» »

<sup>6</sup> U Dawutning əzигə wə Dawut padixaḥning barlik hizmatkarlirioja қarap taxlarni atti; həmmə həlk bilən barlik palwanlar padixaḥning ong təripidə wə sol təripidə turatti.

<sup>7</sup> Ximəy қarօپ: Yoğal, yoğal, həy sən қanhor, iplas! <sup>8</sup> Sən Saulning ornida padixaḥ boldung, lekin Pərwərdigar uning jəmətining қenini sening bexingoja kayturdı; əmdi Pərwərdigar padixaḥlıknı oqlung Abxalomning қolioja bərdi; mana, əzüngning rəzilliking sening üstünggə qüxti, qünki sən bir қanhorsən! — dedi.

<sup>9</sup> Zəruiyaning oqlı Abixay padixaḥķa: Nemixka bu əlük it oqojam padixaḥni қarօisun? U yərgə berip uning bexini kəskili manga ijazət bərgəysən! — dedi.

<sup>10</sup> Lekin padixaḥ: I Zəruiyaning oqulliri, menin bilən nemə karinglar? U қarqisa қarօisun! Əgər Pərwərdigar uningoja, Dawutni қarօiqin, dəp eytkən bolsa, undakta kim uningoja: Nemixka bundak kılısan? — deyəlisun?

<sup>11</sup> Dawut Abixayoja wə barlik hizmatkarlirioja: Mana eż puxtumdin boləjan oqlum mening jenimni izdigən yərdə, bu Binyamin kixi uningdin artukraq kilməndi? Uni қarօiqılı կoyojin, qünki Pərwərdigar uningoja xundak buyruptu. <sup>12</sup> Pərwərdigar bəlkim mening dərddlimni nəzirigə elip, bu adəmning bugün meni қarօiqoanlırinining ornida manga yahxılık yandurar, dedi.

<sup>13</sup> Xuning bilən Dawut eż adəmliri bilən yolda mengiwərdi. Ximəy bolsa Dawutning uduldiki taqı baqrıda mangqaq қarօayttı həm tax etip topa-qang qaqqattı.

<sup>14</sup> Padixaḥ wə uning bilən boləjan həlkning həmmisi herip, mənzilgə baroqanda u yərdə aram aldi.

### Ahitoſəlnıng məslihəti

<sup>15</sup> Əmdi Abxalom barlik Israillar bilən Yerusalemoja kəldi; Ahitoſəl uning bilən billə idi. <sup>16</sup> Dawutning dosti arkılık Huxay Abxalomning kəxiqə kəlgəndə, u Abxalomqa: Padixaḥ yaxisun! Padixaḥ yaxisun! — dedi.

<sup>17</sup> Abxalom Huxayqa: Bu sening dostungoja kərsitidiqan hımmitingmu? Nemixka doston bilən barmidinq? — dedi.

<sup>18</sup> Huxay Abxalomqa: Yak, undak əməs, bəlkı Pərwərdigar wə bu həlk həmdə Israillarning həmmisi kimmi tallisa, mən uningoja təwə bolay wə uning yenida turımən. <sup>19</sup> Xuningdin baxka kimning hizmitida bolay? Uning oqlining kəxida hizmat kilməndim? Sening atangning kəxida hizmat kılqandək, əmdi sening kəxingda hizmat kılay, — dedi.

<sup>20</sup> Andin Abxalom Ahitoſəlgə: Məslihətlixip yol kərsitinglar; kəndak əksak bolar? — dedi.

<sup>21</sup> Ahitoſəl Abxalomqa: Atangning ordisiqə қarioqılı կoyojan kenizəkliri bilən billə yatkin; xuning bilən pütkül Israil sening əzüngni atangoja nəprətlik kılqanlıkingni anglaydu; xundak kılıp sanga əgəxkənlərning kolliri küqləndürülidü, dedi.

<sup>22</sup> Xuning bilən ular Abxalom üçün ordining egzisidə bir qedir tiki; Abxalom həmmə Israilning kezliyi alındıda eż atisining kenizəkliri bilən billə boldı.

<sup>23</sup> U kūnlərdə Ahitoſəlnıng bərgən məslihəti huddi kixi Hudadin sorap erixkən söz-kalamdək hesablinatti. Uning Dawutka wə Abxalomqa bərgən həmmə məslihətimu həm xundak қarilatti.

### Ahitoſəlnıng məslihəti bikar kılınidı

**17** <sup>1</sup> Ahitoſəl Abxalomqa: Manga on ikki ming adəmni talliwellixka ruhsət bərsəng, mən bugün keqə қozojılıp, Dawutni կooqlay; <sup>2</sup> Mən uning üstigə qüxkinimdə u herip, kolliri ajiz bolidu; mən uni alakəzadə kiliwetimən, xundakla uning bilən boləjan barlik həlk қaqıdu.

<sup>16:7</sup> «həy sən қanhor, iplas!» — «iplas» ibraniy tilida: «İblis (Belyal)ning oqlı».

<sup>16:9</sup> 1Sam. 24:15; 2Sam. 9:8

## « Samuil «2 »»

Mən pəkət padixahnila urup əltürimən,<sup>3</sup> andin həmmə həlkni sanga bekindurup kəyturimən. Sən izdигən adəm yokalsa, həmmə həlk sening əxinoğa kəytidü; xuning bilən həmmə həlk aman-esən əkalidü, dedi.

<sup>4</sup> Bu məslihət Abxalomoşa wə Israilning barlıq aksakallirioşa yakıti,<sup>5</sup> lekin Abxalom: Arkilik Huxaynimu qakiringlar; uning səzinimu anglaylı, — dedi.

<sup>6</sup> Huxay Abxalomning əxinoşa kəlgəndə, Abxalom uningoşa: Ahitofəl mundak-mundak eytti; u degəndək kılıyılımu? Bolmisa, sən bir məslihət bərgin, — dedi.

<sup>7</sup> Huxay Abxalomosa: Ahitofəlning bu wakıttı bərgən məslihəti yahxi əməs, — dedi.

<sup>8</sup> Huxay yənə mundak dədi: «Sən atang bilən adəmlərini bilisənən — ular palwanlardur, hazır daladiki balılıridin juda kılınoğan qixi eyikətək pəyli yaman. Atang bolsa həkikiy jəngqidur, eż adəmləri bilən birgə konmaydu.<sup>9</sup> Mana u hazır bir əşarda ya baxka bir yerdə mekünüwalovan bolsa kerək. Mubada u awwal həlkımız üstigə qüxsə xuni anglioğan hərkim: Abxalomosa əgəxkənlər kırqinqılıkka uqraptu, — dəydu..<sup>10</sup> U wakıttı hətta xır yürək palwanlarning yürəklirimü su bolup ketidü; qünki pütkül Israil atangning batur ikənlikini, xundakla uningoşa əgəxkənlərinningmu palvan ikənlikini bilidü.<sup>11</sup> Xunga məslihətim xuki, pütkül Israil Dandin tartip Bəər-Xebaojıq şenin əxinoşa tez yiojilsun (ular dengizdiki kumillardək kəptür!). Sən ezung ularni baxlap jənggə qıkqın.<sup>12</sup> Biz uni kəyərdə tapsak, xəbnəm yərgə qüxkəndək uning üstigə qüxəyli. Xuning bilən uning ezi wə uning bilən boloğan kixilərdin heq kimmu kalmayıdu.

<sup>13</sup> Əgər u bir xəhərgə kiriwalsimu, pütkül Israil xu yərgə aroqamılarnı elip kelip, xəhərni hətta uningdiki kiçik xeoqıl-taxlarnimu kəldurmay sərəp akılıp, dərya jiłoşisoşa taxliwetimiz».

<sup>14</sup> Abxalom bilən Israilning həmmə adəmləri: Arkilik Huxayning məslihəti Ahitofəlning məslihətidin yahxi ikən, deyixti. Qünki Pərvərdigar Abxalomning bəxinoşa bala kəlsun dəp, Ahitofəlning yahxi məslihətinə bikar kılınıxını bekitkənidi.

<sup>15</sup> Huxay Zadok bilən Abiyatar kahinlərə: Ahitofəlning Abxalom bilən Israilning aksakallirioşa bərgən məslihəti mundak-mundak, əmma menin məslihətim bolsa mundak-mundak;<sup>16</sup> hazır silər dərhal adəm əwətip Dawutka: Bu keqidə qəlning keqikliridə konmay, bəlkı tez ətüb ketinglar, bolmisa padixah wə uning bilən boloğan həmmə həlk halak boluxi mumkin, dəp yətküzünglər — dedi.

<sup>17</sup> U wakıttı Yonatan bilən Ahimaaz Ən-Rogəldə kütüp turatti; ular baxķılarning kərüp kəlmaslıkı üçün xəhərgə kirmidi; bir dedəknin qikip ularoşa hawar berixi bekitildi. Əlar berip Dawut padixahka həwərnı yətküzdi.

<sup>18</sup> Lekin bir yax yigit ularni kərüp kelip, Abxalomosa dəp koydi. Əmma bu ikkiylən ittip berip, Bahurimdiki bir adəmning əyigə kirdi. Bu adəmning höylisida kuduł bar idi; ular xuningə qüxüp yoxurundi.<sup>19</sup> Uning ayalı kudułning aqzioşa yapkuqını yepip üstigə sokuloğan buoqdaynı təküp koydi; xuning bilən heq ix axkarılanmadi.

<sup>20</sup> Abxalomning hizmatkarları əyigə kirip ayalning əxinoşa kelip: Ahimaaz bilən Yonatan kəyərdə? — dəp soridi. Ayal: Əlar eriktin ətüb kətti, dedi. Kəlgənlər ularni izdəp tapalmay, Yerusalemə oşa kəytip kətti.

<sup>21</sup> Ular kətkəndin keyin, bu ikkiylən kudułtin qikip, berip Dawut padixahka həwər bərdi. Əlar Dawutka: Kəpup, sudin ətkin; qünki Ahitofəl seni tutux üçün xundak məslihət beriptu, — dedi.

<sup>22</sup> Xuning bilən Dawut wə uning bilən boloğan barlıq həlk kozojılıp İordan dəryasidin etti; tang atküqə İordan dəryasidin etmigən heqkim kalmidi.

<sup>23</sup> Ahitofəl eż məslihətini köbul kılıncaqlıñığını kərüp exikini tokup, eż xəhəridiki əyigə berip, əyidikilərgə wəsiyət tapxuroqandın keyin, esilip əliwaldi. U eż atisining kəbrisidə dəpnə kılındı.

<sup>17:3</sup> «Sən izdигən adəm yokalsa, həmmə həlk sening əxinoşa kəytidü» — ibranı tilida: «Barlıq adəmning kəytip kelisi, sən izdигən adəmning jenioşa barawərdur».

<sup>17:9</sup> «Mubada u awwal həlkımız üstigə qüxsə...» — yaki «Dəsləptə həlk(imiz)din nəqqisi yikilip əltürülsə,...»

<sup>24</sup> Xu arılıkta Dawut Mahanaimoja yetip kəlgənididi, Abxalom wə uning bilən bolovan Israilning həmmə adəmlirimi Iordan dəryasidin etüp bolovanidi.

<sup>25</sup> Abxalom Yoabning ornida Amasanı köxuning üstigə sərdar kılıp koydi. Amasa bolsa Yitra isimlik bir Israilliç kixinin oqlı idi. U kixi Nahaxning kizi Abigail bilən yekinqılık kılovanidi. Nahax Yoabning anisi Zəruiya bilən aqa-singil idi.

<sup>26</sup> Israil bilən Abxalom Gileadning zeminida bargañ tiki.

<sup>27</sup> Dawut Mahanaimoja yetip kəlgəndə, Ammonylarning Rabbah xəhiriñin bolovan Nahaxning oqlı Xobi bilən Lo-Dibarlıq Ammialning oqlı Makir wə Rogelimdin bolovan Gileadlik Barzilay degenlər. <sup>28</sup> yotkan-kərpə, das, qasa-quqa, buğday, arpa, un, komaq, purqak, kizil max, kuruvojan purqaklar, <sup>29</sup> həsəl, kaymak wə կոյларни kəltürüp, kala sütidə kılınojan kürut-ırımqıq katarlıqlarnı Dawut bilən həlkəyeyi üçün elip kəldi, qünki ular: Xübhısızkı, həlk qəldə həriqeqip, ussap kətkəndü, dəp oyliojanidi.

### Abxalomning əlüxi

**18<sup>1</sup>** Dawut ezi bilən bolovan həlkni yiojip editlidi wə ularning üstigə mingbexi bilən yüzbexi koydi. <sup>2</sup> Andin Dawut həlkni üq bələkkə bəlüp jənggə qıqardi; birinci bələknı Yoabning kol astıda, ikkinçi bələknı Zəruyanıng oqlı, Yoabning inisi Abixayning kol astıda wə üqinqi bələknı Gatlik İttayning kol astıda koydi. Padixaḥ həlkəqə: Bərhək, mənmu silər bilən jənggə qıqmən, dedi.

<sup>3</sup> Lekin həlk: Sili qıqmisila, əgər biz қaqsak düxmən bizgə pərwa kilmaydu; hətta yerimimiz əlüp kətsəkmə bizgə pərwa kilmaydu. Qünki əzləri bizning on mingimizgə barawər bolila. Yahxisi sili xəhərdə turup bizgə həmdəm boluxka təyyar turoqayla, dedi.

<sup>4</sup> Padixaḥ ularoja: Silərgə nemə layık kərünsə, xuni kılımən, — dedi. Xuning bilən həlk yüzdin, mingdin bolup xəhərdin qılıqiatkanda, padixaḥ dərwazining yenida turdi. <sup>5</sup> Padixaḥ Yoab bilən Abxay wə İttayoja: Mən üçün Abxalommoja yahxi muamilidə bolup ayanglar, dedi. Padixaḥning həmmə sərdarlıriqə Abxalom toqrisida xundak tapiliojinida, barlıq həlk tapiliojinini anglıdi.

<sup>6</sup> Andin həlk Israil bilən sokuxkılı məydanqa qıktı; sokux əfraimning ormanlığında boldi.

<sup>7</sup> U yerdə Israil Dawutning adəmliridin məəqlup boldi. U küni ular qattık kiroqın kılındı — yiğirma mingi əldi. <sup>8</sup> Sokux xu zeminoja yeyildi; ormanlık yəwətkənlər kiliqta elgənlərdin kəp boldi.

<sup>9</sup> Abxalom Dawutning oqlamları bilən tuyuksız uqrıxip kəldi; Abxalom eż keqirioja minip, qong dub dərihiniñ koyuk xahlirining tegidin etkəndə, uning bexi dərəh xehioja kəplixip kəlip, u esilip kəldi; u mingən keqir bolsa aldioja ketip kəldi. <sup>10</sup> Birsi buni kərüp Yoabka həwər berip: Mana, mən Abxalomning bir dub dərihidə sanggilap turoqınıni kərdüm, dedi.

<sup>11</sup> Yoab həwər bərgən adəmgə: Nemə! Sən uni kərüp turup, nemixkə uni urup eltürüp yərgə qüixürmiding? Xundak kılovan bolsang, sanga on kümüx tənggə wə bir komar berəttim, — dedi.

<sup>12</sup> U adam Yoabka: Kolumna ming kümüx tənggə təgsimu, kolumni padixaḥning oqlıqə uzatmayttım! Qünki padixaḥning həmmimiz aldida sanga, Abixayoja wə İttayoja: Mening üçün hər biringlar Abxalomni ayanglar, dəp buyruqınıni anglıdük. <sup>13</sup> Əgər mən eż jenimni təwəkkül kiliip, xundak kılovan bolsam (hərkəndək ix padixaḥtin yoxurun kalmaydu!) sən meni taxlap, düxmining katarıda kərətting, — dedi.

<sup>17:27</sup> 2Sam. 19:31, 32; 1Pad. 2:7

<sup>18:9</sup> «uning bexi ... kəplixip kəlip, u esilip kəldi» — İbraniy tilida: «uning bexi ... kəplixip kəlip, u asman-zemin otturisida esilip kəldi».

<sup>14</sup> Yoab: Sening bilən bundak deyixixkə qolam yok! — dedi-də, kəlioja üq nəyzini elip dərəhtə sanggiləklilik һalda tirk turqan Abxalomning yürükigə sanjidi.<sup>15</sup> Andin Yoabning yaraq kətürgüçisi bolqan on oqulam Abxalomning qərisigə yiojılıp, uni urup olturdi.

<sup>16</sup> Andin Yoab kanay qaldı; həlk Israılını қoqlaxtin yandi; qünki Yoab koxunni qekinixkə qağırdı.

<sup>17</sup> Ular Abxalomni ormanlıktiki qong bir azgaloja taxlap üstigə nuroqun taxlarnı dəwiləp koydi. Israillar bolsa keqip hərbiri eż makanoja kətti.

<sup>18</sup> Abxalom tirk waqtida padixah wadisida əzигə bir abidə turquzoqanidi. Qünki u: Mening namimni қaldurdioqanoqa oqlum yok dəp, u tax abidini eż nami bilən atioqanidi. Xuning bilən bu tax bügüngə kədər «Abxalomning yadikari» dəp atılıdu..

### Dawut Abxalomning olümidin həwər tapidu

<sup>19</sup> Zadokning oqlı Ahimaaz Yoabkə: Pərvərdigar seni düxmənliringdin kutkuzup sən üçün intikam aldi, dəp padixahkə həwər berixkə meni dərħal mangozuzojın, — dedi.

<sup>20</sup> Lekin Yoab uningoja: Sən bugün həwər bərməysən, bəlkı baxka bir künü həwər berisən; padixahning oqlı elğini tüpəylidin, bugün həwər bərməysən, dedi.

<sup>21</sup> Xuning bilən Yoab Kuxiyə: Berip padixahkə kərginingni dəp bərgin, dedi. Kuxiylik Yoabka təzim kılıp yügürüp kətti.

<sup>22</sup> Lekin Zadokning oqlı Ahimaaz Yoabka yənə: Kandaqla bolmisun bu Kuxiyning kəynidin yügürükə manga ijazet bərgin, — dedi. Yoab: I oqlum, sanga ھeqkandak seyünqi bərgüdək həwər bolmisa, nemixkə yügürüxn halaysən? — dedi.

<sup>23</sup> U yənə: Kandaqla bolmisun, meni yügürgüzgin, dedi. Yoab uningoja: Mang, yügür, dewidi, Ahimaaz İordan dəryasidiki tüzlənglik bilən yügürüp Kuxiyə yetixip uningdin etüp kətti.

<sup>24</sup> Dawut iqli-taxkı dərwazining otturisida olturnattı. Kəzətqi dərwazining əgzisidin sepilning üstigə qikip, bexini kətürüp қariwidı, mana bir adəmning yügürüp keliwatkinini kərdi.

<sup>25</sup> Kəzətqi warkirap padixahkə həwər bərdi. Padixah: Əgər u yaloquz bolsa uningda qokum həwər bar, dedi. Həwərqi bolsa yekinlixip keliwatattı.<sup>26</sup> Andin kəzətqi yənə bir adəmning yügürüp kəlgini kərdi. Kəzətqi dərwaziwəngə: Mana yənə bir adəm yaloquz yügürüp keliwati, — dedi. Padixah: Bumu hawarqi ikən, dedi.

<sup>27</sup> Kəzətqi: Awwalkısining yügürüxi manga Zadokning oqlı Ahimaazning yügürxidək kəründi, — dedi. Padixah: U yahxi adəm, hux həwər yetküzidü, — dedi.

<sup>28</sup> Ahimaaz padixahkə towlap: Salam! dəp padixahkə yüzünü yərgə təvküzüp təzim kılıp: Olojam padixahkə ziyan yətkürükə қollırını kətürgən adəmlərni məəlubiyətkə muptila kılıjan Pərvərdigar Hudalırı mubarəktur! — dedi.

<sup>29</sup> Padixah: Abxalom salamatmu? — dəp soridi. Ahimaaz jawab berip: Yoab padixahning kuli wə pekirlərini mangduroqanda, pekir kixilərninq qong қalaymikanqılığını kərdum, lekin nemə ix bolqanlığını bilmidim, — dedi.

<sup>30</sup> Padixah: Boldı, buyakta turup turqin, dedi. U bir tərəpkə berip turdi.

<sup>31</sup> Wə mana, Kuxiy yetip kəldi; Kuxiy: Olojam padixah hux həwərni angliqayla. Pərvərdigar bugün asılık kılıp қozosalqan həmmisidin silini kutkuzup, ulardin intikam aldi, dedi.

<sup>18:14</sup> «dərəhtə sanggiləklilik һalda tirk turqan Abxalomning yürükigə sanjidi» — ibraniy tilida «dərahning yürükidə sanggiləklilik tirk turqan Abxalomning yürükigə sanjidiv» degen sözər bilən ipadilini.

<sup>18:17</sup> «Israillar bolsa keqip hərbiri eż makanoja kətti» — ibraniy tilida: «Israillar bolsa keqip hərbiri eż qedirioja kətti».

<sup>18:18</sup> «Mening namimni қaldurdioqanoqa oqlum yok...» — Abxalomning bu sözünün karıojanda, uning üq oqlı (14:27) həmmisi baldur elgənidi.

<sup>18:21</sup> «Xuning bilən Yoab Kuxiyə... dedi» — «Kuxiy»: Həbəx, Efiopiyalı. Efiopiyalıklärning bügüngə kədər uzunoja yügürüxtə dəngək bar.

<sup>18:24</sup> «Dawut iqli-taxkı dərwazining otturisida olturnattı» — ibraniy tilida «Dawut ikki dərwazining otturisida olturnattı». Pərzimizqə «bu ikki dərwaza» xəhərnəng iqli wə taxkı kowukı bolsa kerak.

<sup>18:28</sup> «Salam!» — (ibraniy tilida «Xalom»)ning mənisi: «Tinqqliq! Hatırjəmlik!».

## « Samuil «2» »

<sup>32</sup> Padixaḥ, Kuxiyoqa: Yigit Abxalom salamətmu? dəp soridi. Kuxiy: Olojam padixaḥning düxmənliri wə silini kəstləxkə kəzəqalqanlarning həmmisi u yigitkə ohxax bolsun! — dedi.

<sup>33</sup> Padixaḥ tolimu azablinip, dərwazining təpisidiki balihanoqa yioqlıqan peti qıktı; u mangəq: I oqlum Abxalom! I oqlum, oqlum Abxalom! Kaxki, mən sening ornungda əlsəm bolmasmidi! I Abxalom, mening oqlum, mening oqlum! dedi.

**19<sup>1</sup>** Birsı Yoabka: Padixaḥ Abxalom üçün yioqlap matəm tutmağta, dəp həwər bərdi. <sup>2</sup> Xuning bilən xu kündiki nusrət həlk üçün musibətkə aylandı; qunki həlk xu künidə: Padixaḥ, əz oqlı üçün kəyəq-ḥəsrət tartıwatıdı, dəp anglıdi. <sup>3</sup> U künü həlk sokuxtın kəqip hijaləttə kələqan adamlardək, oqrılıkqə xəhərgə kirdi. <sup>4</sup> Padixaḥ, yüzini yepip: I, oqlum Abxalom, i Abxalom, mening oqlum, mening oqlum! — dəp qattık awaz bilən pəryad kətürdü.

<sup>5</sup> Lekin Yoab padixaḥning əyigə kirip, uning kəxioqa kelip: Əz jenigni, oqlulliring bilən kılziringning jenini, ayalliringning jeni bilən kenizəkliringning jenini kütkəzəqan həmmə hizmətkarlarning yüzini sən bugün hijaləttə kəldurdung! <sup>6</sup> Sən əzüngə nəprətlini diqənlərini səyisən, seni seyidiqənlərə nəprətlini diqəndək kılısan! Qunki sən bugün sərdarlırlıgnı yaki hizmətkarlırlıgnı nəzirində həqnərsə əməs degəndək kıldı! Qunki bugün Abxalom tirik kelip, biz həmmimiz elən bolsak, nəzirində yahxi bolattıkan, dəp bilip yəttim. <sup>7</sup> Əmdi qıkip hizmətkarlırlıgnı kəngliga təsəlliy bərgin; qunki mən Pərvərdigar bilən kəsəm kılımənki, əgər qıkmışang, bugün keqə həq adəm sening bilən kəlməydu. Bu bala yaxlıkingdin tartıp bugünkü küngiqa üstüngə qüixkən hərkəndək baladın eojır bolidu, — dedi.

<sup>8</sup> Xuning bilən padixaḥ qıkip dərwazida olturdu, həmmə həlkə: Mana, padixaḥ dərwazida olturdu, degən həwər yətküzülgəndə, ularning həmmisi padixaḥning kəxioqa kəldi. Əmma Israillar bolsa həmmisi kəqip, əz əyigə kaytip kətti..

<sup>9</sup> Əmdi Israil kəbiləsidiki həmmə həlk oqluqla kılıxip: Padixaḥ bizni düxmənlirimizning əkəlidin azad kələqan, bizni Filistiyəlarning əkəlidin kütkəzəqanı. Əmma, u hazır Abxalom tüpəylidin zemindin əzini əqaruruwatıdı. <sup>10</sup> Lekin biz üstimizgə padixaḥ boluxka məsih kələqan Abxalom bolsa jəngdə əldi. Əmdi nemixkə padixaḥni yandurup elip kelixkə gəp kilməsilər? deyixti.

<sup>11</sup> Dawut padixaḥ Zadok bilən Abiyatar kahinlərə adəm əwətip: Silər Yəhūdanıng akşakallırıqa: Padixaḥ mundak dəydu: — Həmmə Israillarning padixaḥni ordisiqə kayturup keləyli, deyixkən təliplirining həmmisi padixaḥning kəlikioqa yətkən yərdə, nemixkə silər bu ixtə ulardin keyin kəlisilər? <sup>12</sup> Silər mening kərindaxlırim, mening ət-ustihanırim turup, nemixkə padixaḥni elip kelixtə həmmisidin keyin kəlisilər?! — dənglər. <sup>13</sup> Wə xundakla yənə Amasaqımı: Padixaḥ mundak dəydu: — Sən mening ət-ustihanırim əməsmusən? Əgər seni Yoabning ornda mening kəximda daim turidiqən koxunning sərdarı kəlməsam, Huda meni ursun həm uningdin artuk jazalisun — dənglər, — dedi..

<sup>14</sup> Buning bilən Yəhūdadıki adəmlərinə kəngüllərini bir adəmning kənglidək əzigə mayıl kıldı. Ular padixaḥkə adəm mangdurup: Sən əzüng bilən həmmə hizmətkarlırlıq birgə yenip kelinglər, dəp həwər yətküzdi.

<sup>15</sup> Xuning bilən padixaḥ yenip İordan dəryasinoğə kəldi. Yəhūdadıki adəmlər padixaḥni İordan dəryasidin ətküzümüz dəp, padixaḥning aldiqə Gilgalə barənənədi. <sup>16</sup> Bahurimdin qıkkən

<sup>19:8</sup> «...həmmisi kəqip, əz əyigə kaytip kətti» — ibraniy tilida «... həmmisi kəqip, əz qedirioqa kaytip kətti». Muxu ayəttiki «Israillar» Abxalomə qəzəkən Israillarnı kərsitudu, əlwəttə (ularning kəpiinqisi Yəhūda wə Binyamindən baxka on kəbiləlindən idi).

<sup>19:10</sup> «...nemixkə padixaḥni yandurup elip kelixkə gəp kilməsilər?» — ibraniy tilida «nemixkə padixaḥni yandurup elip kelixkə süküt kəlisilər?».

<sup>19:13</sup> 2Sam. 17:25

## « Samuil «2 »»

Binyaminlik Geraning oqlı Ximəy aldirap kelip, Yəhudadiki adəmlər bilən qüxüp, padixahning aldioja qikti.

<sup>17</sup> Ximəygə Binyamin қabilisidin ming adəm əgəxti; ular bilən Saulning jəmətidə hizmətkar boローン Ziba, uning on bəx oqlı wə yigirmə hizmətkarımı uningoja koxulup kəldi; bularning həmmisi lordan dəryasidin etüp padixahning aldioja qikti.

<sup>18</sup> Bir kemə padixahning ihtiyarioja koyulup, ailə tawabiatlirini etküzüix üçün uyan-buyan etüp yürətti. Padixah, lordan dəryasidin etkəndə, Geraning oqlı Ximəy kelip uning aldida yiklip turup.<sup>19</sup> padixahqə: Ojojam kullirioja қəbihlik sanimiqayla; ojojam padixah, Yerusalem-din qıkkan kündə kullirining kılqan қəbihlikini əslirigə kəltürmigayla; u padixahning kəngligə kəlmisun.<sup>20</sup> Qünki kulliri ezining gunah kılqinimni obdan bilidu; xunga mana, mən Yusüpnинг jəmətidin həmmidin awwal bügün ojojam padixahnı kərxi elixka qiktimmən, — dedi.

<sup>21</sup> Zəruiyaning oqlı Abixay buni anglap: Ximəy Pərvərdigarning məsih kılqinini қarəqojan tursa, elümgə məhkum kıllinix lazim bolmamdu? — dedi.

<sup>22</sup> Lekin Dawut: I Zəruiyaning oqlulları, silrəning menin bilən nemə karinglar? Bugün silər manga kərxi qıkmakqımusılər? Bütünki kündə Israilda adəmlər elümgə məhkum kıllinixi kerəkmə? Bugün Israiloja padixah ikənlilikimni bilməymənmə? — dedi..

<sup>23</sup> Andin padixah, Ximəygə: Sən olməysən, — dedi. Padixah, uningoja kəsəm kıldı.

<sup>24</sup> Əmdi Saulning nəvrısı Məfiboxət padixahnı kərxi aloqli kəldi. Padixah, kətkən kündin tartip sak-salamət kəytip kəlgən küngiqa, u ya putlirining tırnikini almışın ya saklıını yasımıqan wə yaki kiyimlirini yumiqanıdi.<sup>25</sup> U padixahnı kərxi aloqli Yerusalemın kəlgəndə, padixah, uningdin: I Məfiboxət, nemixka menin bilən barmiding? — dəp soridi.

<sup>26</sup> U: I, ojojam padixah, kulliri aksak bołożaqqa, exikimni tokup, minip padixah bilən billə baray, dedim. Əmma hizmətkarım meni aldad koyuptu;<sup>27</sup> u yənə ojojam padixahıng aldida kullirining əqeywitini kıldı. Lekin ojojam padixah Hudanıng bir pərixtisidəktur; xuning üçün siligə nemə layık kərünsə, xuni kılqayla.<sup>28</sup> Qünki atamning jəmətinin həmmisi ojojam padixahning aldida əlgən adəmlərdək idi; lekin sili əz kullirini ezliri bilən həmdastıhan boローンlar arısida koydila; menin padixahning aldida pəryad kılqılı nemə hakkım bar? — dedi..

<sup>29</sup> Padixah, uningoja: Nemixka ixliring tooprısında sezliwerisən? Mening həkümüm, sən bilən Ziba yərlərni bəlüxiwelingu, — dedi.

<sup>30</sup> Məfiboxət padixahqə: Ojojam padixah aman-esən əz eyiga kalgəndin keyin, Ziba həmmisini alsimu razımən! — dedi.

<sup>31</sup> Gileadlıq Barzillaymu Rogelimdin qüxüp padixahnı lordan dəryasidin etküzüp koyuxka keli, padixah bilən billə lordan dəryasidin etti.<sup>32</sup> Əmdi Barzillay heli yaxanojan bir adəm bolup, səksən yaxka kırğanıdi. Padixah, Maḥanaimda turojan waqtta, uni kamdiqan dəl muxu adəm idi; qünki u heli katta bir kixi idi.<sup>33</sup> Padixah, Barzillayoqa: Mening bilən baroqın, mən səndin Yerusalemda əzümningkida həwar alımən, dedi.

<sup>34</sup> Lekin Barzillay padixahqə: Mening birnəqqə künlik əmrüm kaloqandu, padixah bilən birgə Yerusalemıqə barəmdim?<sup>35</sup> Kulliri səksən yaxka kirdim. Yahxi-yamanni yənə pərk

<sup>19:16</sup> 2Sam. 16:5; <sup>1</sup>Pad. 2:8

<sup>19:18</sup> «Bir kemə padixahning ihtiyarioja koyulup, ailə tawabiatlirını ... etüp yürətti» — bəzilər: «Ular ezlirini padixahning ihtiyarioja koyup, dərya keqikidə ailə tawabiatlirını ... etüp yürətti» dəp tarjima kılıdu.

<sup>19:22</sup> «...silar manga kərxi qıkmakqımusılər?» — ibranıy tilida «...silar manga xaytan bolmakqımusılər?»

<sup>19:25</sup> «U ... Yerusalemın kəlgəndə...» — yaki, «u ... Yerusalemıqə kəlgəndə...».

<sup>19:27</sup> 2Sam. 16:3

<sup>19:28</sup> «...atamining jəmətinin həmmisi ojojam padixahning aldida əlgən adəmlərdək idi» — mənisi bəlkim, «biz həmmimiz oslıda senin aldingdə elümgə məhkum kılınıqə layık idük».

<sup>19:32</sup> 2Sam. 17:27-29; <sup>1</sup>Pad. 2:7

<sup>19:34</sup> «Mening birnəqqə künlik əmrüm kaloqandu?» — ibranıy tilida «Mening əmrümdiki yillarning künləri ənqıdu?» deqən sezlər bilən ipadilinidu.

etələymənmu? Yəp-iqkinimning təmini tetalamdim? Yigit nəəqmışılər bilən kiz nəəqmışılərning awazını angliyalamdim? Nemixkə kulliri ojojam padixaçqa yənə yük bolımən? <sup>36</sup> Kulliri pəkət padixahni İordan dəryasidin ətküzüp andin azraq uzitip koyay degən; padixaç buning üçün nemixkə manga xunqə xapaət kərsitidilə? <sup>37</sup> Kullirining əlgəndə ez xəhirimdə, atam bilən anamning kəbrisining yenida yetixim üçün kätip ketixigə ijazət bərgəyla. Əmdi mana, bu yərdə ez kulliri Kimham bar əməsmə? U ojojam padixaç bilən ətüp barsun, uningoşa əzlirigə nema layik körünsə xuni kılıqayla, — dedi.

<sup>38</sup> Padixaç; Kimham menin bilən etüp barsun; sanga nema layik körünsə uningoşa xuni kılıay, xundakla sən məndin hər nəmə sorisang, sanga kılımən, — dedi.

<sup>39</sup> Andin həlkəning həmmisi İordan dəryasidin etti, padixaçımı etti. Andin padixaç Barzillayni səyüp uningoşa baht tilidi; Barzillay ez yurtiqə yenip kətti.

<sup>40</sup> Padixaç Gilgalı qıktı, Kimham uning bilən bardı. Yəhədadiki barlıq adəmlər bilən Israilning həlkəning yerimi padixaçını dəryadın ətküzüp uzitip koyoqanıdi. <sup>41</sup> Andin mana, Israilning barlıq adəmləri padixaçının kəxiqə kelip: Nemixkə kərindaxlırimiz Yəhədaning adəmləri oorxılıkqə padixaçını wa padixaçının ailə-tawabiatlırını, xundakla Dawutka əgərkən həmmə adəmlərni İordan dəryasidin ətküzüxkə tuyassər bolidu? — dedi.

<sup>42</sup> Yəhədaning həmmə adəmləri Israilning adəmlirigə jawap berip: Qünki padixaç bilən bizning tuşqanlıqımız bar, nemixkə bu ix üçün bizdin hapa bolisilər? Biz padixaçınınqidin bir nemini yidükəm, yaki u bizgə bir in'am bərdimə? — dedi.

<sup>43</sup> Israilning adəmləri Yəhədaning adəmlirigə jawab berip: Kəbilə boyiqə aloqanda, padixaçının on ikki ülüxtin oni bizgə təwədər, silərgə nisbətən bizning Dawut bilən tehimu qongräk buradərqlikımız bar. Nemixkə bizni kəzgə ilməsilər? Padixaçımıznı yandurup elip kelixkə awwal təxəbbus kılıqanlar biz əməsmidük? — dedi. Əmma Yəhədaning adəmlirinən sözləri Israilning adəmlirinən sözləridin tehimu kattik idi..

### Xebanıng ketürgən isyani

**20**<sup>1</sup> Wə xundak boldiki, xu yərdə Binyamin kəbilisidin, Bikrining oqlu Xeba isimlik bir iplas bar idı. U kanay qelip: —

Bizning Dawutta həqkəndək ortak nesiwimiz yok; Yəssənən oqlidin həqkəndək mirasımız yok! Israil, hərbirliringlar ez əyüngərlərə yenip ketinglər, — dedi..

<sup>2</sup> Xuning bilən Israilning həmmə adəmləri Dawuttin yenip Bikrining oqlu Xebaçqə əgəxti. Lekin Yəhədaning adəmləri İordan dəryasidin tartip Yerusalemə möqədəs padixaçığa qing baqlınip, uningoşa əgəxti. <sup>3</sup> Dawut Yerusalemə qələp ordisoja kirdi. Padixaç ordioja karaxxa koyup kətəkən axu on kenizəknin bir eygə kamap koydi. U ularni baktı, lekin ularoşa yekinqılık kilmədi. Xuning bilən ular u yərdə tul ayallardək əlgüpə kamaloqan peti turdu.

<sup>4</sup> Andin padixaç Amasaçqa: Üq kün iqidə Yəhədaning adəmlirini qakırıp, yioqip kəlgin; əzüngmu bu yərdə hazır bolοqin, dedi.

<sup>5</sup> Xuning bilən Amasa Yəhədaning adəmlirini qakırıp yioqkılı bardı. Lekin uning undak kılıxi padixaç bekitkən wakıttın keyin կaldı, <sup>6</sup> u wakıttı Dawut Abixayəq: Əmdi Bikrining oqlu Xeba bizgə qüxüridiçən apət Abxalomning qüxürginidin tehimu yaman bolidu. Əmdi ojojangning hizmətkarlarını elip ularni կoçlap baroqın. Bolmisa, u mustəhkəm xəhərlərni igiliwelip, bizdin əzini կaqruxi mumkin, — dedi.

<sup>19:43</sup> «padixaçının on ikki ülüxtin oni bizgə təwədər» — degən ibarə bəlkim Israilning on kəbilə ikənlilikini, Yəhədaning Binyaminni koxkanda pəkət ikki kəbilə ikənlilikini kərsitidü.

<sup>20:1</sup> «Bikrining oqlu Xeba isimlik bir iplas» — «bir iplas» ibraniy tilida «Xəytan (Belial)ning bir oqlı». «hərbirliringlar ez əyüngərlərə yenip ketinglər» — ibraniy tilida: «hərbirliringlar ez qedirioja yenip ketinglər».

<sup>7</sup> Xuning bilən Yoabning adəmliri wə Kərətiylər, Pələtiylər, xundakla barlıq palwanlar uningoşa əgixip qıktı; ular Yerusalemın qıkip, Bikrining oqlu Xebani қooqlıqılı bardı. <sup>8</sup> Ular Gibeon-diki қoram taxka yekin kəlgəndə Amasa ularning aldioja qıktı. Yoab üstibexioja jəng libasını kiyip, beligə oqılaplıq bir kılıqını aşkan kəmər baqlıqanıdi. U aldioja mengiwidi, kılıq oqılaptin qüxüp kətti.

<sup>9</sup> Yoab Amasadin: Tinqlıkmu, inim? — dəp soridi. Yoab Amasani səyməkqi bolqandək ong koli bilən uni sakılıdin tutti. <sup>10</sup> Amasa Yoabning yənə bir kolida kılıq barlıqıqıa dikkət kılmalıdır. Yoab uning əksikliqıa xundak tıktıki, üqəyliri qıkip yərgə qüxti. İkkinçi ketim selixning hajiti əkalmıqanıdi; qunkı u əldi. Andin Yoab bilən inisi Abixay Bikrining oqlu Xebani қooqlıqılı kətti.

<sup>11</sup> Yoabning oqulamlırıdin biri Amasanıng yenida turup: Kim Yoab tərəptə turup Dawutni kollisa, Yoabka əgəxsun, dəyti.

<sup>12</sup> Əmma Amasa əz kənida yumilinip, yolning ottursida yatatti; uni kərgən həlkning hərbiri tohtaytti. U kixi əmmə həlkning tohtiqinini kərüp, Amasanıng jəsитini yoldin etizlikkə tar tip kəydi həm bir kiyimni uning üstigə taxlıdi. <sup>13</sup> Jəsət yoldin yətkəlgəndin keyin həlkning əmmisi Bikrining oqlu Xebani қooqlıqılı Yoabka əgəxəti.

<sup>14</sup> Xeba bolsa Bəyt-Maakaħdiki Abəlgıqə wə Beriyliklərning yurtining əmmə yərlirini kezip Israilning əmmə əkbiliridin etti. Beriyliklərmə jəm bolup uningoşa əgixip bardı. <sup>15</sup> Xuning bilən Yoab wə adəmliri kelip, Bəyt-Maakaħdiki Abəldə uni muhəsirigə aldı. Ular xəhərning qerisidiki sepilning udulida bir istihkam saldı; Yoabka əgəxəknərning əmmisi kelip, sepilni erüxkə bəzəjanlawatqanda, <sup>16</sup> Danixmən bir hotun xəhərdin towlap: Kulaq selinglar! Kulaq selinglar! Yoabni bu yərgə qakırıp kelinglar, mening uning bilən səzləxməkqi bolqınımını uningoşa eytinglar, — dedi.

<sup>17</sup> U yekin kəlgəndə hotun uningdin: Sili Yoabmu? — dəp soridi. U: Xundak, mən xu, dedi. Hotun uningoşa: Dedəklirinin səzini anglioşayla, dedi. U: Anglawatimən, dedi.

<sup>18</sup> Hotun: Konilarda Abəldə məslihət tapkın, andin məsililər həl kılınıdu, degən gəp bar; <sup>19</sup> Israilning tinq wə məmin bəndiliridin birimən; sili hazır Israildiki ana kəbi qong bir xəhərni harap kiliwatidila; nemixkə Pərvərdigarning mirasını yokatmakçı bolila? — dedi.

<sup>20</sup> Yoab jawap berip: Undak ix məndin neri bolsun! Məndin neri bolsun! Mening həqnemini yutuwalıqum yaki yokatkum yoktur; <sup>21</sup> ix undak əməs, balkı Əfraimdiki edirlikdən Bikrining oqlu Xeba deyən bir adam Dawut padixahqə karxi kolını ketürüptü. Pəkət uni tapxursanglar, andin xəhərdin ketimən, dedi. Hotun Yoabka: Mana uning bexi sepildin siligə taxlinıdu, — dedi.

<sup>22</sup> Andin hotun əz danalıq bilən əmmə həlkə məslihət saldı; ular Bikrining oqlu Xebanıng bexini kesip, Yoabka taxlap bərdi. Yoab kanay qaldı, uning adəmliri xuni anglap, xəhərdin kətip, hərbiri əz əyiga kaytti. Yoab Yerusalemıga padixaḥning kəxiqə bardı.

<sup>23</sup> Əmdi Yoab pütkül Israilning koxunining sərdarı idi; Yəhoyadanıng oqlu Binaya bolsa Kərətiylər bilən Pələtiylərning üstigə sərdar boldı. <sup>24</sup> Adoniram baj-alwanoja bax boldı, Ahiludning oqlu Yəhoxafat bolsa diwan begi boldı; <sup>25</sup> Xewa katip, Zadok bilən Abiyatar kahin idi; <sup>26</sup> Yairlıq Ira bolsa Dawutka has kahin boldı.

<sup>20:10</sup> 1Pad. 2:5

<sup>20:14</sup> «Bəriylklərmə jəm bolup...» — yaki «U yərdiki kixilərmə jəm bolup...».

<sup>20:19</sup> «sili hazır Israildiki ana kəbi qong bir xəhərni harap kiliwatidila» — «ana kəbi qong bir xəhər» degənnəng manisə bəlkim, baxqa xəhərlər Abəlgə bekinidü. Baxqa birhil tərjimisi «bir xəhər wə Israildiki bir ana bolquqını harab kiliwatidila».

<sup>20:22</sup> «xuni anglap... hərbiri əz əyiga kayttı» — ibranı tilida: «xuni anglap... hərbiri əz qedirioja kayttı».

<sup>20:26</sup> «Yairlıq Ira bolsa Dawutka has kahin boldı» — yaki «Yairlıq Ira bolsa Dawutning bax wəziri boldı».

### Gibeonluklar kısas soraydu

**21**<sup>1</sup> Əmma Dawutning künliridə uda üq yil aqarqılık boldı. Dawut uning tooqruluk Pərwərdigardin soridi. Pərwərdigar uningoja: Aqarqılık Saul wə uning қanhor jəmətidikilər səwəbidin, yəni uning Gibeonluklarnı kirojin kılıqinidin boldı, dedi.

**2** Padixah Gibeonluklarnı qakırıp, ular bilən sezləxti (Gibeonluklar Israillardin əməs idi, bəlkı Amoriylarning bir kəldisi idi. Israil əslidə ular bilən əhdə kılıp əsəm iqtənidi; lekin Saul Israil wa Yəhəudalaroja bolovan kizojinlikı bilən ularnı əltürüxkə intilgənidi).

**3** Dawut Gibeonluklara: Silərgə nema kılıp berəy? Mən կandak kılıp bu gunahni kafarət kılıp yapsam, andin silər Pərwərdigarning mirasiqa bəht-bərikət tiliyələysilər? — dedi..

**4** Gibeonluklar uningoja: Bizning Saul wə uning jəmətidikilərdin altun-kümüx sorax həkkimiz yok, wə bizning sawabımızdan Israildin bir adəmimiz elümgə məhkum kildurux həkkimiz yok, dedi. Dawut: Silər nemə desənglər, mən xundak kılıy, dedi.

**5** Ular padixahka: Burun bizni yokatmakçı bolovan, bizni Israilning barlıq pasilliri iqidə turquşdək yeri kalmışın dəp, bizni ھalak kılıxka kəstligən həlikə kixinin, **6** hazır uning ərkək nəslidin yəttisi bizgə tapxurup berilsün, biz Pərwərdigarning talliojını bolovan Saulning Gibeah xəhiridə, Pərwərdigarning aldida ularnı əltürüp, esip koyaylı, dedi. Padixah: — Mən silərgə qoçum tapxurup berimən, dedi.

**7** Lekin Dawut bilən Saulning oqlı Yonatanning Pərwərdigar aldida iqixkən əsəmi wəjidin padixah Saulning nəvrəsi, Yonatanning oqlı Məfiboxətni ayidi.

**8** Padixah Ayahning kizi Rizpaһning Sauloja tuçup bərgən ikki oqlı Armoni wə Məfiboxətni wə Saulning kizi Mikal Məhəolutlik Barzillayning oqlı Adriəl üçün bekıwalovan bəx oqulni tutup,

**9** Gibeonluklarning əsəri tapxurdi. Bular ularni dəngdə Pərwərdigarning aldida esip koydi. Bu yəttəylən bir kündə əltürüldi; ular əltürülgəndə arpa ormısı alındıki kün'lər idi.

**10** Andin Ayahning kizi Rizpaһ bəz rəhətni elip, kəram üstigə yeyip saldı. U orma baxlanıqandan tartip asmandın yamoqur qüxkən wakitkiqə, u yərda olturup kündüzi kuxlarning jəsətlərning üstigə konuxioja, keqisi yirtküqlarning ularnı dəssəp qəylixiqə yol koymidi.

**11** Birsi Saulning keniziki, Ayahning kizi Rizpaһning kılıqanırını Dawutka eytti.

**12** Xuning bilən Dawut Yabəx-Gileadtilkilərning kəxioja berip, u yərdir Saulning wə uning oqlı Yonatanning səngəklirini elip kəldi (Filistilər Gilboada Saulni əltürgən künidə ularning jəsatlırını Bayt-Xandiki maydanda esip koyqanıdi; Yabəx-Gileadtilkilər əslidə bularni xu yərdirin oqırılıkqə elip kətkənidi). **13** Dawut Saul bilən uning oqlı Yonatanning səngəklirini xu yərdirin elip kəldi; ular esip əltürülgən yəttəylənning səngəklirinimə yioqip koydi, **14** andin xularni Saul bilən oqlı Yonatanning səngəkliri bilən Binyamin zeminidiki Zelada, atisi kixinin kəbrisidə dəpnə kıldı. Ular padixah əmr kılıqandək kıldı. Andin Huda həlkning zemin tooqruluk dualırını ijabət kıldı.

**21:1** «Əmma Dawutning künliridə uda üq yil aqarqılık boldı...» — 21-24-bablar bəlkim tarikhə koxulojan koxumqə sez bolup, «Samuil (2)»diki yillarda arılıkda yüz bərgən baxkə mühim ixlərni təsvirləydi.

**21:2** «Israil əslidə ular bilən əhdə kılıp əsəm iqtənidi» — Bu ix «Yəxua» 9-babta hatırıləngən.

**21:2** Ya, 9:19

**21:3** «... Andin silər Pərwərdigarning mirasiqa bəht-bərikət tiliyələysilər» — demək, ularning Israiloja bolovan bu adıwi tütüydu.

**21:7** 1Sam. 18:3; 20:15, 42; 23:18

**21:8** «Saulning kizi Mikal Məhəolutlik Barzillayning oqlı Adriəl üçün bekıwalovan bəx oqul...» — Mikal bəlkim aqisi Mərabning bu bəx oqlını bekıwalovan (6:23ni, «1Sam.» 18:19ni kərəng). Bəzi kona kəqürmılərdə «Mərabning Məhəolutlik Barzillayning oqlı Adriəl üçün tuçup bərgən bəx oqlını» deyilidü.

**21:12** 1Sam. 31:10-13

**21:14** «Andin Huda həlkning zemin tooqruluk dualırını ijabət kıldı» — «zemin tooqruluk duaları» — demək, kəhətqılıkning tütüitiliği üçün.

## Filistiylə bilən կəyta jəng kılıx

1Tar. 20:4-8

<sup>15</sup> Filistiylər bilən Israilning ottursida yənə jəng boldı, Dawut eż adəmliri bilən qüxüp, Filistiylər bilən sokuxtı. Əmma Dawut tolimu qarqap kətti; <sup>16</sup> Rafahning əwlədliridin bolovan Ixbi-Binob Dawutni əltürməkqi idi; uning mis nəyzisining eoqırılıq üzərindən xəkəl idi; uningoşa yənə yengi sawut baoqlaklık idi. <sup>17</sup> Lekin Zəruuiyaning oqlu Abixay uningoşa yardımga kelip Filistiyni kiliqlap əltürdü. Xu küni Dawutning adəmliri uningoşa əsəm kılıp: Sən yənə biz bilən jənggə qıkmıqın! Bolmisa Israilning qırıcıq eoqüp əhalid, — dedi.

<sup>18</sup> Bu ixtin keyin xundak boldiki, Gobta Filistiylər bilən yənə jəng boldı; u wakıttı Huxatlıq Sibikay Rafahning əwlədidin bolovan Safni əltürdü.

<sup>19</sup> Gobta yənə bir ketim Filistiylər bilən jəng boldı; u qəoşda Bayt-Ləhəmlik Yairning oqlu əl-Hənan Gatlıq Goliatning inisini əltürdü. Uning nəyzisining sepi bapkarın hadisidək idi..

<sup>20</sup> Yənə bir jəng Gatta boldı; u yərdə egiz boy Luk bir adəm bar idi, əllərinin altidin barmaklıri, putlurining altidin barmaklıri bolup jəməy yigirmə tət barmikj bar idi. U həm Rafahning əwlədi idi. <sup>21</sup> U Israillarning aliddə turup ularmı mazak kıldı; lekin Dawutning akisi Ximianing oqlı Yonatan uni əltürdü.

<sup>22</sup> Bu tət xixi Gatlıq Rafahning əwlədi bolup, həmmisi Dawutning əldən yaki uning hizmətkarlırinin əldən yığılmışdır.

## Dawutning mədhiyə küyi

Zəb. 18

**22** <sup>1</sup>Pərvərdigar uni barlıq düxmənliridin həm Saul padixaḥning əldən kutkuzojan künü, <sup>2</sup> u Pərvərdigaroja bu künyi eytti: —

<sup>2</sup> U mundaq dedi: — Pərvərdigar menin hada teoqim, menin əkərim, menin əkərim, menin nijatkarim-dur!

<sup>3</sup> Huda menin əkərim teximdür, mən Uningoşa tayinimən —  
U menin əkərim, menin kutkuzoqu Münggüzüm,  
Mening egiz munarım wə baxpanahım, menin kutkuzoquqimdur;  
Sən meni zorawanlardın kutkuzisən!.

<sup>4</sup> Mədhiyilərgə layık Pərvərdigaroja mən nida kılımən,  
Xundak kılıp, mən düxmənlirimdin kutkuzulimən;

<sup>5</sup> Qürki elümnin asarətləri meni korxiwaldı,  
İhlassızlarning yamrap ketixi meni korkitiwətti;

<sup>6</sup> Təhtisaranan tanılırlı meni qırmiwaldı,  
Ölüm sirtmaklırlı aldimoşa kəldi.

**21:16** «Rafahning əwlədliridin bolovan Ixbi-Binob» — «Rafahning əwlədları» həmmisi degündək yoojan adəmlər idi (18, 20, 22ni kerüng). «uning mis nəyzisining eoqırılığı» — yaki «uning nəyzininq mis beinxinq eoqırılığı». «300 xəkəl» — bəlkim 3,5 kilogram idi. «uningoşa yənə yengi sawut baoqlaklık idi» — yaki, «uningoşa yənə yengi bir əkərim bar idi».

**21:17** Pənd. 13:9

**21:18** 1Tar. 20:4

**21:19** «Bayt-Ləhəmlik Yair» — bəzi kona keçirülmilərdə «Yair» «Yair-Origin» dəp atılıdu. «Goliyatning inisi» — bəzi kona keçirülmilərdə pəkət «Goliyat» deyilidü.

**22:1** «...Pərvərdigaroja bu künyi eytti» — Zəbur, 18-küy wə uning izahatlırlı bilən selixturung.

**22:3** «...menin kutkuzoqu Münggüzüm» — ibraniy tilida «...nijatimning münggüzü». «Sən meni zorawanlardın kutkuzisən!» — ibraniy tilida «Sən meni zorawanlıktın kutkuzisən».

**22:3** Ibr. 2:13

**22:5** «İhlassızlarning yamrap ketixi meni korkitiwətti» — ibraniy tilida «İhlassızlarning əkərim-taxkınları meni korkitiwətti».

## « Samuil «2» »

<sup>7</sup> Kijnalojinimda mən Pərwərdigar oja nida kıldı,

Hudayiməqə pəryad kətirdüm;

U ibadəthanisidin awazimni anglidi,

Mening pəryadım Uning əkuliqiqa kirdi.

<sup>8</sup> Andin yər-zemin təwrəp silkinip kətti,

Asmanlarning ulliri dəhəxətlik təwrəndi, silkinip kətti;

Qünki U qəzəpləndi.

<sup>9</sup> Uning dimioqidin is ərləp turattı,

Aoqzidin qıkkən ot həmmisini yutuwətti;

Uningdin kemür qooqları qıktı;

<sup>10</sup> U asmanlarnı engixtürüp egip qüxti,

Puti astida tum əkarangoquluk idi.

<sup>11</sup> U bir kerub üstidə pərvəz kıldı,

U xamalning ənatlırida kəründi.

<sup>12</sup> U əkarangoquluknı, xundakla yiojılıqan sularını,

Asmanlarning köyük bulutlarını,

Əz ətrapida qediri kıldı.

<sup>13</sup> Uning aldida turoqan yorukluktin,

Otluk qooqlar qılıp etti;

<sup>14</sup> Pərwərdigar asmanda güldürliyi;

Həmmidin aliy Boloduqı awazını yangrattı;

<sup>15</sup> Bərhək, U oklärını etip, düxmənlirimni tarkitiwətti;

Qaқmaklarnı qaqturup, ularnı kıykas-sürəngə saldı;

<sup>16</sup> Xuning bilən dengizning təkti kərünüp kəldi,

Aləmning ulları axkarlandı,

Pərwərdigarning tənbihə bilən,

Dimioqining nəpisining zərbisi bilən.

<sup>17</sup> U yukiridin kəlini uzitip, meni tutti;

Meni uluq sulardın tartip aldı.

<sup>18</sup> U meni küqlük düxminidin,

Manga əqmənlərin kütküzdi;

Qünki ular məndin küqlük idi.

<sup>19</sup> Külpətkə uqriqan künümde, ular manga əkarxi hujuməqə etti;

Bırak, Pərwərdigar menin tayanqım idi.

<sup>20</sup> U meni kəngri-azadə bir jayqa elip qıçırdı;

U meni kütküzdi, qünki U məndin hursən boldı.

<sup>21</sup> Pərwərdigar həkkaniylıkiməqə karap manga iltipat kərsətti;

Kolumning əhalilikini U manga kəyturdı;

<sup>22</sup> Qünki Pərwərdigarning yollarını tutup kəldim;

Rəzillik kılıp Hudayimədin ayrılip kətmidi;

<sup>23</sup> Qünki uning barlıq həkümürləri aldimdidur;

Mən Uning bəlgilimiliridin qətnəp kətmidi;

<sup>24</sup> Mən Uning bilən oğubarsız yurdum,

Əzümni gunahṭin neri kıldı.

<sup>25</sup> Wa Pərwərdigar həkkaniylıkiməqə karap,

Kəz aldida boloqan əhalilikim boyiqə kılqanlırimni kəyturdı.

<sup>22:15</sup> «Bərhək, u ... düxmənlirimni tarkitiwətti» — ibraniy tilida «Bərhək, U ... ularni tarkitiwətti». 18-ayətni kərung.

## « Samuil «2 »»

<sup>26</sup> Wapadar-mehribanlaroja Өзүнгни wapadar-mehriban kərsitisən;  
Oğubarsızlaroja Өзүнгни oğubarsız kərsitisən;  
<sup>27</sup> Sap dilliklaroja Өзүнгни sap dillik kərsitisən;  
Tətürlərgə Өzüngni tətür kərsitisən;  
<sup>28</sup> Qünki Sən ajiz məmin həlkni kutkuzisən;  
Birak kezliringni təkəbbur üstigə tikip,  
Ularnı xərmənda klilisən;  
<sup>29</sup> Qünki Sən Pərwərdigar mening qiraojimdursən;  
Pərwərdigar meni başkan қarangojulukni nurlanduridu;  
<sup>30</sup> Qünki Sən arkılık düxmən koxunu arisidin yügürüp ettüm;  
Sən Hudayim arkılık man sepildin atlap ettüm..

<sup>31</sup> Təngrim — Uning yoli mukəmməldur;  
Pərwərdigarning səzi sinap ispatlanıqandur;  
U Өzigə tayanojanlarning həmmisigə kalkandur..

<sup>32</sup> Qünki Pərwərdigardin baxka yənə kim ilahetur?  
Bizning Hudayımızdin baxka kim қoram taxtur?

<sup>33</sup> Təngri mening mustəhkəm қorojinimdu;  
U yolumni mukəmməl, tüp-tüz kiliđu;

<sup>34</sup> U mening putlirimni keyikningkidək kiliđu;  
U meni yukarı jaylıromoja turoquzidu;

<sup>35</sup> Kollirimni urux kılıxka eğıtidu,  
Xunglaxka biləklirim mis kamanni kerələydu;

<sup>36</sup> Sən manga nijatingdiki kalkənni bərding,  
Sening mulayim kəmtərliking meni uluq kıldı.

<sup>37</sup> Sən kədəmlirim astidiki jayni kəng kılding,  
Mening putlirim teyilip kətmidi.

<sup>38</sup> Mən düxmənlirimni kööqlap yoqattim,  
Ular һalak bolmioquqə həq yanmidim.

<sup>39</sup> Kayta turalmıqquđək kiliđ,  
Ularnı һalak kiliđ yanjidim,  
Ular putlirim astida yıķıldı.

<sup>40</sup> Sən jəng kılıxka küq bilən belimni baqlıding;  
Sən manga hujum kıləjanlarnı putum astida egildürdüng;

<sup>41</sup> Düxmənlirimni manga arkını kiliđ қaçkuzdung,  
Xuning bilən mən manga eqmənlərni yoqattim.

<sup>42</sup> Ular təlmürdi, birak kutkuzidioqan həqkim yok idi;  
Hətta Pərwərdigarqa қariwidi, Umu ularoqa jawab bərmidi.

<sup>43</sup> Mən ularni sokup yərdiki topidək kiliwəttim;  
Koqidiki patkəktək mən ularni qəylıwəttim;  
Ularning üstidin petikdiwəttim.

<sup>44</sup> Sən meni həlkimning nizaliridin kutkuzojansən;  
Sən meni əllərning bexi boluxka saklıding;  
Manga yat boloqan bir həlk hizmitimdə bolmaqta.

<sup>22:29</sup> Pənd. 13:9

<sup>22:30</sup> «düxmən koxunu arisidin yügürüp ettüm» — «yügürüp ettüm» degen muxu sözər «bəsüp ettüm» degen mənini ez iqiqə alidu.

<sup>22:31</sup> Kan. 32:4; Dan. 4:34; Zəb. 12:6; 119:140; Pənd. 30:5; Wəh. 15:3

<sup>22:32</sup> Kan. 32:39; 1Sam. 2:2; Zəb. 86:8; Yəx. 45:5

## « Samuil «2» »

<sup>45</sup> Yat əldikilər manga zəiplixip təslim bolidu;  
Anglixı bilənla ular manga itaət kılıdu;  
<sup>46</sup> Yat əldikilər qüxkünlixip ketidu;  
Ular ez istihkamlırıdin titrigən haldə qıkıp kelidu;  
<sup>47</sup> Pərvərdigar hayattur!  
Mening Koram Texim mubarəklənsun;  
Nijatim boloğan koram tax Huda aliyydur, dəp mədhjiyilənsun!  
<sup>48</sup> U, yəni mən üçün toluk ķisas aloğuqi Təngri,  
Halklərni manga boysunduroquqidur;  
<sup>49</sup> U meni düxmənlirim arisidin qıkaroqan;  
Bərəhək, Sən meni manga hujum kılqanlardın yukirişi kətürdüng;  
Zorawan adəmdin Sən meni kütuldurdung.  
<sup>50</sup> Muxu səwblik mən əllər arısida sanga təxəkkür eytimən, i Pərvərdigar;  
Namingni uluqlap küylərni eytimən;  
<sup>51</sup> U bolsa Əzi tikligən padixahıka zor kutkuzuxlarnı beoçixlaydu;  
Əzi məsih kılıqınıqas,  
Yəni Dawutka həm uning nəsligə mənggүə eżgərməs muhəbbətni kərsitudu.

### Dawutning ahirkı sözləri

**23** <sup>1</sup> Təwəndikilər Dawutning ahirkı sözləridur: — Yəssəning oğlu Dawutning bexariti,  
Yukirişı mərtiwigə kətürülən,  
Yağupning Hudasi tərəpidin məsihləngən,  
Israilning seyümlük küyqisining bexarət sözləri mana: —  
<sup>2</sup> Pərvərdigarning Rohı mən arkılık söz kıldı,  
Uning sözləri tilimdir.  
<sup>3</sup> Israilning Hudası söz kıldı,  
Israilning Koram Texi manga xundak dedi: —  
Kimki adəmlərning arısida adalət bilən səltənət kilsa,  
Kimki Hudadin qorkux bilən səltənət kilsa,  
<sup>4</sup> U kuyax qıkkandıki tang nuridək,  
Bulutsız səhərdək bolidu,  
Yaməqurdın keyin asman süzük boluxi bilən,  
Yumran maysilar tupraktın qıkıdu, mana u xundak bolidu..  
<sup>5</sup> Bərəhək, mening eyüm Təngri aldida xundak əməsmu?  
Qünki U mən bilən mənggülük əhdə tüzdi,  
Bu əhdə həmmə ixlarda mupəssəl həm mustəhkəmdur;  
Qünki mening barlıq nijatlıq ixlirimni,  
Həmmə intizarlıqımni,  
U bərk urouzumamdu?  
<sup>6</sup> Lekin iplaslarning həmmisi tikənlərdək,  
Həqkim əolida tutalmioqaqka, qəriwetilidu.  
<sup>7</sup> Ular oja kol uzatkuqi əzini təmür koral wə nəyzə sepi bilən korallandurmisa bolmaydu;  
Ular haman turojan yeridə otta kəydürütülib!

22:50 Rim. 15:9

23:4 «U kuyax qıkkandıki tang nuridək,...» — yaki «kuyax qıkkandək, tang nuridək,...».

23:5 «Bərəhək, mening eyüm Təngri aldida xundak əməsmu? Qünki U mən bilən... əhdə bərdi» — baxka birhil tərjimisi: «Mening eyüm Təngri aldida xundak bolmısımı, lekin U man bilən... əhdə bərdi».

23:6 «iplaslarning həmmisi» — ibranı tilida: «Belial (Xəytan)ning oozullırının həmmisi».

## « Samuil «2 »»

### Dawutning palwanliri

1Tar. 11:10-47

<sup>8</sup> Dawutning palwanlirining isimliri tewəndikidək hatırılengəndur: — Tahkimonluq Yoxəb-Baxsəbat sərdarlarning bexi idi. U bir ketimlik jəngdə nəyzə oynitip, səkkiz yüz adəmni eltürgənidi..

<sup>9</sup> Keyinkisi Ahohiy Dodoning oqlı Əliazar idi; Filistiyłor yioqılıp jəng kilməkqi boldi; xu waqtta Dawut wə uningoja həmrəh bolup qıçınan üç palwan ularni jənggə qakırdı; Əliazar xu üqtin biri idi. Lekin Israillar qekindi; <sup>10</sup> u közəqılıp, taki beliki telip, kəli kılıqka qaplıxip қalouqə Filistiyłorni kırdı. U künii Pərvərdigar Israillarnı qong nusratkə erixtirdi. Həlk uning kəxiqə şaytəkanda pəkət olja yioqış ixila қaloqanidi.

<sup>11</sup> Wə uningdin keyinkisi Hərarlıq Agyinying oqlı Xammah idi. Bir künii Filistiyłor koxun bolup yioqiloqanidi; yekin ətrapta qoyuk əskən bir kizil maxlıq bar idi. Kixilər Filistilərnin aliddin қaçkanidi; <sup>12</sup> Xammah bolsa kizil maxlıq otturısında məzmut turup, uni қoşqadap Filistiyłorni kırdı; xuning bilən Pərvərdigar Israillarqa oqayıt zor nusrət ata kıldı.

<sup>13</sup> Orma waktida ottuz yolbboxı iqidin yənə üçi Adullamning oqarioja qüxüp, Dawutning yenimo kəldi. Filistiyłerning koxunu Rəfayim wadisioja bargahı kuroqanidi; <sup>14</sup> u qaoğda Dawut koroqanda idi, Filistiyłerning karawulgahı bolsa Bəyt-Ləhəmədə idi. <sup>15</sup> Dawut ussap: Ah, birsti manga Bəyt-Ləhəmning dərwazisining yenidiki kuduqtın su əkiliq bərgən bolsa yahxi bolatti! — dewidi, <sup>16</sup> bu üç palwan Filistiyłerning ləxkərgahıdın besüp etüp, Bəyt-Ləhəmning dərwazisining yenidiki kuduqtın su tarttı wə Dawutka elip kəldi; lekin u uningdin iıkili unimi, bəlkı suni Pərvərdigaroja atap təküp; <sup>17</sup> — I Pərvərdigar, bunda ix məndin neri bolsun! Bu üç adəmning əz həyati oja təwəkkul əkiliq berip əkəlgən bu su ularning kənioja ohxax əməsmu! — dedi. Xuning üçün u iqixkə unimi. Bu üç palwan қiloqan ixlar dəl xular idi. <sup>18</sup> Zəriuiyaning oqlı Yoabning inisi Abixay bu üçinə bexi idi. U üç yüz adəm bilən ərəxilixip nəyzisini piçirip ularni eltürgən. Xuning bilən u bu «üç palwan» iqidə nami qıçkanidi. <sup>19</sup> U bu üçqəylənning iqidə əng hərmətli idi, xunga ularning bexi idi; lekin u awwallıq üqəyləngə yətməyitti.

<sup>20</sup> Yəhoyadaning oqlı Binaya Kabzəəldin bolup, bir batur palwan idi; u kəp kəltis ixlarnı қiloqan. U Moabiy Ariəlning ikki oqlını eltürgən. Yənə kar yaqəkan bir künii azgalqa qüxüp, bir xirni eltürgənədi.. <sup>21</sup> U həm küqtünggür bir misirlikni eltürgənidi. Misirlikning kolida bir nəyzə bar idi, lekin Binayanıng kolida bir həsila bar idi. U misirlikning kolidin nəyzisini tartıwelip, əz nəyzisi bilən uni eltürdü. <sup>22</sup> Bu ixlarnı Yəhoyadaning oqlı Binaya қiloqan bolup, u üç palwan arısında nam qıçarəqanidi. <sup>23</sup> U ottuz yolbboxı iqidə hərmətlik idi. Lekin u awwallıq üç palwanıqə yətməyitti. Dawut uni eziñin pasibən begi kıldı.

<sup>24</sup> Ottuz yolbboxı iqida Yoabning inisi Asaħel, Bəyt-Ləhəmlik Dodoning oqlı Əl-Hanan bar idi.

<sup>25</sup> Buningdin baxka: Hərodluk Xammah, Hərodluk Elika, <sup>26</sup> Patlilik Hələz, Təkoalıq İkkəxnin oqlı Ira, <sup>27</sup> Anatotluq Abiezər, Huxatlıq Mibonnay, <sup>28</sup> Ahohluq Zalmon, Nitofatlıq Maħaray, <sup>29</sup> Nitofatlıq Baanaħning oqlı Hələb, Binyaminlardın Gibeahlıq Ribayning oqlı Ittay, <sup>30</sup> Piratoluk Binaya, Gaax wadiliridin Hıdday, <sup>31</sup> Arbatlıq Abi-Albon, Barħumluq Azmawət, <sup>32-33</sup> Xaalbonluq Əliyahba, Yaxənnıng oqulları, Hərarlıq Xammahning oqlı Yonatan, Hərarlıq Xararning oqlı Ahiyam, <sup>34</sup> Maakatiy Aħasbayning oqlı Əlifələt, Gilonluq Aħiħotfəlning oqlı Eliyam, <sup>35</sup> Karmellik

<sup>23:8</sup> «U bir ketimlik jəngdə nəyzə oynitip, səkkiz yüz adəmni eltürgənidi» — kona keqürümlilərnin kepingisidə: «Uning baxka ismi «Əznilik Adino»; qünki u bir ketimdilə səkkiz yüz adəmni eltürgənidi» deyilidü. Biz muxu yərdə grek tilidiki («LXX») tərjimisigə ağıxımız («1Tar.» 11:11ni körüng).

<sup>23:9</sup> «...Ahohiy Dodoning oqlı...» — yaki «...Ahohining nəwrisi, Dodoning oqlı,...»

<sup>23:11</sup> «Bir künii Filistiyłor koxun bolup yioqiloqanidi» — baxka birhil tərjimisi: «Bir künii Filistiyłor Lehji (yeyzisi)da yioqiloqanidi».

<sup>23:20</sup> «U Moabiy Ariəlning ikki oqlını eltürgən» — yaki «U Moabtiki ikki xirdək kixini eltürgən».

<sup>23:29</sup> «Baanaħning oqlı Hələb» — yaki «Baanaħning oqlı Halad».

<sup>23:32-33</sup> «Hərarlıq Xammahning oqlı Yonatan» — ibranıy tilida «oqlı» degən söz təpilmaydu. Yonatanning Xammah

## « Samuil «2» »

Həzray, Arbilik Paaray, <sup>36</sup> Zobaḥdin bolqan Natanning oqlı Igal, Gadlıq Banni, <sup>37</sup> Ammoniy Zələk, Bəərotluq Naharay (u Zəruiyaning oqlı Yoabning yaraq kətürgüqisi idi), <sup>38</sup> Yitrilik Ira, Yitrilik Garəb <sup>39</sup> wə Hittiy Uriya qatarlıklar bolup, ularning həmmisi ottuz yəttə kixi idi.

### Dawutning Israillarni royhətkə elix gunahı

1Tar. 21

**24** <sup>1</sup>Pərvərdigarning oqəzipi Israiloşa yənə kozojaldi. Xuning bilən U ularni jazalax üçün Dawutni kozojiwiidi, u adəm qıkırıp, ularoqa: — Israillar bilən Yəhudalıklarning sanini al, dedi..

<sup>2</sup>Padixah əz yenida turoqan қoxun sərdarı Yoabka: Baroqin, Dandin tartip Bəər-Xebaoniqə Israilning həmmə kəbililirining yurtlirini kezip, həlkni sanap qıqqın, mən həlkning sanini biləy, dedi.

<sup>3</sup>Yoab padixahka: Bu həlk hazır məyli қanqılık bolsun, Pərvərdigar Hudaying ularning sanini yüz həssə axurqay. Buri ojojam padixah əz kezi bilən kərgəy! Lekin ojojam padixah nemixka bu ixtin hux bolidikin? — dedi..

<sup>4</sup>Əmma Yoab bilən қoxunning baxka sərdarlıri unimisimu, padixahning yarlıkı ulardin küqlük idi; xuning bilən Yoab bilən қoxunning baxka sərdarlıri Israilning həlkini sanıqılı padixahning kəxidin qıktı. <sup>5</sup>Ular İordan dəryasının etüp Yaazərgəyekin Gad wadisida Aroerdə, yəni xəhərninq jənub təripidə bargał tiki. <sup>6</sup>Andin ular Gileadkə wə Tahtım-Hədəxining yurtioqa kəldi. Andin Dan-Yaanəja kelip aylınip Zidonoja bardi. <sup>7</sup>Andin ular Tur degən korojanlıq xəhərgə, xundakla Hıwiylar bilən Қanaaniylarning həmmə xəhərliriga kəldi; andin ular Yəhuda yurtining jənub təripigə, xu yərdiki Bəər-Xebaoniqə bardi. <sup>8</sup>Xundak kılıp ular pütkül zeminni kezip, tokkuz ay yigirmə kün etkəndin keyin, Yerusaleməja yenip kəldi.

<sup>9</sup>Yoab padixahka həlkning sanini məlum kılıp: Israilda kılıq kətürələydiqən baturdin səkkiz yüz mingi, Yəhudada bəx yüz mingi bar ikən, dedi.

<sup>10</sup> Dawut həlkning sanini aloqandin keyin, wijdani azablandı wə Pərvərdigaroqa: Bu kılqinim eoqır gunah boluptu. I Pərvərdigar, қulungning kəbihlikini kətürüwətkəysən; qunki mən tolimu əhməkanlıq kiptimən, dedi..

<sup>11</sup> Dawut atığanda turoqanda Pərvərdigarning sezi Dawutning aldin kərgüqisi bolqan Gad pəyəjəmbərgə kəlip:

<sup>12</sup> — «Berip Dawutka eytkin, Pərvərdigar: —

Mən üq bala-ķazanı aldingoja koyımən, ularning birini talliwalojın, mən xuni üstünggə qüxürimən, dəydü — degin» — deyildi.

<sup>13</sup> Xuning bilən Gad Dawutning kəxioja kəlip buni uningoja dedi. U uningoja: «Yəttə yiloqıqə zeminingda aqarqılıq sanga bolsunmu? Yaki düxmənliring üq ayçıqə seni kəoqlap, sən ulardin ķaqamsən? Wə yaki üq küngiqə zeminingda waba tarqalsunmu? Əmdi sən obdan oylap, bir nəmə degin, mən meni əwətküqigə nemə dəp jawap berəy?» — dedi.

<sup>14</sup> Dawut Gadka: Mən tolimu təngliktə kəldim! Səndin etünəyi, biz Pərvərdigarning ķolioja

(xagi) bilən bolqan munasiwi <sup>1</sup>Tar. 11:34 din kerülidü.

<sup>23:39</sup> ... wə hittiy Uriya qatarlıklar bolup, ularning həmmisi ottuz yəttə kixi idi — bu tizimlikdə Yəhudiylərə əməslərdin birnaqısı bar — mosilən Ammonluq Zələk, Hittiy Uriya wə Moablıq Yitma bar.

<sup>24:1</sup> «Huda ularni jazalax üçün Dawutni kozojiwiidi, u ...: — Israillar bilən Yəhudalıklarning sanini al, dedi — xübəhsizki, Dawut əslı xu niyyətə idi. Məksiti bəlkim ez uluoluğunu kərsitix yaki xuningoja oħħax taħabburluk niyyiti bolsa kerək. Pərvərdigar Israiloşa oqızıpini kərsitix üçün, Dawutning wə yaman ixni kiliqioja yol koydi.

<sup>24:3</sup> «Lekin ojojam padixah nemixka bu ixtin hux bolidikin?» — oqlaş ix xuki, həttə Hudadin korkmaydiqən Yoabtək bir kixi bu ixning Hudaoja yakmaydiqənlərini biliđ.

<sup>24:10</sup> «Dawut həlkning sanini aloqandin keyin, wijdani azablandı... tolimu əhməkanlıq kiptimən, dedi» — «həlkni sanaktin etküzүx» degən gunah toozruluk «kökoxumqə söz»imizdə azrak tohtılımiz.

## « Samuil «2 »»

qüxəyli; qünki Uning rəhimdillik zordur; insanning kolioja pəkət qüxüp kalmıqaymən! — dedi.

<sup>15</sup> Xuning bilən Pərvərdigar ətigəndin tartip bekitilgən wakitkıqə waba qüxürdi. Dandin tartip Bəər-Xebaçıqə yətmix ming adəm əldi. <sup>16</sup> Əmdi pərixtə əolini Yerusalemə oja uzutup xəhərnı əhalak əkiləy degəndə, Pərvərdigar eçir həkümətin puxayman kılıp, həlkni əhalak kiliwatkan Pərixtigə: Əmdi boldi kılıqjin; əkolungni yioqjin, — dedi. U wakıttı Pərvərdigarning Pərixtisi Yəbusiy Arawnahning haminining yenida idi..

<sup>17</sup> Dawut həlkni yokitiwatkan pərixtini kərgəndə Pərvərdigaroja: Mana, gunah kılıqan mən, əqəbihlik kılıqqu məndurmən. Lekin bu əkoqlar bolsa nema kıldı? Sening əkolung menin üstümgə wə atamning jəmətining üstigə qüxsun! — dedi..

### Dawut hamanni setiwelip əkərbangah əkuridu

<sup>18</sup> Xu kuni Gad Dawutning kəxiyoja kelip uningoja: Berip Yəbusiy Arawnahning hamini oja Pərvərdigaroja atap bir əkərbangah yasiojin, dedi.

<sup>19</sup> Dawut Gadning səzi boyiqə Pərvərdigar buyruqandək kıldı.

<sup>20</sup> Arawnah karap padixah bilən hizmatkarlarning ez təripiqə keliwatkinini kərüp, aldiyo qıkıp padixahning aldida yüzini yərgə təkküzüp, təzim kıldı. <sup>21</sup> Arawnah: Olojam padixah nemə ix bilən əllirinin aldiyoja kəldililikin? — dəp soridi. Dawut: Həlkning arisida wabani tohtitix üçün, bu hamanni səndin setiwelip, bu yərdə Pərvərdigaroja bir əkərbangah yasiojılı kəldim, — dedi.

<sup>22</sup> Arawnah Dawutka: Olojam padixah, ezliri nemini halisila xuni elip əkərbanlıq kilsila. Mana bu yərdə keydürmə əkərbanlıq üçün kalilar bar, otun əkilixkə haman tepidiojan tırnilar bilən kalilarning boyunturukluları bar. <sup>23</sup> I padixah, buning həmmisini mənki Arawnah padixahka təkədim əkiləy, dedi. U yanə padixahka: Pərvərdigar Hudalırı silini kobul kılıp xəpkət kərsətkəy, dedi.

<sup>24</sup> Padixah Arawnahoja: Yak, əkəndəkə bolmisun bularni səndin ez nərhidə setiwalımsam bolmayıdu. Mən bədəl təliməy Pərvərdigar Hudayimoja keydürmə əkərbanlıkları hərgiz sunmaymən, — dedi. Andin Dawut haman bilən kalilarnı əllik xəkəl kümüxkə setiwaldı.

<sup>25</sup> Andin Dawut u yərdə Pərvərdigaroja bir əkərbangah yasap, keydürmə əkərbanlıklar bilən inaqlik əkərbanlıkları kıldı. Pərvərdigar zemin üçün kılıqan dualarnı kobul kılıp, waba Israilning arisida tohtidi.

<sup>24:16</sup> «Pərvərdigarning Pərixtisi» — bu alahidə xəhs toopruluk bizning «Təbirələr»imizni kərüng.

<sup>24:17</sup> «Lekin bu əkoqlar bolsa nima kıldı?» — «bu əkoqlar» Hudanıng həlkini kərsitudu.

<sup>24:24</sup> «əllik xəkəl» — bəlkim 600 gram ətrapıda idi.

## Қоxумqə səz (1- wə 2-kısmioqa)

### Hudaning əhdə sanduқining bulap ketilixi («1Sam.» 4-7-bab)

Filistiy'lər Israilning zeminiqə pat-pat tajawuz kılıqınındək, ular bulang-talang kılıx wə kullarnı tutğun kılıxka hujum baxlıqanıdi. Xundak «tajawuz kılıx wəkəliri» əslidə Israillarnı ezelirining Pərvərdigarning əhdisigə boloğan asiylikıqə nisbətən oyoqtix boluxi kerək idi. Qünki əslidə Huda Israilni Musa pəyoqəmbər arkılık; — əhdəmni buzsanglar, üstünglarqa jazalırim kədəmmükədəm qüxicid, dəp enik agahlanduroqanıdi. «Tajawuz kılıníx» bolsa bu jazalarıng bəx kədimining birinqisi idi. Bu «bəx kədəm» «Law.» 26:14-46 wə «Qanun xarğı» 28-babta kərsitiliđi.

Demək, Musa pəyoqəmbərgə qüxürülgən ənəndəki bəxarətlər boyiqə, Huda düxmənni Israillarıja tajawuz kılıxka yol koysa, ular «Huda bizni jazalaxka baxlıdi» dəp bilixi kerək. Xu qəonda bu «tajawuz jazası» ularça: «Sılər yolumdın qətnəp kəttinglər, towa kilmisanglar bu ix tehimu eojsırıxp ketidü» degəndək bir agahka barawər idi. Birək Israillar bu ketimkə Filistiy'lərning tajawuzidin ibret elip «Nemə gunah kıldıñ?» dəp həq sorap bakmədi. Buning orniqə naməlüm bir kixi Hudadin həq yol sorimayla, koxun toplap Filistiy'lər bilən jəng kılıxka kirixti. Dəsləptə kəttik məqəlubiyətkə duq kəlgəndin keyin, aksakallar alaķazadə bolup kətkən həlkəni riqəbatlındırıx üçün, əzlirining «iħlasmañlıki»ni kərsitip, əhdə sanduķını əz arisoqə elip kelixni orunlaxturdı. Israil Hudanıñ həlkəqə?! Kahinlər qəl-bayawandin wə I'ordan dəryasidin etüp, Ənəndəki zeminiqə kirip əhdə sanduķını kətürgəndə, Huda Əz həlkə üçün mejizilər kərsətkən əməsmidi?! Lekin hazır ularning «əhdə sanduķı»ni elip kelixi əməliyəttə bolsa mənggülüq həyat Hudaqə tayinix əməs, bəlkı hurapiyilik yaki pekət diniy bir paaliyəttin ibarət idi, halas. Ularning sezlirigə dikkət kiliş: — **«Biz Pərvərdigarning əhdə sanduķını kəximiziqə elip keləylə; u bizni kutkuzidu»**. Kədirlik okurmən, adəmni kutkuzalaydioqan həqkəndək bir «u» yoktur (demək, Hudanıñ baxka həqkəndək nərsə yaki adəm kutkuzoquqı bolalmayıdu). Bəzi waktılarda Huda Əz həlkəqə nijatni bildüridiqan simwolları yaki Əzining hazır boluxıqə ispatları berixni layık kergən bolsimu, U hərgiz həlkining bu simwollar yaki ispatları birar sehriyərlik əswablırıqə aylanduruwelixiqliqə yol koymaydu. Kəlbimizning towisizlikı, kəpligən gunah həm napaklıklırmızning Uningqə yirginlik ikənlikini bilip turup wə ularda qing turup, Hudadin yardım tiləx Uningqə nemidegən həkarətlik-hə! Wə xundak əhwalda turup, adəmning kolı yasiojan bir obyekt, bir nərsini koloja elip: «Bu ... bizni kutkuzidu» desək Hudaqə tehimu həkarət bolıdu. Bundaq kılıx sehriyərlik wə hurapiylik, halas. Lekin xunqə kep kixilər «Bu bizni kutkuzidu!» dəp oylap, tiltumar yaki hətta «krest»ni takixid! Bu etikəd əməs, hurapiylik. Kəlbimiz Hudanıñ Məsihə boloğan nijati bilən paklanmioqan bolsa, Uning küq-kudritini bildüridiqan kəndaqtur bir nərsə yaki simwol bizni Xəytanning kiltəkliridin yaki jinlarning aldamqılıkından kooqdaydu, dəp oylisak, u bihüdilik. Əksiqə biz Muqəddəs Roh arkılık Həmmigə Kadirning dostluğunu wə alakısidə bolsak, biz həqkəndək «tiltumar» yaki baxka xuningqə oxhax nərsilərgə kerək bolmayımz (Huda Təwratta bundak nərsilərni takaxni enik mən'i kılıdi).

Əməliyəttə Filistiy'lərning addiy jasariti Israilning hurapiylikıqə tənbih berixkə qamı yetətti: **«I filistiyilər, əzliringlərni jəsur kərsitip ərkəktək turunglar»** (4:9).

Jəngning nətijisi məqəlubiyət bilən ahirlixi turoqan gəp idi — Israil pütünləy məqəlup bolupla kalmayı, uningdinmu eqinixlikli kimmətlik əhdə sanduķı butpərəslərning kolioqə qüxüp kəldi. Bu

## « Samuil «2 »»

nemidegən horluk! Nemidegən xərməndilik! Xübhisizki, Filistiyər: — Israilning Hudasi Pərvərdigar bizning ilahlırimizə oxhaxtur, lekin ilahlırimizdən ajızdur! — dəp oylaytti.

Əmma xu ix intayın ajayibki, Huda əzining səz-wədiliridə qing turup, əməl kılıxni ez abruy-inawitini ətiwar laxtin kəp yukarı orunoja koyidu; əzining daim pak-mukəddəslikdə ix kəruxini ixliniring «toqra dəp ispatlinix» idin kəp yukarı orunoja koyidu. Bu, xübhisizki, «Zəbur» 138:2diki ayət: **«Sən pütün nam-xəhritingdinmu wədəngdə turuxni uluq kılqoşan»** ning sirlilik mənisiidur.

Mana Hudanıng bu yoli insanning intilixlirining dəl əksidur. Kepimiz daim səmimiyy boluxkə, wadida turuxkə əməs, bəlkı abruy-inawətkə kəp kəngül belümiz. Ix-əhwallarning əyniyitigə əməs, bəlkı kiyapət-kərünükigə xunqə kəngül koyımız.

Həlbuki, Hudanıng nam-xəhritigə kəlsək, həqkimdə guman bolmaslıki kerəkki, ahir berip, Hudanıng barlık kılqanlırida Uning həm pütürəy həkkəniy həm pütürəy adil bolojanlıki enik ispatlinidu. Wə Hudaoja təxəkkür, Uningoja tayinip səmimiyy wə wapadar boluxni abruy-inawəttin yukarı koyoqan kixilər bolsa, ahir berip Huda ularning kılqanlırını toqra wə adil dəp ispatlap beridu — bu dunyada bolmisa, u dunyada həmmə ixtin hesab tapxurçanda, xundak bolidu.

Əslidə Israil Filistiyərlərgə Hudaoja həkikiy itaət kılıx jəhəttə ülga bolsa yahxi bolatti! Xuning bilən Filistiyərlər ular arkılık Hudanıng həkkəniylik, xan-xəripi wə Əzigə itaət kılqan bir həlkə bolojan bərikitini kərgən bolatti. Tolimu əpsus, Israil xundak bolmidi! Əmma Əz həlkə Əzigə məyli sadık bolsun, məyli wapasız bolsun, Huda bəribir Əzi üçün insaniyətkə daim guwahlıq kəltüridu. Filistiyərlərmə Pərvərdigarnı «əz butımızdın təwən turidu» degən hatalıki tüpəylidin Uning «tərbiyə jazası» ni kərüp, ibrət elix kerək.

Hudanıng Filistiyərlərgə yətküzgən tədrisiyy tərbiyə-sawaklırinin mahiyitigə dikkət kilsək, bizim yahxi tərbiyə-sawaq bolidu. Jazalırının həmmisi ularqa birakla qüxməydi. U ularqa rəhİM kərsitip (Huda ularning butperəs bir həlkikənlilik bilgəq), awwal pakət ularning hərikətlirinin Əzining narazılığını kəzənəjənlikini enik kərsiti diqan balayı apətlərni bir-birləp qıxürüdu.

Birinqidin, ularning məbudi Dagon əhdə sanduqı aldiqə yikiliq qüxicidu. Filistiyərlərdək hurapılıknı tutkan, əzlirinin butini «həkikətən bir hayat nərsə» dəp ixəngən bundak bir əl üçün, bu ixning ezi allikəqan enik bir agaḥ boluxi kerək idi! Lekin ular buningdin agaḥ almayı, məbudi kəytidin əz jayiqə koyidu! Ətisi ətigəndə Dagonning parə-parə qekilojanlığını baykaydu! Əmma ular tehiqə həqkandak hulasığa kəlməydi. Қandaktur bir hil hürrək wabasi ularning arisida əwj aliđu (bəzi tərjimanlar buni «gemorroy» yaki «bowasir» dəp tərjimə kılıdu. Lekin gərqə bowasir bolojan həmmə adəmgə məlum bolojinidək, bowasir adəmni kəp kiyinismi, u adəttə adəmni eltürməydi; lekin bu waba adəmning yenioja zamin bolojan boluxi mümkün. Filistiyərlə əhdə sanduqını kəyturup apiriwetixkə elip mangojanda, uning yenioja «altun qaxqan» larnı koyoqanlıqoja қariojanda, bu waba qaxqanlar bilən munasiwətlik boluxi mümkün idi. Xunga, bu waba qaxqanlar arkılık yuqturulidioqan, adəmgə kəp korkunqluk hürrəklərni qikiridioqan «quma» degən kesəl boluxi mumkin (6:4ni körüng)).

Wəkənəng baxka təpsilatlırı üstidə anqə tohtalmaymiz, pəkət okurmənnin dikkətini xuningoja tartkumuz barkı, Hudanıng bu dunyada bizgə uqrayıdioqan «tərbiyilik jazalırı» əməliyəttə Uning bizgə kərsiti diqan rəhİMdilliği wə mulayimlikı bolidu. Qünki ular nəzirimizdən ahirkı həküm-jazanıng jəzmən kelixigə tartıdu. Bu jaza hərkəndək «hürrəklik waba» din

## « Samuil «2» »

daňxətlik bolidu. Undak agahlar yaki «tərbiyilik jazalar» hər adəmgə yaki hərkəysi əl-millətlərgə baxka-baxka yollar bilən kelidu, lekin ularning məksiti bırdur, yəni bizning ahirəttə ھالак bolmay, bəlkı towa kılıp Hudani hayatımızda tegixlik orunoja қoyuximizdin ibarəttür. Filistiy'lər ahir berip bu agahnı kobul kılıp, bundak jismaniy jaza tohtisun dəp, əhdə sandukını қayturup apiriwetidu. Bu ix yahxi baxlinix idi, lekin ular keyin ahirət toçruluk oylidimu-yok bilməymiz. Biz bolsakqu?

### «Hakimlik» wə «padixaھlik»ning pərkəliri

(1) «Batur hakimlar» dəvriddiki hakimlar bolsa hərdaim həlk arisida bolup, ulardin biri bolovanidi. «Hakimlar»ning dəvriddə, hərbir kəbilidə adəttiki ixlar aksakallar təripidin baxkurusullati. Bəlkim hərbir kəbilidə daim birnəqqə aksakal bolatti. «Hakim» bolsa hər yili Israil zeminini aylinip murəkkəp dəwa-ərzlər yaki məsililərni angelaytti («1Sam.» 7:16ni kərung). Kəbililər arisida jedəl pəyda bolsa, hakimning bitərəp həküm qıkırıx wəzipisi bar idi; düxmənlər tajawuz kılqanda həkim yetəkqılık kılıx wə bəlkim pəyoğəmbarlık kərsətmilər bilən təminləx üçün ottorişa qıkkatti. Gərqə Israil qıkkınə bir əl bolovanı bilən, okurmən Təwrattiki «Batur Hakimlar» degen kitab arkılık, Hudaning «batur hakimlar»ni wasitə kılıp, Israilqa «arkida turup wasitilik yetəkqi» bolup, ularqa əhdisi boyiqə hərdaim baxpanah bolovanlığını kəralayıdu. Həlkilik ix hakimning əzining alahidə kəbiliyatlırı əməs, bəlkı pütün həlkning Huda aldida kəmtərlək bilən yürüp, bir-birigə mehribanlıq kərsitip həmdə əzllarını hərkəndək butpərəslilik yaki hurapiyliktin nerı tutuxidin ibarət idi. Israilning ajızlıkı wə uning düxmənlərning hujum kılıxioja oquq turoqanlıq yahxi ix — qünki dəl xu tüpəylidin Huda Əz danalığı wə կudritini butlaroja ixəngən əllərgə kərsitələydi — pəkət Əz həlkə Əzığə ixənq baqlojan bolsila!

(2) Padixaھ bolsa, həlkən ayrim turidiojan wə ulardin yüksiri adəm boluxi kerək idi. U daim wəzir-wuzirlar wə hər dərijilik əmrilərni ətrapışa yioşip yürüxi kerək wə baxka padixaھlar yaki əlqilərni kütüx həmdə «əlning xəripi»ni bildürüz üçün, əzining həxəmatlık «rəsmiy orda»si boluxi kerək idi; həqük bir yərgə mərkəzlixixi kerək. Ordidikilər wə muntizim қoxunni kurux üçün padixaھ baj-alwan salidiojan tütünmimü yürgüzüxi kerək. «Hakim»qa bolsa baroqan yeridə turoqan waktida pəkət addiy կonaloq wə yemək-iqməkla kupaya bolidu. Həkim «aksakallar arisidiki aksakal» idi. Padixaھning həqükü aksakallarningkidin kəp yüksiri bolovini bilən, qırıkkikkə azdurulux pursitimu kəp bolidu. Padixaھ kütülmigən əhwallarоja təyyar turuxi üçün həzinigə hajiti qüxətti; andin həzinini կoqdax üçün կəl'ə yaki կorojan wə karawullar kerək idi.

(3) Padixaھlik bolsa adəttə sulala tütümi bilən yürgüzüldi. Padixaھ həqükini ez oozulliridin birigə, bəlkim qongioja tapxuridu. Keyinki yetəkqininq kim ikənlilikini eniqlax üçün, Hudani izdəp Uninging sorixining hajiti bolmayıdu; barlıq ixlar padixaھning kararı bilən bolidu.

Xu səwəblərdin Samuil həlkning padixaھ tikləx təlipigə karxi qılıqudu; Hudamu Əz narazılığını kərsitidi. Həlbuki, Huda Samuiloja həlkning təlipini kobul kılıxka əmr kılıdu. Həlkə bir padixaھ (Saul) tikləp berilidu. Saulning padixaھlikı awwal ixənq wə kəmtərlək bilən yahxi baxlinidu, əmma keyin Huda uning itaətsizlikini wə ixənqszılık tüpəylidin uni qətkə қakıldı.

Yakup pəyoğəmbar əmrininq ahirida oozullirioja Huda Israilqa Yəhudə қəbilisi iqidin padixaھ, bekitip tikləydi, həmdə uning padixaھlıqı Məsih bilən ahirlihidu, dəp bexarət beridu: —

«Yəhudadin padixaھlıq xəhanə hasisi,  
Wə uning əwlədiridin idarə kılqırqining həqüklik tayiki,  
taki «Xiloh» (mənisi, «həqük Uningkidur») kəlgüqə kətməydi,  
Andin pütkül həlkələr Uningoqila itaət kılıdu» («Yar.» 49:10).

## « Samuil «2 »»

Təwrattiki «Qanun xərhi» deyən kitabta Musa pəyojəmbərmə xuningoja bexarət kılıduki, Israilning kəlgüsidi qoşum bir padixahı bolidu (17-bab, 14-20-ayət) wə padixah Yəhudadın qıkıdu (33:7). Əmdi Israil padixah tələp kılqanda Huda narazılığını bildürgən tursa, undakta uning padixahlıq tooprısidiki əslı wədilirinə nemə məksiti bar idi?

Bu məsilə toopruluq biz padixahlıqning toluq tarihi hatirləngən «Padixahlar» deyən kitabning «köxumqə səz» idə təpsiliyraq tohtalmakqımız.

### Dawutning Қutқuzoquqi-Məsih bilən munasiwiti

#### (1) «Dawutning əyi» («2Sam.» 7:8-17)

Hudanıng Dawutka «əy» toopruluq kılqan wədisigə nəzirimizni aqduraylı. Dawut əslidə Huda üçün bir əy salmakçı bolqan niyitini eytikan, lekin Huda buningoja jawabən əksiqə «Yak, Mən sən üçün bir əy salıman; Sening oqlung bolsa Mən üçün əy salıdu» dəydu (Natan pəyojəmbər arkılık): —

«Əmdi կulum Dawutka mundağ degin: — Samawiy қoxunlarning Sərdarı bolqan Pərvərdigar: — Seni həlkim Israiloja baxlamqı կilip tikləx üçün seni yaylaqlardin, koy bekixtin elip kəldim, — daydu. — Wə məyli kəyərgə barmıqin, Mən həman sening bilən billə boldum wə sening aldingdin barlıq düxmənliringni yokitip kəldim; yər yüzdikli uluqlar nam-xəhrətkə igə bolqandək seni uluq nam-xəhrətkə sazawər kıldı. Mən həlkim bolqan Israiloja bir jayni bekitip, ularni xu yerdə tikip estürimən; xuning bilən ular əz zeminida turidiojan, parakəndiqilikkə uqrımaydiojan bolidu. Rəzillər dəsləptidikidək, xundakla Mən həlkim Israil üstigə həkümranlıq kılıxka hakimlarnı təyinligən künlərdikidək, ularoja kätidin zulum salmaydu. Mən hazır sanga həmmə düxmənliringdin aram bərdim. Əmdi Mənki Pərvərdigar sanga xuni eytip koyayki, Mən sening üçün bir eyni kürup berimənl» — dəydu.

Künliring toxup, ata-bowliring bilən elümdə uhliojiningda, Mən əz puxtingdin bolqan nəslingni sening ornungda turoquzup, padixahlıkını məzmut kılımən. Mening namim üçün bir eyni yasiqqu u bolidu, wə Mən uning padixahlıq təhtini əbədginqə mustəhkəm kılımən. Mən uningoja Ata bolımən, u Manga oqul bolidu. Əger u kəbihlik kilsə, uningoja insanlarning tayıki bilən wə adəm balılırinin sawak-dumbalaxlıri bilən tərbiyə berimən. Əmma Mən sening aldingda ərūwətkən Sauldin mehîr-xəpkítimni juda kılıqinimdək, uningdin mehîr-xəpkítimini juda kilmaymən. Xuning bilən sening eyüng wə sening padixahlıking aldingda həmixə məzmut kılınidü; təhting əbədginqə məzmut turoquzulidu».

Natan bu barlıq səzlər wə barlıq wəhiyni heqnima қaldurmay, Dawutka eytip bərdi» (7:8-17).

Hudanıng Dawut üçün eytikan sezi uning oqlining Hudanıng ibadəthanisini küruxi toopruluq idi. Xu wakıttın tartip Israil xuni qüxəndiki: (1) bexarət Sulaymannı ixılıridə əməlgə axuruldu; (2) əhalbüki, kəlgüsidi bəxarətning Dawutning nəslı Məsih arkılıq tehimu uluq əməlgə axuruluxi bolidu; U tehimu uluq, tehimu xərəplik mənggülük ibadəthana kürudu. «Hagay»diki «köxumqə səz»imizdə «ibadəthana» toopruluq tohtalojinimizni həmdə «Padixahlar»diki «köxumqə səz»imizdə Sulayman bilən Məsihning munasiwiti toopruluq tohtalojinimizni kərung.

#### (2) Dawutning küyi («2Sam.» 22-bab)

Dikkət bilən bu küyni («Zəbur» 18-küydimu hatirləngən) okusak, uningda Dawutning əz dəwridin uzun wakıttın keyinkı əhwallar toopruluq bexarət beridiojanlığını baykaymız.

## « Samuil «2» »

Məsilən: —

«**Kiynalojnimda mən Pərvərdigar oja nida қildim,**  
**Hudayimoja pəryad kətirdüm;**  
**U ibadəthanisidin awazimni anglıdi,**  
**Mening pəryadım Uning қulikioja kirdi.**  
**Andin yər-zemin təwərəp silkinip kətti,**  
**Asmanlarning ulliri dəhxətlik təwrəndi, silkinip kətti;**  
**Qünki U oqəzapləndi.**  
**Uning dimiqidin is ərləp turattı,**  
**Aoqidin qıkkən ot həmmisini yutuwətti;**  
**Uningdin kəmür qooqları qıktı;**  
**U asmanlarnı engixtürüp egip qüxti,**  
**Puti astida tum қarangoşuluk idi» (7-10).**

Bu küqlük jawab, Dawutning dualırıojaoloqan hərkəndək jawablardın tehimü küqlük bir jawabını kərsitidü; xübhisizki, u Hudanıng Məsihning dəhxətlik krestləngən wakıttılı azabtin ketürgən nidasıojaoloqan jawabıdır; qünki u wakıttı «**Gunahka həq tonux bolmiqjan kixini Huda bizni dəp gunahning ezi қildi; məksiti xuki, bizning Uningda Hudanıng həkkaniyılıkı boluxımız üqündür»** («2Kor.» 5:18). Buningdin azablıq yaki dəhxətlik ix bolmas.

«**Pərvərdigar həkkaniyılıkimoja қarap manga iltipat kərsətti;**  
**Kolumnıng ħalallikini U manga kayturdı;**  
**Qünki Pərvərdigarning yollırını tutup kəldim;**  
**Rəzillik kılıp Hudayimdin ayrılip kətmidim» (21-22).**

Dawut ezi mukəmməl əməs; Bat-Xebanıng ixida u intayın dəhxətlik gunah kılənəndi. Dunyaoja kəlgənlər arısında pəkət birlər adəm muxundak səmimiyyilik bilən dua kılalayıttı; u bolsa həqkəndək gunah sadır kılıp bəkmioqan Məsih Əysa idi.

«**Mən düxmənlirimni қooqlap yokəttim,**  
**Ular ħalak bolmiqquqə həq yanmidim.**  
**Kayta turalmıqjudək kılıp,**  
**Ularnı ħalak kılıp yanjidim,**  
**Ular putlirim astida yıkıldı.**  
**Sən jəng kılıxka kük bilən belimni baqlıding;**  
**Sən manga hujum kılənənləri putum astida egildürdung;**  
**Düxmənlirimni mangə arkını kılıp қaqkuzdung,**  
**Xuning bilən mən manga eqmənlərni yokəttim.**  
**Ular təlmürdi, bıraq қutkuzidiojan həqkim yok idi;**  
**Ətətta Pərvərdigar oja қariwidi, Umu ularoja jawab bərmidi.**  
**Mən ularnı sokup yərdiki topidək kılıwəttim;**  
**Koqidiki patçakṭək mən ularnı qəyliwəttim;**  
**Ularning üstidin petikdiwəttim.**  
**Sən meni həlkimning nizaliridin қutkuzojansən;**  
**Sən meni əllərning bexi boluxka saklıding;**  
**Manga yatoloqan bir həlk hizmitimdə bolmacta.**

## « Samuil «2 »»

Yat əldikilər manga zə'iplixip təslim bolidu;  
Anglixı bilənlə ular manga itaət kılıdu;  
Yat əldikilər qüzkünlixip ketidu;  
Ular eż istihkamlırıdin titrigən һalda qıkıp kelidu» (38-46).

Gərqə Huda Dawutka xərəplik hökük wə səltənət, hətta bəzi yat əllər üstigimu hökük beoixliojan bolsimu, u «**Sən meni** (barlıq) **əllərning bexi boluxķa saklıding**» degən bexarət uningda həqqaqan əmalgə axurulojan əməs. Xuning bilən bu bexarətlər qoşum «uluoj Dawutning tehimu uluoj ooğlu» bolοjan Məsih toopruluk etiləjan; u bir kün pütkül yər yüzü üstigə padixah bolidu.

«**Pərwərdigar hayatturlernening Koram Texim mubarəklənsun;**  
**Nijatim bolοjan Koram Tax Huda aliydur, dəp mədhiyilənsun!**  
U, yəni mən üçün toluq կisas aloquqi Təngri,  
Həlkələrni manga boysunduroquqidur;  
U meni düxmənlirim arisidin qıkarojan;  
Bərhək, Sən meni manga hujum kilojanlardın yüksiri kətürdüng;  
Zorawan adəmdin Sən meni kutuldurdung.  
**Muxu səwəblilik mən əllər arisida Sanga taxəkkür okuymən, i Pərwərdigar;**  
**Namingni uluqlap külərni eytimən» (47-50).**

Rosul Pawlus bizgə «Rim.» 15:9də kərsituduki, bu ahirki ayəttə Məsih söz kılidiqanlığını etidi; demək, Məsih bu ayəttə Mükəddəs Roh arkılık pütkül jamaatkə, jümlidin Əzi qakirojan «əllər» (Yəhudiylər əməslər)gə Hudanıg atılık mahiyitini ayan kılıdu.

### (3) Dawutning azab-okubət tartixi wə qətkə kekilixi

Dawutning tarifi ajayib. Gərqə u Huda alidda Israilning həkikiy padixahı bolsimu, u Saul təripidin qətkə kekilojan wə hətta eż həlkı təripidin satkunluk kılınojan (məsilən «1Sam.» 23:12ni kərüng). Xundak bolsimu, u ularni kəqürüm kilojan, ularoja xapaət kərsətkən, həmdə keyin azabtin kətürülüp, ahir berip halkı təripidin padixah dəp etirap kılınidu. Bu ixlarning ezi Məsihning hayatıqə bexarət berip «bexarətlik rəsim» bolidu. Məsih gərqə Huda alidda Israilning həkikiy padixahı bolsimu (məsilən, «Mat.» 1:1-11), Əz həlkı wə ularning «padixahı» təripidin qətkə kekildi, padixah təripidin қooqlınıp қaqqun boldi; gərqə xundak bolοjan bolsimu, U ularoja daim mehîr-muğabbət kərsitip, ular üçün kəqürüm tilidi («Luğa» 23:34); andin azabtin kətürüldi. Ahirki zamanlarda ixinimizki, Yəhudiylər həlkı Uni etirap kılıp, həkikiy padixah süpitidə kobul kılıdu. Xunga biz Dawutning padixahlığını wə uning ooğlu Sulaymannıg padixahlığını kalığı ixlarnı, bolupmu Məsihning padixahlığını süpetləydiqən bexarətlik rəsim boluxķa Huda təripidin alahidə orunlux turulənənidi, dəp ixinimiz.

### «Həlkəni sanaqtın ətküzüx» nemixķa gunah hesablandı? («Samuil» 24-bab)

Musa pəyojəmbər həyat waktida, Huda uningçə həlkəni sanaqtın ətküzüx toopruluk omumiy kərsətmilərni tapxuroqanıdi. Xu waktılarda həlk eż jeni üçün «hayatlık teləm puli», yəni hərbir adəm ezi üçün yerim xəkəl telixi kerək idi. Bu «hayatlık puli» mukəddəs qedirning ibadət hizmiti üçün ixlitlətti. Gərqə «həlkəni sanaqtın ətküzüx» Hudanıg buyrukı bilən bolοjan bolsimu, hərkim Uning kərsətmiliridin kılqə qıkqan bolsa, bu sanaq hətərlilik bolatti, dəp baykaymiz. Təwəndiki sözlərni kərüng: —

## « Samuil «2» »

«**Sən Israillarning nopusini təkxürgən waktingda, royhətkə elinoğan hərbir ər ezlirining balakazadın saqlınıxi üçün, Mən — Pərvərdigar oja hayatık tələm pulı tapxursun»** («Mis.» 30:12).

Keyin, Huda yənə ikki ketim Musa pəyoğombərgə qəl-bayawandin etüwatçı Israil həlkini sanaktin ətküzüxnı buyrudi. Birinci ketimlikli Israillar qəl-bayawanni kezix səpirining bexidaolojan. Bu sanaq ikki baskuqqa belüngənidi — birinci baskuqta Israilning nopusidin yigirmə yaxtin axkan ərkəklər («Qəl.» 1:1-46də hatiriləngən), ikinci baskuqta bir aylıktin axkan ərkəklər sanaloqanidi («Qəl.» 3:15-51). İkinci ketimlik sanaq qəl-bayawanni kezix səpirining ahiridaolojan. Bu «Qəl.» 26-babta hatirilinidu. Ahirki ketimki sanaxning məksiti, Huda Israiloja wədə kılajan Pələstindiki zeminni ularning əkbilə-jəmətlirinining sanlıriqə asasən, ularoja adil təkşim kılıp berixtin ibarət idi.

Bu ikki ketimlik sanaxtin baxlaş, toluk Muqəddəs Kitabning həq yeridə, Hudanıng Israilning nopusini sanaktin ətküzüx toqıruluk əmrini tapalmaymız. «2Sam.» 24-bab wə «1Tar.» 21-babta hatiriləngən Dəwutning sanaktin ətküzüxi roxənki, Hudanıng iradisiga hilap idi.

Keyinkı dəvrələrdə Amaziya isimlik bir padixa həlkni bir ketim sanaktin ətküzdi («2Tar.» 25:5). Xu qəoşa uning xundak kıləqinioqa Huda təripidin tənbih berilməgən; uningoja tənbih bərməslilikning səwəbi, bəlkim xu wəkiliarda Amaziya tajawuz klinix hətiridə turuwtəkənidi. Həlbuki, bir pəyoğombər uning yenioqa kəlip: «**Səninq köxunung həddidin artuk qong, Israil padixa həlikidin kəlgənlərni eylirigə kəyturoqın**» degən həwərnı yətküzdi. Amaziya Hudanıng bu səzığa kirdi wə jəngdə nusrət қazandı.

Ocumən kılıp eytkanda, «həlkni sanaktin ətküzüx»kə bolmaydiyanlıqioqa mundak ikki yahxi səwəbnı kərələyimiz: —

(1) Qeldiki səpər eniqlənoqandin keyin, bu bəlkim padixa həlkining təkəbburluk klixining wə po etixining səwəbi bolup kəlexi mumkin: «Bizning ənənə-ənənə ming batur əzimitimiz bar...» degəndək.

(2) İnsanlar kiyinqılıkka uqrat yar-yələnqük izdigən wəkiltiridə daim degüdək kərürnməs Hudanıng xapaiti wə küq-kudritigə əməs, bəlkı kərüngən məlum küqlərgə ümid baqlıxi mumkin. Omumən etkanda, Hudanıng bizgə nisbətən iradisi xuki, kəlgüsidi ki kəp ixlarnı bilməgən yaki qüxənməgən əhwalda, Hudanıng Əzığə tayaniximizdən ibarəttur; baxkıqə eytkanda, U Əzi bizni Uningojila tayansun dəp bu bilməslik wə qüxənməslikni bekitkəndur. Xuning üçün palqi-rəməqilərdin yol sorax gunahdır; qunki undak kılıx əmaliyəttə Hudani: «Sən manga kersətkən həwər yetərlik bolmadi, mən Səndin baxlaş bir rohiy küqtin izdixim kerək» dəp həkərətliləngə barawerdur. Xunga, kəp əhwallarda jamaətning sanlıri yaki əməliy kuiqimizni bilməslilikzə toqraqa kəliximu mumkin.

Ətkən əmrimizdə, «Mening jamaitimdə intayin kəp adəm bar» dəp po atidioğan təlim bərgüqilərni yaki jamaəttikilərni kəp kərgənmiş. Huda birsining Əz həlkini birhil po atidioğan statistika klixini halimaydu. Uning məmin bəndilirinинг hərbiri Əz aldida intayin kimmətlilik əziz xəhstur; kimdəkim ularoja baxkıqə karisa yaki muamila kilsə, xu adəmnıng həlioğə way!